

2

# TƏSVİRİ İNCEŞƏNƏT

METODİK VƏSAIT



LAYE

2

YEGANƏ CƏLİLOVA  
KƏMALƏ CƏFƏRZADƏ

# TƏSVİRİ İNÇƏSƏNƏT

Ümumtəhsil məktəblərinin 2-ci sinfi üçün  
“Təsviri incəsənət” fənni üzrə dərsliyin  
METODİK VƏSAİTİ

Bu nəşrlə bağlı irad və təkliflərinizi  
[bn@bakineshr.az](mailto:bn@bakineshr.az) və [derslik@edu.gov.az](mailto:derslik@edu.gov.az)  
elektron ünvanlarına göndərməyiniz xahiş olunur.  
Əməkdaşlığınıza üçün əvvəlcədən təşəkkür edirik!

B A K I N E S H R



LAYİHE

# MÜNDƏRİCAT

GİRİŞ .....	3
II SINİF ÜZRƏ MƏZMUN STANDARTLARI .....	4
DƏRSLİK KOMPLEKTİNİN MÖVZULAR	
ÜZRƏ STRUKTURU .....	5
ŞAGİRD NAILİYYƏTLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏ	
PRİNSİPLƏRİ VƏ ÜSULLARI .....	8
İSTİFADƏ OLUNAN FƏAL TƏLİM ÜSULLARI .....	12
1. SEHRLİ RƏNGLƏR .....	15
2. TƏSVİRETMƏ QAYDALARI .....	24
3. TƏBİƏT VƏ İNSAN .....	32
4. GÖZƏLLİK ALƏMİNƏ SƏYAHƏT .....	43
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ NÜMUNƏLƏRİ .....	56
MƏNBƏLƏR .....	63

LAYİHE

## GİRİŞ

Hörmətli müəllimlər! Şagirdlərin ümumi orta təhsilində, ahəngdar inkişafında təsviri incəsənətin rolü böyükdür. Təsviri incəsənət fənninin məqsədi estetik dünyagörüşlü, zəngin mənəviyyata, bədii zövqə və yaradıcı təxəyyülə malik, milli və ümumbəşəri dəyərlərə hörmətlə yanaşan, incəsənət əsərlərini duyub qiymətləndirən, obrazlı və simvolik düşüncə tərzinə malik şəxsiyyət formalaşdırmaqdan ibarətdir.

Təsviri incəsənət fənnindən ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları) əsasında hazırlanmış 2-ci sınıf dərslik komplekti **dərslik və müəllim üçün metodik vəsaitdən** ibarətdir.

Dərslik komplektində təqdim olunan məşğələlər Bakı məktəblərində təsviri incəsənət dərslərin-də sınaqdan keçirilmişdir. Praktik işlərin nümunələri isə nəşriyyatın müəlliflərlə birgə əməyi sayəsində əyani şəkildə hazırlanmışdır.

Dərslikdə mövzu haqqında qısa məlumatlar verilmişdir. Bu məlumatlar isə beş məşğələ növü vasitəsilə təqdim edilir:

- 1) naturadan rəsm;
- 2) təsviri sənət haqqında söhbət;
- 3) mövzu üzrə rəsm;
- 4) dekorativ-tətbiqi fəaliyyət;
- 5) yapma.

Məşğələlərdə verilən məlumatlar praktik şəkildə tətbiq olunaraq müəyyən həyatı bacarıqlar əldə edilir. Burada Blum taksonomiyasına əsaslanan, digər fənlərlə integrativ xarakterli, dərsin verdiyi informasiyadan əlavə, başqa bilik və bacarıqlardan da istifadəni nəzərdə tutan suallar verilmişdir.

Dərsliyə hər bir məzmun xətti üzrə qiymətləndirmə standartları əsasında diferensial təlim nəzərə alınmaqla hazırlanmış bilik və bacarıqları möhkəmləndirmək üçün tapşırıqlar, yaradıcı tətbiq- etmə xarakterli çalışmalar, praktik işlər üzrə tapşırıqlar, istiqamətləndirici suallar, hər tədris vahidi-nin sonunda summativ qiymətləndirmə vasitələri daxildir.

Tapşırıqlar sadədən mürəkkəbə doğru yerləşdirilmişdir. Şagirdlərin bütün tapşırıqları yerinə yetirmələri vacib deyildir. Bunlar diferensial yanaşma əsasında, çətinlik dərəcələrinə görə şagirdlər arasında bölüşdürürlə bilər.

Müəllim üçün vəsaitdə aşağıdakı materiallalar öz əksini tapmışdır:

- 2-ci sınıf üzrə məzmun standartları;
- Dərslik komplektində dərslərin mövzular üzrə planlaşdırılması. Burada fənn üzrə məzmun standartlarının reallaşma cədvəli və illik iş planı, fənlərarası integrasiya imkanları və digər fənlərin uyğun alt standartları ilə integrasiya cədvəli göstərilmişdir;
- Şagird nailiyyətlərinin qiymətləndirilmə prinsipləri və formaları barədə materiallar;
- Təlimin təşkilində istifadə olunan üsullar;
- Dərsin mərhələlər üzrə planlaşdırılma nümunələri.

Dərsin planlaşdırılması nümunələrində tövsiyə olunan materiallardan tədris prosesində istifadə edilməsi konkret situasiyalardan asılı olaraq, müəllim tərəfindən müəyyənləşdirilir. Dərslər aşağıda-kı mərhələlərlə aparılır və vaxt bölgüsü sinfin hazırlığına əsasən təqribi olaraq müəyyən edilir:

1. Motivasiya, tədqiqat sualının qoyulması;
2. Tədqiqat aparılması;
3. Məlumat mübadiləsi;
4. Məlumatın müzakirəsi və təşkili;
5. Nəticələr çıxarılması;
6. Yaradıcı tətbiqetmə;
7. Qiymətləndirmə.

LAYİHE

## **II SİNİF ÜZRƏ MƏZMUN STANDARTLARI**

### **II sinfin sonunda şagird:**

- Təsviri və dekorativ sənətin əsas növ və janrlarını fərqləndirir;
- Azərbaycanın görkəmli təsviri sənət nümayəndələrini (Mirzə Qədim İrəvani, Mikayıllı Abdullayev, Maral Rəhmanzadə, Cəlal Qaryağdı) ən məşhur əsərlərini sadalayır;
- Sadə bədii təsvir (rəngli kağız, karton) və ifadə (forma, rəng, işıq-kölgə) vasitələrindən istifadə etməklə rəngli təsvirlər yaradır;
- Sadə həndəsi fiqurlardan ritmik dekorativ kompozisiya qurur;
- Verilmiş sadə əşyaları məzmun və formasına, rəsm əsərlərini rəng çalarlarına görə izah edir.

### **1. Cəmiyyət və təsviri incəsənət**

**Şagird:**

#### **1.1. Təsviri və dekorativ-tətbiqi sənətin əsas növlərini tanıdığını nümayiş etdirir.**

- 1.1.1. Təsviri sənətin növ və əsas janrlarını (animalist, mənzərə, natürmort) sadalayır.
- 1.1.2. Dekorativ-tətbiqi sənətin əsas növlərini (tikmə, zərgərlik, dulusçuluq) nümunələrə görə fərqləndirir.
- 1.1.3. Azərbaycanın görkəmli təsviri sənət nümayəndələrini (Mirzə Qədim İrəvani, Mikayıllı Abdullayev, Maral Rəhmanzadə, Cəlal Qaryağdı) və onların ən məşhur əsərlərini tanıyır.

### **2. Təsviri və dekorativ yaradıcılıq**

**Şagird:**

#### **2.1. Təsviri sənət üzrə bədii ifadə vasitələrindən istifadə bacarıqları nümayiş etdirir.**

- 2.1.1. Təsvir alətləri (sadə və rəngli karandaşlar, flamasterlər) vasitəsilə sadə təsvirlər yaradır.
- 2.1.2. Sadə bədii ifadə vasitələrindən (rəng, işıq-kölgə, həcm) istifadə qaydalarını mənimsədiyini nümayiş etdirir.
- 2.1.3. Sadə əşyaları nisbi dəqiqliklə təsvir edir.
- 2.1.4. Əsas rənglərdən alınmış çalarları adlandırır.

#### **2.2. Sadə tərtibat və dizayn bacarıqları nümayiş etdirir.**

- 2.2.1. Sadə materiallardan (rəngli kağız, karton, parça, təbiət materialları) həndəsi fiqurlardan və təbiət formalarından ritmik, dekorativ kompozisiya tərtib edir.

### **3. Estetik reaksiya**

**Şagird:**

#### **3.1. Təsviri və dekorativ-tətbiqi sənət nümunələrinə münasibət bildirir.**

- 3.1.1. Verilmiş sadə təsvirləri, əşyaları məzmun və forma baxımından şərh edir.
- 3.1.2. Verilmiş əsərdə rəng çalarlarını izah edir.

LAYİHE

## DƏRSLİK KOMPLEKTİNİN MÖVZULAR ÜZRƏ STRUKTURU

TƏDRİS VAHİDİ	MÖVZULAR
<b>1. SEHRLİ RƏNGLƏR</b>	1. Təbiət və rəssam
	2. Rənglərin müxtəlifliyi
	3. İsti və soyuq rənglər
	4. Möcüzəli ləkələr
	5. Payızın sehrli rəngləri
<b>2. TƏSVİRETMƏ QAYDALARI</b>	6. Naxış və ornamentlər
	7. Simmetriya
	8. Naturadan rəsm
	9. Plastilin "nəyi bacarır"
	10. Rəngarəng mənzərələr
	11. Natürmort
<b>3. TƏBİƏT VƏ İNSAN</b>	12. Neft daşlarına səyahət
	13. Rəssam-heykəltəraş
	14. Təbiəti qoruyaq
	15. Qış nağılı
	16. Düşündürən hərflər
	17. Xoş gəlmisən, elin əziz bayramı!
	18. Yurdumuza Bahar gəlir
<b>4. GÖZƏLLİK ALƏMİNƏ SƏYAHƏT</b>	19. Məişət əşyalarının gözəlliyi
	20. Sualtı dünyanın sakinləri
	21. Təsəvvürə əsasən quşları çəkirkik
	22. Təbiətin gözəlliyi tikmələrdə
	23. Bəzək əşyaları
	24. Nağıllarda xeyirxahlıq və qəddarlıq
	25. Nəqliyyat vasitələrini çəkirkik
	26. Güllərin möcüzəsi
	27. Dünyanın məşhur muzeyləri

LAYİHE

## FƏNN ÜZRƏ MƏZMUN STANDARTLARININ REALLAŞMA CƏDVƏLİ VƏ İLLİK İŞ PLANI

Cədvəldə verilən illik planlaşdırma nümunəsi həftədə 1 saat olmaqla ildə 33 həftəyə və ya 33 saata nəzərdə tutulmuşdur. Müəllim mövzulara şəxsi münasibətindən asılı olaraq tövsiyə edilən illik planlaşdırma nümunəsinə müəyyən dəyişikliklər edə bilər.

4. GÖZƏLLİK HƏMƏSƏNİ	3. TƏBİƏT VƏ İNSAN	2. TƏSVİRETİMƏ QAYDALARı	1. SEHRLİ RƏNGLƏR	TƏDRİS VAHİDİ VƏ MÖVZULAR	MƏSĞƏLƏ NÖVÜ	Cəmiyyət və təsviri incəsənət	Təsviri və dekorativ yaradıcılıq				Estetik reaksiya	Saat				
							1.1.1.	1.1.2.	1.1.3.	2.1.1.	2.1.2.	2.1.3.	2.1.4.	2.2.1.	3.1.1.	3.1.2.
1.	1. Təbiət va rəssam	M.ü.r.														1
2.	2. Rənglərin müxtəlifliyi	M.ü.r.					+	+								1
3.	3. İsti və soyuq rənglər	M.ü.r.							+							1
4.	4. Möcüzəli ləkələr	N.r.	+						+							1
5.	5. Payızın sehri rəngləri	M.ü..r.	+							+						1
<b>6. KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ № 1</b>																1
7.	6. Naxış və ornamentlər	D-t.f.						+								1
8.	7. Simmetriya	D-t.f.							+							1
9.	8. Naturadan rəsm	N.r.					+		+							1
10.	9. Plastilin “nöyi bacarı”	M.ü.r.	+						+							1
<b>11. KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ № 2</b>																1
12.	10. Rəngarəng mənzərələr	yapma	+		+	+										1
13.	11. Natürmort	N.r.	+					+								1
14.	12. Neft daşlarına səyahət	M.ü.r.			+				+							1
15.	13. Rəssam-heykeltərəş	yapma			+	+										1
<b>16. KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ № 3</b>																1
17.	14. Təbiəti qoruyaq	M.ü.r.							+							1
18.	15. Qiş nağılı	D-t.f.							+							1
19.	16. Düşündürən hərflər	D-t.f.						+								1
20.	17. Xoş gəlmisin, elin əziz bayram!	M.ü.r.	+							+	+					1
21.	18. Yurdumuza Bahar gəlir	N.r.	+						+							1
<b>22. KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ № 4</b>																1
23.	19. Məisət əşyalarının gözəlliyi	yapma		+		+	+									1
24.	20. Sualtı dünyasın sakinləri	D-t.f.						+	+							1
25.	21. Təsəvvürə əsasən quşları çəkirik	N.r.								+						1
26.	22. Təbiətin gözəlliyi tikmələrdə	D-t.f.		+	+	+										1
<b>27. KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ № 5</b>																1
28.	23. əşyaları	D-t.f.			+		+									1
29.	24. Nağıllarda xeyirxahlıq və qəddarlıq	M.ü.r.						+								1
30.	25. Nəqliyyat vasitələrini çəkirik	N.r.						+	+							1
31.	26. Güllərin möcüzəsi	D-t.f.									+	+				1
<b>32. KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ № 6</b>																1
33.	27. Dünyanın məşhur muzeyləri	T.s.h.s.														1

Təsviri incəsənət dərsləri məşğələ növləri vasitəsilə təqdim edilir: mövzu üzrə rəsm, naturadan rəsm, dekorativ-tətbiqi fəaliyyət, yapma, təsviri sənət haqqında söhbət.

M.ü.r. – Mövzu üzrə rəsm; T.s.h.s. – Təsviri sənət haqqında söhbət; D-t. f. – Dekorativ-tətbiqi fəaliyyət; N.r. – Naturadan rəsm; Apl. – Aplikasiya; K. – Konstruksiya.

**QEYD:** Təqdim olunan illik iş planı həftədə 1 saat olmaqla ildə 33 həftəyə və ya 33 saata nəzərdə tutulmuşdur. Müəllim mövzulara şəxsi münasibətindən asılı olaraq tövsiyə olunan illik planlaşdırılma nümunəsinə məqsədə uyğun saydığı dəyişikliklər edə bilər.

### FƏNLƏRƏKASI İNTƏQRASIYA CƏDVƏLİ

TƏDRİS VAHİDİ VƏ MÖVZULAR			FƏNNİN ADI VƏ ALT STANDARTIN NÖMRƏSİ
1. SEHRLİ RƏNGLƏR	1.	Təbiət və rəssam	H-b. 3.1.1.; Az-d 1.2.4.; Tex. 1.3.3.
	2.	Rənglərin müxtəlifliyi	Az-d. 3.1.5.; H-b. 1.3.1.; 1.3.2.; Tex. 1.1.2.
	3.	İsti və soyuq rənglər	Az-d. 1.2.1.; Tex. 1.3.3.; 1.3.6.; H-b. 1.2.2.
	4.	Möcüzəli ləkələr	İnf. 1.2.1.; 3.3.2.; H-b. 1.1.1.; 1.3.2.; Az-d.
	5.	Payızın sehrli rəngləri	Az-d. 1.2.1.; H-b. 1.2.2.; 1.3.1.; Tex. 1.1.2.
2. TƏSVİRTMƏ QAYDALARı	6.	Naxış və ornamentlər	Tex. 1.1.3.; 1.3.2.; Riy. 3.1.1.; 3.1.2.
	7.	Simmetriya	Tex. 1.3.3.; 1.3.6.; H-b. 1.1.1.
	8.	Naturadan rəsm	İnf. 1.2.1.; 1.2.3.; H-b. 1.3.2.; Az-d. 3.1.5.
	9.	Plastilin “nəyi bacarır”	H-b. 1.3.2.; Tex. 1.3.2.; 1.3.3.
	10.	Rəngarəng mənzərələr	İnf. 1.1.3.; 1.2.1.; H-b. 1.3.2.; Az-d. 1.1.1.
3. TƏBİƏT VƏ İNSAN	11.	Natürmort	A-d.1.2.1.; H-b. 1.3.1.; 1.3.2.; Riy. 3.1.1.
	12.	Neft daşlarına səyahət	H-b. 1.1.1.; 1.3.2.; Az-d.1.2.1.; Riy. 3.1.1.
	13.	Rəssam-heykəltəraş	Az-d.1.2.1.; 3.1.4.; Tex. 1.3.3.; 1.3.6.
	14.	Təbiəti qoruyaq	Tex. 1.3.2.; H-b.1.2.2.;1.3.1.; Riy. 3.1.2.
	15.	Qış nağılı	İnf.1.2.3.; H-b. 1.3.2.; Az-d. 3.1.5.
	16.	Düşündürən hərfələr	Az-d.3.1.5.; Riy. 3.1.1.; İnf.1.2.1.; 1.2.3.
	17.	Xoş gəlmisinə, elin əziz bayramı!	Az-d.1.2.1.; 3.1.4.; H-b. 1.3.2.; X-d.1.1.2.1.3.3.
	18.	Yurdumuza Bahar gelir	H-b. 1.3.1.; 1.3.2.; Az-d.1.2.1.; Tex. 1.1.1. 1.1.3.
	19.	Məisət əşyalarının gözəlliyi	İnf. 1.1.3.; Az-d. 3.1.5.; Riy.3.1.1.; 3.1.2.
	20.	Saultı dünyanın sakinləri	İnf.1.2.3.; Tex.1.3.3.; Riy.3.2.1.; Az-d. 3.1.4.
4. GÖZƏLLİK ALƏMİNƏ SƏYAHƏT	21.	Təsəvvürə əsasən quşları çəkirik	İnf. 1.2.1.; H-b. 1.1.1.; 1.3.2.; Az-d. 1.2.1.
	22.	Təbiətin gözəlliyi tikmələrdə	Az-d. 1.1.1.; 1.2.1.; X-d. 1.1.2.; H-b.1.1.1.
	23.	Bəzək əşyaları	Az-d. 1.1.1.; Tex. 1.1.2.; 1.1.3.; H-b. 1.1.1.
	24.	Nağıllarda xeyirxahlıq və qəddarlıq	H-b. 1.1.1.; 1.3.2.; Az-d. 1.2.1.; Tex. 1.3.3.
	25.	Nəqliyyat vasitələrini çəkirik	Az-d.3.1.5.; Tex. 1.3.2.; 4.1.2.; Riy. 3.1.1.
	26.	Güllərin möcüzəsi	İnf. 1.2.1.; Tex. 1.3.2.; 1.3.3.; Az-d. 1.2.1.
	27.	Dünyanın məşhur muzeyləri	Az-d.1.2.1.; İnf. 1.2.1.; 1.2.3.; H-b.. 1.3.2.

A-d. – Azərbaycan dil; Riy. – Riyaziyyat; H-b. – Həyat bilsisi; Tex. – Texnologiya; Mus. – Musiqi;  
İnf. – İnformatika.

LAYİHE

## **ŞAGİRD NAILİYYƏTLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏ PRİNSİPLƏRİ VƏ ÜSULLARI**

Təlim prosesinin ən mühüm mərhələlərindən biri qiymətləndirmədir. Hər bir fənn üzrə təlim prosesinin müxtəlif mərhələlərində aparılan qiymətləndirmə şagirdlərdə mənfi emosiya doğur-mamalıdır. O cümlədən təsviri incəsənət fənni üzrə əldə edilən bilik və bacarıqların qiymətləndirilməsində bir yaradıcılıq, şəffaflıq, yüksək estetik zövq və daimi yüksəlişə, ümumbəşəri dəyərlərə köklənmiş müsbət emosiya hiss olunmalıdır. Bu prosesdə müəllim şagirdin səhvlərini deyil, daha çox əldə etdiyi nailiyyətləri, keyfiyyət göstəricilərini və qazandığı dəyərləri vurğulamalıdır. Müəllim təlim prosesində müəyyənləşdirilmiş hər hansı bir səhvin ən asan həlli yollarını tapmaqda onlara dəstək verməklə, stimul yaratmalıdır.

Fənn kurikulumlarına görə, qiymətləndirmə təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldilir, onu idarə edən vacib amil kimi meydana çıxır. Məzmun standartlarının mənimsənilməsi səviyyəsini ölçmək üçün qiymətləndirmə standartları müəyyənləşdirilmişdir. Məktəbdaxili qiymətləndirmə *diaqnostik, formativ* və *summativ* qiymətləndirmələrdən ibarətdir.

**Diaqnostik qiymətləndirmə** dərs ilinin və ya fənn üzrə tədris resurslarında nəzərdə tutulmuş hər bölmənin əvvəlində aparılmaqla şagirdlərin bilik və bacarıqlarının, o cümlədən maraq və motivasiyasının ilkin qiymətləndirilməsi məqsədi ilə aparılır. Diaqnostik qiymətləndirmədə tapşırıqvermə, müşahidə (müəllim tərəfindən şagirdlərin yeni mövzuya olan maraq səviyyəsinin müəyyən edilməsi) üsullarından istifadə olunur. Bu qiymətləndirmənin nəticəsi ilə bağlı müvafiq yazılı qeydlər (nəticələrin qısa təsviri) təhsilalanın fərdi qovluğunda saxlanılır.

Diaqnostik qiymətləndirmədə istifadə olunan metod və vasitələr: müşahidə; söhbət; müşahidə; tapşırıqlar; valideynlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq.

**Formativ qiymətləndirmə** təhsilalanın hər bir fənn üzrə təhsil programında (kurikulumda) müəyyənləşdirilmiş məzmun standartlarının mənimsənilməsinə yönəlmış fəaliyyətlərini izləmək, bu prosesdə onun qarşısına çıxan çətinlikləri müəyyən edib onları aradan qaldırmaq məqsədi ilə aparılır. Formativ qiymətləndirmə şagird nailiyyətlərinin monitorinqi vasitəsilə tədrisin düzgün istiqamətləndirilməsinə xidmət edir. Müəllim formativ qiymətləndirmə vasitəsilə tədris prosesini tənzimləyir, şagirdlər tərəfindən məzmunun mənimsənilməsinə kömək edir. Formativ qiymətləndirmə zamanı tapşırıqvermə, müşahidə (müəllim tərəfindən şagirdlərin yeni mövzuya olan maraq səviyyəsinin müəyyən edilməsi) üsullarından istifadə olunur.

Formativ qiymətləndirmədə istifadə olunan metod və vasitələr:

Üsullar	Vasitələr
Müşahidə	Müşahidə vərəqləri
Şifahi sual-cavab	Şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi
Tapşırıqvermə	Çalışmalar
Valideynlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq	Söhbət, sorğu vərəqi (şagirdin evdə və ya məktəbdəki fəaliyyəti ilə bağlı suallar yazılmış vərəq)
Oxu	Dinləmə üzrə qeydiyyat vərəqi Oxu üzrə qeydiyyat vərəqi
Yazı	Yazı bacarıqlarının inkişafı üzrə qeydiyyat vərəqi
Layihə	Şagirdlərin təqdimati və müəllim tərəfindən müəyyən olunmuş meyar cədvəli
Rubrik	Nailiyyət səviyyələri üzrə qiymətləndirmə şkalası
Şifahi və yazılı təqdimat	Meyar cədvəli
Test	Test tapşırıqları
Özünüqiyətləndirmə	Özünüqiyətləndirmə vərəqləri

LAYİHE

**TƏSVİRİ İNCƏSƏNƏT FƏNNİ ÜZRƏ FORMATİV QİYMƏTLƏNDİRİMƏ ZAMANI İSTİFADƏ OLUNAN ÜSUL VƏ VASİTƏLƏR**

FƏALİYYƏT NÖVLƏRİ	ÜSULLAR	VASİTƏLƏR
Müşahidəetmə	Müşahidə (müəllim şagirdlərin fəaliyyətini müşahidə edərək qiymətləndirir).	<b>Müşahidə vərəqi</b> (şagirdin təlim fəaliyyətin-dən gözlənilən nəticəni əks etdirən meyarların yazıldığı cədvəl): natura, təbiət, interyer, meyvə, tərəvəz, məşət əşyaları və s. Təsviri incəsənət əsərləri (rəsm və heykəltəraşlıq nümunələri). Dekorativ-tətbiqi sənət nümunələri (ağac üzərində oyma, xalçaçılıq, bədii tikmə, parça, misgərlik, zərgərlik, keramika, milli geyimlər).
Təsvirlərin təhlili	<b>Tapşırıqvermə</b>	<b>Təsviri sənət əsərləri, rəsm işləri</b>
	Nəzəri tapşırıqlar	
	Sənət əsərlərinin izahı, müqayisəsi, şərhi, təhlili	Təsviri (reproduksiya, fotosəkil və s.) və dekorativ sənət əsərlərinə (ağac üzərində oyma, xalçaçılıq, bədii tikmə, parça, misgərlik, zərgərlik, keramika, milli geyimlər) münasibət
	Praktiki tapşırıqlar:	
	<b>Məzmun</b>	<b>İşləmə texnikası</b>
	səth üzərində	rəsm, rəngkarlıq, aplikasiya
	həcmli (model)	kağız, karton, plastilin, gil, maket
	<ul style="list-style-type: none"> <li>• rəsm çəkmək (naturadan rəsm, mövzu üzrə rəsm, dekorativ fəaliyyət və s.);</li> <li>• dekorativ-tətbiqi fəaliyyət (texnikalar: aplikasiya, panno, kollaj, dekupaj, vitraj, mozaika, batika, tikmə, hörmə, keramik məhsullar və s.);</li> <li>• yapma (relyefli və ya həcmli);</li> <li>• kompüter qrafikası</li> </ul>	<ul style="list-style-type: none"> <li>• karandaş, flomaster, diyircəkli və rəngli qələm, tuş, kömür, qrafit, pastel tabaşır, rəngli kağız, karton, qutu, parça, boyası (quaş, akvarial, akril, yağlı boyası və s.) və s.;</li> <li>• təbiət materialları (düyü, buğda, şam qozası, ağac, budaq, toxum, yarpaq və s.);</li> <li>• plastilin, gil, gips, duzlu xəmir;</li> <li>• qrafik redaktor (Paint və s.)</li> </ul>
Sorğu	Şifahi sual-cavab	Təsviri incəsənət əsərləri, ətraf aləm, qayda və anlayışlar üzrə sual-cavablar, təhlil, müzakirə üzrə <b>qeydiyyat vərəqi</b>
Təqdimat	Şifahi, yazılı, rəmzi, təsviri, kompüterdə təqdimatlar	Şifahi cavablar; bədii əsərlərə esselərin yazılması; rəmzi təsvirlər (işarələr); bədii yaradıcılıq və əl işləri, slayd vasitəsilə təqdimat; layihələr
Qiymətləndir-mə	Qrup işlərinin qiymətləndirilməsi, özünüqiyəmətləndirmə, rubrik üzrə qiymətləndirmə, qrafik, sxem, şkala, test və s.	Qiymətləndirmə vərəqləri, qiymətləndirmə sxemləri, meyarlar cədvəli, şkalalar, sxemlər, test tapşırıqları və s.

LAYİHE

## **Qrup diskussiyaları üçün qrupun özünüqiyatləndirməsi**

Şagirdlər qruplar şəklində işləyərkən dərsin sonunda müəllim tərəfindən onlara öz işlərini qiymətləndirmək üçün vaxt verilir. Müəllim şagirdlərə öz işlərini qiymətləndirmək üçün müəyyən istiqamətlər verə bilər.

Nö	Meyarlar	Həmişə	Bəzən	Heç vaxt
1	Müzakirəyə başlamazdan əvvəl tapşırığı dəqiqləşdiririk.			
2	Tapşırıqdan kənara çıxmırıq.			
3	Hamı fikrini söyləyir.			
4	Bir rəya gələ bilirik.			
5	Qrupda yerinə yetiriləcək işləri aramızda düzgün bölürük.			
6	İşi verilən vaxt ərzində yerinə yetiririk.			

Şagirdlər qrup daxilində öz işlərini qiymətləndirdikdən sonra bu işin səmərəsini necə artırmaq barədə müəllimlə müzakirə apara bilərlər.

## **Qrup fəaliyyətinin qiymətləndirilməsi**

Şagirdləri qiymətləndirmək üçün müəllim özü də şagirdlərlə birlikdə meyarlar üzrə qrup qiymətləndirməsini həyata keçirə bilər. Bunun üçün o, tədqiqat işinə başlamazdan əvvəl şagirdlərlə birlikdə qrupun fəaliyyətini qiymətləndirmək üçün meyarlar işləyib hazırlanmalıdır. Qiymətləndirmə ballarını ulduzlardan, müxtəlif işarələrdən, simvollardan (smayıklardan) istifadə etməklə göstərmək olar. Nəticədə isə hər qrupun topladığı ulduz, simvol (smayıklar) sayılır.

QRUP	MEYARLAR				
	Dinləmə	Əməkdaşlıq	Tapşırıq tam və uyğun yerinə yetirilib	Əlavələr	Vaxtında yerinə yetirilib
I					
II					
III					
IV					

## **Toplum halında qiymətləndirmə**

Toplum halında qiymətləndirmə şagirdlərin bilik və bacarıqlarını ən obyektiv şəkildə qiymətləndirməyə imkan verir. Lakin bu üsul digər qiymətləndirmə formalarına nisbətən mürəkkəb olduğu üçün daha çox səy tələb edir. Bunun üçün hər şagirdə bir qovluq ayrılır. Qiymətləndiriləcək işlər müəllim və ya şagirdin özü tərəfindən bu qovluğun içini yığılır. Müəllim və şagirdlər qiymətləndiriləcək materialları müəyyən etdiqdən sonra şagirdlərin qoyulmuş məqsədə çatmaq səviyyəsini müəyyən etmək üçün bu materiallar üzrə qiymətləndirmə meyarları barədə razılığa gəlirlər. Bu materiallar dərsin mövzuları üzrə çalışma və tapşırıqlardan, müxtəlif testlərdən, layihələrdən, tədqiqat işlərindən, ev tapşırıqlarından, özünüqiyatləndirmə formalarından, dərsdən kənar praktik tapşırıqlardan, şagirdlərin formalasdırıldığı suallar toplusundan və s. ibarət ola bilər. Bu, toplum vasitəsilə summativ qiymətləndirmə adlanır.

Müvafiq qiymətləndirmə vasitələrinə aid nümunələr vəsaitin arxasında verilmişdir.

Müəllim üçün metodik vəsaitdə bir sıra qiymətləndirmə üsullarından istifadə olunması tövsiyə edilir. Müəllim bu üsul və formalardan öz məqsədinə uyğun şəkildə istifadə edib, yenilərini yarada bilər. Formativ qiymətləndirmənin nəticəsi ilə bağlı "Müəllimin formativ qiymətləndirmə dəftəri"ndə və "Məktəbli kitabçası"nda müvafiq yazılı qeydlər aparılır. Müəllim dərs ilinin yarımillərinin sonunda "Müəllimin formativ qiymətləndirmə dəftəri"ndəki qeydlər əsasında təhsilalanın yarımillilik fəaliyyətinin qısa təsvirini hazırlayır və həmin təsvir təhsilalanın ümumi təhsil müəssisəsindəki fərdi qovluğunda saxlanılır.

Formativ qiymətləndirmə fənnin məzmun standartları üzrə təlim məqsədləri əsasında müəyyənləşdirilmiş qiymətləndirmə meyarlarına görə aparılır. Tədris prosesində formativ qiymətləndirmə aparmaq üçün rubrikəldən istifadə oluna bilər.

Formativ qiymətləndirmə aparmaq üçün rubrikəldən istifadə olunur. Rubrik xüsusi növ qiymətləndirmə şkalasıdır. O, iki əsas suala cavab verir:

- "Mən nəyi qiymətləndirməliyəm?" (obyekt, məzmun, aspektlər, tərəflər, xüsusiyyətlər);
- "Aşağı, orta, yuxarı nailiyyət səviyyələrinin xüsusiyyətlərini necə bilmək olar?"

Müəllim qiymətləndirmə meyarlarına uyğun dörd səviyyəli rubriklər (I-IV səviyyə) hazırlayır. Rubrik vasitəsilə qiymətləndirmə nəticəsində şagirdlərin keçilmiş materialı necə mənimşədiklərini, buraxdıqları xarakterik səhvləri müəyyən etmək, növbəti dərsdə qarşıya çıxa biləcək problemlər üzərində görüləcək işləri dəqiqləşdirmək olar.

Qiymətləndirmə şkalası nailiyyət səviyyələrinə qiymət (bal) verilməsi üçün mexanizmdir. Rubrik-lərin hazırlanması üçün əvvəlcə dərsin məqsədləri müəyyən olunmalıdır. Qiymətləndirmənin formalarından biri seçilməlidir (diagnostik, formativ və ya summativ).

### **Səviyyələr üzrə təsvirlərin hazırlanması üçün təlimat:**

1. Qısa və sadə tərzdə, şagirdin anlayacağı sadə dildən istifadə edilməlidir.
2. Müqayisəli və ya normativ dildən fərqli olaraq deskriptiv dildən istifadə edin. Pis, orta, kafi, yaxşı, əla kimi qeyri-müəyyən deskriptorlardan uzaq durulmalıdır.
3. Səviyyə deskriptorları müşahidə oluna bilən davranışlar və ya nəticənin xüsusiyyətləri baxımdan mümkün dərəcədə ifadə edilməlidir.
4. Qiymətləndirmə səviyyələri arasında sərhəd aydın olmalıdır, üst-üstə düşməməlidir.
5. Şkala şagird nailiyyətləri intervalını tam əhatə etməlidir.
6. Təsvirlərin məzmunu nailiyyət səviyyələri üzrə eyni formalı tərtib edilməlidir.
7. Fəaliyyət səviyyələri bütün aspektlər üzrə uyğun olmalıdır (məsələn: bir aspekt üzrə "4" qiyməti digər aspekt üzrə "4" qiyməti ilə müqayisə oluna bilməlidir).
8. Əvvəlcə "ən yüksək", sonra "ən aşağı" səviyyələr, sonda "aralıq" səviyyələr təsvir edilməlidir.
9. Ən yüksək səviyyə: yüksək tələbkarlığa malik, bununla yanaşı, real olmalıdır.
10. Ən aşağı səviyyə: yalnız çatışmazlıqları deyil, həmçinin minimal nailiyyətin xüsusiyyətlərini əks etdirməlidir.

Vəsaитdə hər bir dərsin sonunda təlim nəticələrinə uyğun formativ qiymətləndirmə meyarları göstərilmişdir.

**Summativ qiymətləndirmə** hər bir fənn üzrə təhsil programında (kurikulumda) müəyyənləşdirilmiş məzmun standartlarının mənimşənilməsi ilə bağlı təhsilalanların əldə etdiyi nailiyyətlərin müəyyən olunması məqsədilə aparılır. Summativ qiymətləndirmədə tapşırıqvermə üsulundan istifadə olunur. II sinifdə böyük summativ qiymətləndirmə aparılmır.

Kiçik summativ qiymətləndirmə II sinifdə təsviri incəsənət fənni üzrə hər yarımäßigə 3 dəfədən az 6 dəfədən çox olmamaqla müəllim tərəfindən aparılır. Fənn üzrə kiçik summativ qiymətləndirmələrin aparılacağı tarix haqqında məlumat tədris ilinin birinci həftəsi ərzində fənn müəllimi tərəfindən sinifdə təhsilalanlara elan olunur. Kiçik summativ qiymətləndirmə həmin fənnin tədris olunduğu 1 (bir) dərs saatı ərzində aparılır.

Kiçik summativ qiymətləndirmə 100 ballıq şkala ilə ölçülür.

Summativ qiymətləndirmədə istifadə olunan qiymətləndirmə vasitələri (suallar) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 13 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası"nın tələbləri nəzərə alınmaqla hazırlanır. Suallar hər bir sınıf və fənn üzrə 4 səviyyədə tərtib edilir. 1-ci səviyyə ən aşağı, 4-cü səviyyə isə ən yüksək səviyyəni əks etdirir. Suallar müxtəlif mürəkkəblik səviyyəsində hazırlanır. 1-ci və 2-ci səviyyəyə təhsilalanların əksəriyyətinin cavablandırma biləcəyi suallar aid edilir. 3-cü və 4-cü səviyyəyə daha hazırlıqlı şagirdlərin cavablandırma biləcəyi suallar aid edilir. Səviyyələr üzrə sualların qiymətləndirmə ballarının 100 ballıq şkalada bölgüsü aşağıdakı kimi nəzərdə tutulur:

- 1-ci səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir;
- 2-ci səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir;
- 3-cü səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir;
- 4-cü səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir.

Təhsilalanın summativ qiymətləndirmədə topladığı ballar və onların uyğunlaşdırıldığı qiymət summativ qiymətləndirmənin aparıldığı tarixdə sınıf jurnalında və "Məktəbli kitabçası"nda yazılır.

Tədris vahidlərinin sonunda isə summativ qiymətləndirmə vasitələri verilmişdir. Qiymətləndirmə dərslərində müəllim vəsaitdəki vasitələrdən yararlana bilər və ya bu nümunələr əsasında yeni qiymətləndirmə vasitəsini özü tərtib edə bilər. Kiçik summativ qiymətləndirmə vasitələrinə aid nümunələr vəsaitin sonunda verilmişdir.

### **Yarimillik və illik qiymətlərin hesablanması**

Təhsilalanların kiçik summativ qiymətləndirmədə topladığı ballar əsasında yarımillik ballar hesablanır. II sinifdə yarımillik bal kiçik summativ qiymətləndirmələrdə toplanmış ballar əsasında aşağıdakı kimi hesablanır:

$$Y = (ksq1 + ksq2 + \dots + ksqn) / n$$

$Y$  - təhsilalanın yarımillik üzrə balını;

$ksq1, ksq2, \dots, ksqn$  - hər kiçik summativ qiymətləndirmədə toplanmış balların miqdarı;

$n$  - kiçik summativ qiymətləndirmələrin sayını bildirir.

## **İSTİFADƏ OLUNAN FƏAL TƏLİM ÜSULLARI**

### **BİBÖ cədvəlindən istifadə**

BİBÖ cədvəlindən istifadə şagirdlərə əvvəlki bilik və təcrübə, yeni biliklər arasında əlaqə yaratmağa imkan verməklə şagirdin düşünməsini optimallaşdırır. Bu üsulu tətbiq etmək üçün müəllim şagirdlərlə birlikdə yazı taxtasında aşağıdakı qaydada cədvəl çəkir.

BİLİRİK	İSTƏYİRİK BİLƏK	ÖYRƏNDİK
•	?	•
•	?	•
•	?	•

Mövzuya uyğun olaraq, şagirdlər “Bilirik” qrafasında ümumi razılıqla əldə olunan fikirləri yazırlar. Suallar isə vahid razılıq əldə olunmayan detallardan, dəqiq müəyyənləşməmiş mövqelərdən və fikir ayrılığından irəli gəlir. Həmin sualları “İstəyirik bilək” qrafasında yerləşdirirlər. Mövzunu oxuyan zaman həmin sualları yaddaşlarında möhkəm saxlayırlar. Şagirdlər mətni oxuyub qurtardıqdan sonra onların diqqəti “İstəyirik bilək” qrafasında sadalanan sualların üzərinə qaytarılır. Oxu zamanı sualların hansına cavab tapdıqlarını aydınlaşdırır və bu cavabları “Öyrəndik” qrafasına yazırlar. Cavabsız qalan sualları isə müəllimin göstərişi ilə şagirdlər müxtəlif yollarla cavablandırırlar. Təsviri incəsənət dərsinin məqsədindən asılı olaraq BİBÖ cədvəlinin “Öyrəndik” hissəsi doldurulan zaman oraya sözlər, ifadələr yazmaq deyil, öyrənilənləri əks etdirən rəsm çəkmək olar.


### **ZİQZAQ üsulu**

Ziqzaq üsulu qısa vaxt ərzində mövzunu əhatəli keçməyə imkan verir. Bu üsulu tətbiq etmək üçün şagirdlər “doğma” qruplara bölünür. Sonra qrupdakı hər şagirdə təklif olunur ki, bir rəqəm söyləməklə saysın. Öyrəniləcək mətnin həcmindən asılı olaraq, o, müəyyən hissələrə ayrılır (məsələn, 4 hissəlidirsə, 1-dən 4-ə kimi sayılır). Beləliklə, hər bir şagirdin söylədiyi rəqəm onun nömrəsi olacaqdır.

Sonra şagirdlərin diqqəti öyrəniləcək mətnə yönəldilir. Qısa şəkildə mövzunun adı və məzmunu müzakirə edilir. Müəllim izah edir ki, əsas vəzifə mətni araşdırmaq, onun məğzinə varmaqdır. Məşğələnin sonunda hər bir qrup mətni tam başa düşməlidir.

Şagirdlərin diqqətinə çatdırılır ki, mətn dörd hissəyə bölünmüştür. Hər bir qrupdakı 1 nömrəli şagird birinci hissə, 2 nömrəli şagird ikinci hissə (3 və 4 nömrəli şagirdlər də bu qayda ilə) üçün cavabdeh olacaqlar. Sonra eyni nömrəli şagirdlər bir yerə toplaşırlar. Izah olunur ki, 1, 2, 3, 4 nömrəli şagirdlərdən ibarət olan qruplar indi “ekspert” qruplar adlanır. Onların vəzifəsi mətnin öhdələrinə düşən hissəsinin məzmununu diqqətlə öyrənməkdən ibarətdir. Onlar həmin hissəni oxumalı, tərəfdəşlər kimi onun məzmununu müzakirə etməli və materialı lazımlıca qaradıqlarına əmin olmalıdırlar.


“Ekspert” qrupların işi başa çatdıqdan sonra onlar öz “doğma” qruplarına qayıdaraq, öyrəndiklərini, materialın məzmununu yoldaşlarına izah edirlər. Nəticədə bütün qrupun üzvləri mətnin məzmununu tam mənimsəməlidirlər.



Esse hər hansı problem haqqında şagirdlərin müstəqil düşüncələrini əks etdirən sərbəst yazı formasıdır və dərsin istənilən mərhələsində aparıla bilər. Bu yazı qısa vaxt ərzində yerinə yetirilir. Şagird ləkən və intensiv şəkildə mövzu üzrə öz müləhizələrini dayanmadan sərbəst yazır. Əgər biri nə yazmalı olduğunu bilmirsə, yaza bilər ki, “bilmirəm nə haqqında yazım”. Əsas odur ki, dayanmadan, yazdığını oxumadan, düzəliş etmədən yapsınlar. Esse öyrənilən mövzuya dair biliklərin yekunlaşdırılmasına və şagirdlərin beynində nələr baş verdiyindən müəllimin xəbərdar olmasına kömək edir. Onun müddəti beş və on dəqiqədir. Sonra müəllim yazılarından bəzilərini oxuda bilər və yaxud onları toplayıb, başqa vaxt tanış ola bilər.

### VENN diaqramı

Venn diaqramı cisim və ya hadisələri müqayisə etməyə, onların oxşar və fərqli cəhətlərini müəyyənləşdirməyə kömək edir. Bu diaqram nisbətən üst-üstə düşən iki və ya daha artıq çevre üzərində qurulur. Ondan ümumi və fərqli cəhətləri olan iki aspektin müqayisəsi zamanı istifadə olunur. Çevrələrin üst-üstə düşdüyü hissədə nə isə yazmaq üçün kifayət qədər yer olmalıdır. Həmin yerdə ideyaların ümumi cəhətləri qeyd edilir. Sol və sağ tərəfdəki dairənin hissələrində isə yalnız onlar üçün səciyyəvi cəhətlər göstərilir.



### ŞAXƏLƏNDİRMƏ (KLASTER)

Şaxələndirmə şagirdləri mövzu haqqında açıq və sərbəst düşünməyə sövq edən, əvvəlki təcrübəni nəzərdən keçirən pedaqoji üsuldur. O, yalnız fikirlərarası əlaqələr barədə düşünməyə təkan verən birləşmələr yaradır. Bu, təfəkkürün beynimizin necə fəaliyyət göstərməsi ilə daha sıx əlaqədə olan qeyri-xətti formasıdır.

Şaxələndirmədən mövzu ətraflı öyrənilməmişdən əvvəl, təfəkkürə təkan vermək üçün istifadə edilir. Ondan həmcinin öyrənilənləri yekunlaşdırma vasitəsi, yeni assosiasiyaların meydana gəlməsinin stimullaşdırılması üsulu və ya yeni təsəvvürlərin qrafik təsviri metodu kimi istifadə oluna bilər.

Şaxələndirmə mərhələləri asan yadda qalır və sadədir.

- Əsas sözü və ya ifadəni vərəqin, yazı taxtasının mərkəzinə yazın.
- Seçilmiş mövzu ilə əlaqəli ağlınzıza gələn söz və ya ifadələri yazmağa başlayın.
- Fikirlər yada düşüb yazılıqla onların arasında əlaqəli görünənləri xətlərlə birləşdirməyə başlayın.
- Vaxt bitənə və ya bütün fikirləriniz tükənənə qədər ağlınzıza gələn mümkün qədər çox fikir yazın.

### T-sxemlər

Bu təsvirdən eyni bir konsepsiyanın iki aspektini müqayisə etmək üçün istifadə olunur. Məsələn, orta məktəblərin şagirdləri nədənsə esse yazmağa başlayarkən əvvəlcə aşağıda göstərilən qaydada müsbət və mənfi aspektlərin siyahısını tərtib edə bilərlər.

MÜSBƏT ASPEKTLƏR	MƏNFI ASPEKTLƏR

### BEYİN HƏMLƏSİ

Şagirdlər fərdi şəkildə və yaxud cüt-cüt olmaqla mövzu üzrə özlərinə məlum olanların hamisini sadalayırlar. Bu zaman fikirlərin düzgün olub-olmadığının o qədər də əhəmiyyəti yoxdur. Əsas məqsəd odur ki, şagird mövzu haqqında düşünməyə başlasın. Bu üsul problemin həlli yollarının araşdırılmasını öyrədir və müstəqil düşünmək qabiliyyətini inkişaf etdirir.

### KONSEPTUAL CƏDVƏL

Konseptual cədvəl üç və ya daha çox məsələnin, yaxud cəhətin müqayisəsini nəzərdə tutur. Cədvəlin tərtibi: şaquli qrafada müqayisə ediləcək obyektlər, üfüqi qrafalarda isə onların müqayisə olunacaq xüsusiyyətləri və özəllilikləri yerləşir.

### AÇAR SÖZLƏR

Bu üsul yeni anlayışların müstəqil olaraq çıxarılmasına xidmət edir. Əvvəlcə mövzuya aid olan dörd və ya beş söz verilir. Həmin sözlərə uyğun olaraq onlardan doğan söz tapılır. Bu, şagirdlərin mövzu haqqında fikirləşmələrinə kömək edir.

### QRUP MÜZAKİRƏSİ

Müəyyən mövzu verilir. Onun haqqında müxtəlif mülahizələri ortaya çıxarmaq məqsədilə mövzu ətrafında bütün qrup müzakirə aparır və söylənən fikirlərə hörmətlə yanaşılır.

### İTERAKTİV QEYDETMƏ SİSTEMİ – İQS (İNSERT)

Şagirdlərin davamlı məşğulliyətini təmin edən bir çox tədris üsulları vardır. İQS (İNSERT) oxu zamanı şagirdlərin öz qavrayışını yoxlamasına imkan verən güclü vasitədir. Bu, səmərəli mütaliə və təfəkkür üçün İnteraktiv Qeydetmə Sistemi olub, işarələr sistemindən istifadə edib mətni başa düşmək üçün biliyini yoxlamaqla düzgün cavab axtarmaq üsuludur.

Kimə məlum deyil ki, bəzən bir səhifə materialı oxuyub qurtarırsan və məlum olur ki, yadında heç nə qalmayıb. Bu, fəal surətdə dərk etmək, anlamamaq, qavradığını yoxlamaq üçün oxumağın ən yaxşı nümunəsidir. Bir çoxları mahiyyəti dərk etmədən oxu və digər öyrənmə proseslərini mənimsemək istəyirlər. Öyrənmə prosesində mahiyyətin dərk edilməsi zəruridir. Lakin öyrənən şəxs proseslə məşğul deyilsə, öyrənmə imkanları hədər gedəcəkdir.

İnteraktiv Qeydetmə Sistemi vasitəsilə mətn xüsusi işarələrlə oxunur:

- "+" – yeni informasiyadır,
- "—" – bildiyimə ziddir,
- "?" – qarışiq informasiyadır,
- "√" – əvvəl bilirdim.

Şagirdlərin yaş və hazırlıq səviyyəsindən asılı olaraq işlədilən işarələr də müxtəlif olur. Aşağı siniflərdə iki işarədən istifadə edilsə yaxşıdır: "+" yeni informasiyadır və "√" – əvvəl bilirdim. Oxunun məqsədindən və şagirdlərin işarə sistemi ilə işləmək təcrübəsindən asılı olaraq, işarələr fərqli ola da bilər.

LAYİHE

# 1. SEHRLİ RƏNGLƏR



## 1. TƏBİƏT VƏ RƏSSAM

Məşğələ növü	mövzu üzrə rəsm
Alt standart	2.1.1.; 3.1.2.
Təlim nəticələri	<ul style="list-style-type: none"><li>Sadə, rəngli karandaşlar, flamasterlər və digər təsvir materialları vasitəsilə yay fəslinə aid təsvirlər yaradır.</li><li>Yay fəslinə aid təsvirlərdə rəng çalarlarını izah edir.</li></ul>
İstifadə olunan iş formaları	qrup işi
İstifadə olunan üsullar	Dəyirmi masa; müzakirə; təriflər- suallar-təkliflər
Fənlərarası integrasiya	H-b. 3.1.1.; Az-d 1.2.4.; Tex. 1.3.3.
Təchizat	müxtəlif təsvir materialları ilə işlənən rəsmlər, təsvir materiallarının fotosu, rəngli karandaşlar, flomasterlər, pastel tabaşirlər, quaş və ya akvarel

## DƏRSİN GEDİŞİ

### MOTİVASIYA

Müəllim yazı lövhəsinin bir tərəfində müxtəlif təsvir materiallarından istifadə edilərək çəkilmiş ağac (akovarellə rənglənmiş), çobanyastığı çıçayı (rəngli karandaşlar və flomasterlər rənglənmiş), dağ (pastel təbaşirlər rənglənmiş), dəniz təsvirlərini (quaşdan istifadə edərək təsvir edilmiş), mənzərə- aplikasiya, taxtadan yonulmuş kiçik heyvan heykəli, digər tərəfində isə akvarel, quaş, pastel təbaşirləri, rəngli karandaşlar və flomasterlər, rəngli kağızlar, taxta parçasının şəkillərini asır və soruşur:

- Şəkillərdə nə görürsüz? (yazı lövhəsində asılan təsvirləri və şəkilləri sadalayırlar).
- Gördüklerinizin fərqi nədədir? (Bir tərəfdə təbiətdə müşahidə etdiklərimizin təsvirləri, digər tərəfdə isə təsvir materiallarının şəkilləri asılıb).
- Təbiətdə müşahidə etdiklərinizin təsvirində hansı rənglərdən istifadə edilmişdir? Təsvirlər hansı materialların vasitəsilə yaradılmışdır? (sadalanır).

Müəllim yazı lövhəsində hər təsvirin aşağıdan, onun yaranmasında istifadə edilən təsvir materialının şəklini bərkidir.

- Təbiətdə olan obyektlərin formalarını və rənglərini düzgün təyin etmək üçün nə etməliyik? (müşahidə etməliyik).

**Tədqiqat suali: Rəssam kimdir? Yay fəslinin gözəlliklərini müşahidə və təsvir etmək üçün nəyi nəzərə almaq lazımdır?**

Tədqiqat suali əsasında şagirdlərin fərziyyələri dinlənilir və yazı lövhəsinə yazılır.

### TƏDQİQATIN APARILMASI

Şagirdlər dərslikdəki mövzu ilə tanış olurlar. Sonra müəllim onları təbiətin yaratdığı gözəl varlıqların adı yazılmış vərəqlər vasitəsilə ("Çobanyastığı çıçayı", "Lalə gülü", "Kəpənək", "Ceyran") 4 qrupa ayırrı. Qruplar A3 format vərəqdə "Yay fəsl" mövzusunda rəsm çəkirlər. Öncə rəsmlərini sadə karandaş vasitəsilə qururlar. Sonra 1-ci qrup akvarel, 2-ci qrup quaş, 3-cü qrup rəngli karandaşlar, 4-cü qrup flomasterdən ifadə edərək rəsmlərini tamamlayırlar. Bunun üçün onlarla bu fəsil, onun gözəlliyyi haqqında müzakirələr edilir. Rəsmin yerinə yetirilməsi zamanı mövzuda verilən bəzi varlıqların təsviri şagirdlər üçün çətinlik yarada bilər. Bu zaman yazı lövhəsində onun mərhələlərlə rəsmini göstərmək vacibdir.

**Qeyd:** Tədqiqat zamanı sinfin səviyyəsindən asılı olaraq dəyirmi masa üsulundan da istifadə etmək olar. Rəsm qrup tərəfindən tam qurulur. Sonra bir obyekti onlara verilən təsvir materialı ilə rəngləyib digər qrupa ötürülür. Onlar da rəsmədə olan hansısa obyekti öz lövəzimatları ilə rəngləyirlər. Bu qaydada rəsm tamamlanana kimi qruplar bir-birinə ötürülür. Nəticədə bir rəsmədə müxtəlif təsvir materialından istifadə edilir. Müəllim təyin etdiyi materiala əsasən hər obyektin hansı qrup tərəfindən yerinə yetirildiyini bilmək və bunu qiymətləndirmə zamanı nəzərə ala bilər.

Xüsusi qayğıya ehtiyacı olan şagirdlər (XQEÖŞ) yalnız çıçıklardan birini mərhələlərlə çəkə bilərlər.

Qruplar sərbəst işləyirlər, müəllim isə arabir onlara yaxınlaşır istiqamət verir.

## MƏLUMAT MÜBADİLƏSİ

Qrup üzvləri çəkdikləri rəsmi yazı lövhəsinin qarşısına düzür (yazı lövhəsinə müxtəlif üsullarla bərkidə də bilər). Qrup adından rəsmidə olan gözəllikləri, hansı rəng çalarlarından və nə məqsədlə istifadə etdiklərini söyləyir. Qruplar təriflər, suallar və təkliflər üsulundan istifadə etməklə bir-birlərinin təsvirlərini müzakirə edir.

## MƏLUMAT MÜZAKİRƏSİ VƏ TƏŞKİLİ

Təqdim olunan rəsmi bağlı sinif müraciət olunur:

- Rəsmi çəkən zaman nəyə fikir verdiniz?
- Ətraf aləmdə gördüklerinizi hansı materialdan istifadə edərək çəkmək olar? (Təsvir materiallarını sadalayırlar)
- Yay fəslinə aid təsvirlərdə rəng çalarları haqqında nə deyə bilərsiz?

## ÜMUMİLƏŞDİRİMƏ VƏ NƏTİCƏ

- Siz hansı yeni məlumat əldə etdiniz? (Gözəllik bizim ətrafımızdadır, onu müşahidə etməyi bacarmaq lazımdır, təsvir materiallarının özünəməxsus xüsusiyyətləri var.)
- Rəssam kimdir? (Rəssam ətraf aləmi diqqətlə müşahidə edir və gördüklerini müxtəlif təsvir vasitələrilə yaradır.)
- Gözəlliyi çox axtarmaq lazım deyil. O, bizim yanımızdadır. Ona görə də təbiətin yaratdığı gözəllikləri müşahidə etmək və ondan zövq almağı bacarmaq lazımdır. Bize gözəllik bəxş edən rəssamlarımızın əməyini də unutmamalıyıq. Yaxşı rəssam olmaq üçün yaxşı müşahidəçi olmaq lazımdır.

## YARADICI TƏTBİQETMƏ

“Yay fəqli” mövzusunda istənilən rəssamin əsərini və orada əks olunan rəng çalarlarını təhlil etmək.

## QİYMƏTLƏNDİRİMƏ

Qiymətləndirmə meyarları:

- Yaratma;
- İzahetmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Sadə, rəngli karandaşlar, flamasterlər və digər təsvir materialları vasitəsilə yay fəslinə aid təsvirlər yaradanda obyektlərin forması və rəngi ətraf aləmə uyğun olmur.	Sadə, rəngli karandaşlar, flamasterlər və digər təsvir materialları vasitəsilə yay fəslinə aid təsvirlər yaradan zaman rəng həlli zamanı obyektlərin konturlarını itirir.	Sadə, rəngli karandaşlar, flamasterlər və digər təsvir materialları vasitəsilə yay fəslinə aid təsvirlər yaradan zaman kiçik səhv'lərə yol verir.	Sadə, rəngli karandaşlar, flamasterlər və digər təsvir materialları vasitəsilə yay fəslinə aid təsvir qaydalarına uyğun rəsm yaradır.
Yay fəslinə aid təsvirlərdə rəng çalarlarının əksəriyyətinin necə alınmasını izah edə bilmir.	Yay fəslinə aid təsvirlərdə rəng çalarlarını izah edən zaman səhv'lərə yol verir.	Yay fəslinə aid təsvirlərdə əsas rəng çalarlarını izah edir.	Yay fəslinə aid təsvirlərdə rəng çalarlarını ətraflı izah edir.

LAYİHE

## 2. RƏNGLƏRİN MÜXTƏLİFLİYİ

Məşğələ növü	mövzu üzrə rəsm
Alt standart	2.1.1.; 2.1.2.; 2.1.4.
Təlim nəticəsi	<ul style="list-style-type: none"> <li>Təsvir alətləri –akvarel, quş vasitəsilə sadə təsvirlər yaradır.</li> <li>Sadə bədii ifadə vasitələrindən olan rəngin istifadə qaydalarını mənimmsədiyini nümayiş etdirir.</li> <li>Əsas rənglərdən alınmış çalarları adlandırır.</li> </ul>
İstifadə olunan iş formaları	qrup işi
İstifadə olunan üsullar	müzakirə, qalereya gəzintisi
Fənlərarası integrasiya	Az-d. 3.1.5.; H-b. 1.3.1.; 1.3.2.; Tex. 1.1.2.; 1.3.3.
Təchizat	quş, firçalar, su, akvarel

### DƏRSİN GEDIŞİ MOTİVASIYA

Müəllim müxtəlif rənglərdə olan cisimlərin – qırmızı rəngdə paltar, göy rəngdə köynək, limon (sarı), portağal (narıncı), yarpaq (yaşıl), bənövşə gülü (bənövşəyi) və s. rəsmlərini yazı lövhəsində asır və soruşur:

– Bunlar nədir və hansı rənglərdədir? (Paltar qırmızı, köynək göy, limon sarı, portağal narıncı, yarpaq yaşıl, bənövşə gülü bənövşəyi rənglərdədir). Bunların içərisində əsas və qarışq rənglər var. Əsas rənglər — qırmızı, sarı, göydür.

**Tədqiqat suali: Əsas rənglərdən istifadə etməklə hansı rəngləri almaq olar?**

Tədqiqat suali əsasında şagirdlərin fərziyyələri dinlənilir.



### TƏDQİQATIN APARILMASI

Şagirdlər dərslikdə olan mövzu ilə tanış olurlar. Müəllim şagirdlərin sayına görə onları 1-ci qrup qırmızı, 2-ci qrup sarı, 3-cü qrup göy, 4-cü qrup yaşıl rənglərə görə 5-6 nəfərdən ibarət 4 qrupa ayırrı. Qrupların diqqətini mövzuda verilən təbiətdə göy qurşağının rəngindəki varlıqlara yönəldir. Cisimlərin hansının əsas və ya qarışq rəngdə olduğunu söyləyirlər. Sonra şagirdlər qruplarda yaradıcı tapşırıqbaşlayırlar: hər qrup göy qurşağı çəkir və ona uyğun ətrafdakı varlıqları təsvir edir. Rəsmlərində əsas və qarışq rəngləri nəzərə almaqla akvarel və quşdan istifadə edirlər. Müəllim bu materiallarla işləmə qaydalarını izah edir.

XQEÖŞ isə, sadəcə, vərəqi kvadratlara ayırib onları əsas və qarışq rənglərlə boyayırlar.

### MƏLUMAT MÜBADİLƏSİ

Qruplar işlərini yazı lövhəsinin qarşısına düzürlər. Qalereya gəzintisi üsulu vasitəsilə şagirdlər yoldaşlarının işlərinə münasibətlərini bildirirlər.

### MƏLUMATIN MÜZAKİRƏSİ VƏ TƏŞKİLİ

Müəllim şagirdlərin diqqətini tədqiqat sualına yönəldir və soruşur:

- Əsas rənglərdən istifadə etməklə hansı rəngləri almaq olar?
- Əsas və qarışq rənglərin fərqi nədədir?

### ÜMUMİLƏŞDİRİMƏ VƏ NƏTİCƏ

Müəllim şagirdlərlə birlikdə deyilənləri ümumiləşdirir: Əsas rənglər heç bir rəngdən alınmır və onun sayı cəmi üçdür. Qarışq rənglər isə əsas rənglərdən alınır. Sonra qarışq rəngləri qatışdırıb digər rənglər də almaq olar.

LAYİHE

## **YARADICI TƏTBİQETMƏ**

Təbiətdə göy qurşagının rənglərində olanları təsvir et. Bu, meyvə, giləmeyvə, güllər, quş və heyvanlar ola bilər.

### **QİYMƏTLƏNDİRİMƏ**

*Qiymətləndirmə meyarları:*

- Yaratma;
- Nümayiş etdirmə;
- Adlandırma.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Təsvir alətləri – akvarel, quaş vasitəsilə sadə təsvirləri çətinliklə yaradır.	Təsvir alətləri – akvarel, quaş vasitəsilə sadə təsvirləri müəllimin köməyi ilə yaradır.	Təsvir alətləri – akvarel, quaş vasitəsilə sadə təsvirlərin bəzilərini çirkli rənglərlə yaradır.	Təsvir alətləri – akvarel, quaş vasitəsilə sadə təsvirləri sərbəst yaradır.
Sadə bədii ifadə vasitələrindən olan rəngin istifadə qaydalarını nümayiş etdirəndə kobud səhvlərə yol verir.	Sadə bədii ifadə vasitələrindən olan rəngin istifadə qaydalarını müəllimin yönəldici sualları ilə nümayiş etdirir.	Sadə bədii ifadə vasitələrindən olan rəngin istifadə qaydalarını təmənimsəmədiyini nümayiş etdirir.	Sadə bədii ifadə vasitələrindən olan rəngin istifadə qaydalarını mənimsədiyini nümayiş etdirir.
Əsas rənglərdən alınmış çalarları adlandırmır.	Əsas rənglərdən alınmış çalarları nümunələrə baxaraq adlandırır.	Əsas rənglərdən alınmış çalarların bəzilərini səhv adlandırır.	Əsas rənglərdən alınmış çalarları düzgün adlandırır.

### **3. İSTİ VƏ SOYUQ RƏNGLƏR**

Məşğələ növü	mövzu üzrə rəsm
Alt standart	2.1.2.; 2.1.4.; 3.1.2.
Təlim nəticəsi	<ul style="list-style-type: none"> <li>• Sadə bədii ifadə vasitəsi olan isti və soyuq rənglərdən istifadə qaydalarını mənimsədiyini nümayiş etdirir.</li> <li>• Əsas rənglərdən alınmış isti və soyuq rəng çalarlarını adlandırır.</li> <li>• Verilmiş əsərdə isti və soyuq rəng çalarlarını izah edir.</li> </ul>
İstifadə olunan iş formaları	qrup işi
İstifadə olunan üsullar	müzakirə
Fənlərarası integrasiya	Az-d. 1.2.1.; Tex. 1.3.3.: 1.3.6.; H-b. 1.2.2.; 1.3.2.
Təchizat	akovarel, quaş, firçalar, su, palitra

### **DƏRSİN GEDİŞİ MOTİVASIYA**

Müəllim günəş və qar təsvirləri olan vərəqi yazı lövhəsindən asır və soruşur:

- Bunlar nədir və hansı rənglərdədir?
- Günəşə baxanda bizdə hansı hissələr oyanır? (fərziyyələr – istilik hissə edirik).
- Qara baxanda hansı hissələr keçiririk? (fərziyyələr – soyuq hissə edirik).
- Dərsimiz isti və soyuq rənglər haqqındadır. Qırmızı, narancı, sarı və onlardan alınan çalarlar isti, yaşıl, göy, bənövşəyi və onlardan alınan çalarlar isə soyuq rənglərdir.

**Tədqiqat sualı: Təsvir zamanı isti və soyuq rənglərdən istifadə qaydaları necədir?**

Tədqiqat sualı əsasında şagirdlərin fərziyyələri dinlənilir.

LAYİHE

## **TƏDQİQATIN APARILMASI**

Şagirdlər dərslikdəki mövzu ilə tanış olurlar. Müəllim şagirdlərin sayına görə onları 1-ci qrup nar, 2-ci qrup banan, 3-cü qrup yarpaq, 4-cü qrup bənövşə gülünün şəkilləri ilə 5-6 nəfərdən ibarət 4 qrupa ayırrı. Onlara sual verir:

- Sizə verdiyim cismin şəkli isti və ya soyuq rəngdədir? (1 və 2-ci qruplar – isti, 3 və 4-cü qruplar – soyuq). Qruplara aşağıdakı tapşırığı təhlil etməyi tapşırır:

1 və 2-ci qruplar – Nadir Əbdürəhmanov. “Dağlı qadın”;  
3 və 4-cü qruplar – Elmira Şaxtaxtinskaya. “Bahar gəlir”

Sonra müəllim hər bir qrupdan soruşur:

- Əsərdə rəssam hansı rənglərdən istifadə edib?
- Bu rənglərdən istifadə etməsinə səbəb nə idi?
- Əsərlər haqqında fikirlərinizi söyləyin.

Suallara cavab alandan sonra şagirdlər qruplarda yaradıcı tapşırığa başlayırlar: isti və soyuq rənglərdən ibarət rəsm çəkirlər. Rəsm vərəqini ortadan şaquli xətlə ayırrı və xəttin bir tərəfində isti, digərində isə soyuq rənglərdə olanları çəkirlər. Müəllim xatırlatmalıdır ki, əsas rəngləri qarışdıraraq, müxtəlif rənglər almaq olar. Dərslikdə mövzudan rənglər və rəsm nümunəsi ilə tanış ola bilərlər.

## **MƏLUMAT MÜBADİLƏSİ**

Qruplar işlərini nümayiş etdirirlər. Bu zaman rənglərin onlara təsiri haqqında da fikirlərini bildirirlər.

## **MƏLUMATIN MÜZAKİRƏSİ VƏ TƏŞKİLİ**

Müəllim şagirdlərin diqqətini tədqiqat sualına yönəldir və soruşur:

- Təsvir zamanı isti rənglərdən istifadə qaydaları haqqında nə deyə bilərsiz?
- Təsvir zamanı soyuq rənglərdən istifadə qaydaları haqqında nə deyə bilərsiz?

## **ÜMUMİLƏŞDİRİMƏ VƏ NƏTİCƏ**

- İsti və soyuq rənglər arasında fərq nədədir?
- İsti rənglər bizə necə təsir edir?
- Soyuq rənglər bizə necə təsir edir?

Müəllim şagirdlərlə birlikdə deyilənləri ümumiləşdirir:

– Rənglər isti və soyuq olur. İsti rənglər bizə istini, Günəşi, odu-alovu, isti səhraları xatırladır. Soyuq rənglər isə soyuğu, qarı, şaxta-sazağı xatırladır. Onlar bizim əhvali-ruhiyyəmizə də çox böyük təsir göstərir. İsti rənglər sevindirir, şənləndirir. Soyuq rənglər isə sırlı görünür, sakitlik gətirir. Yaşıl rəng – ümid, sakitlik, bənövşəyi rəng – təəssüf, peşmanlıq və sadəlik, qırmızı rəng – əzəmət, calal, qələbə, narıncı rəng – gümrahlıq rəmziidir.

## **YARADICI TƏTBİQETMƏ**

Dörd insan fiquru çəkmək. İnsanların geyimini fəsillərə uyğunlaşdırmaq və bu zaman isti, soyuq rənglərdən istifadə etmək.

## **QİYMƏTLƏNDİRİMƏ**

*Qiymətləndirmə meyarları:*

- Nümayiş etdirmə;
- Adlandırma;
- İzahetmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Sadə bədii ifadə vasi-təsi olan isti və soyuq rənglərdən istifadə qay-dalarını nümayiş etdi-rəndə kobud səhvlərə yol verir.	Sadə bədii ifadə vasi-təsi olan isti və soyuq rənglərdən istifadə qay-dalarını müəllimin kö-məyi ilə nümayiş etdi-rir.	Sadə bədii ifadə vasi-təsi olan isti və soyuq rənglərdən istifadə qay-dalarını nümayiş etdi-rəndə kiçik səhvlərə yol verir.	Sadə bədii ifadə vasi-təsi olan isti və soyuq rənglərdən istifadə qay-dalarını tam mənimse-diyyini nümayiş etdirir.
Əsas rənglərdən alın-mış isti və soyuq rəng çalarlarını çətinliklə ad-landırır.	Əsas rənglərdən alın-mış isti və soyuq rəng çalarlarını sualların kö-məyi ilə adlandırır.	Əsas rənglərdən alın-mış isti və soyuq rəng çalarlarından bəzilərini adlandırma bilmir.	Əsas rənglərdən alın-mış isti və soyuq rəng çalarlarını adlandırır.

Verilmiş əsərdə ya isti, ya da soyuq rəng çalarlarını izah edir.	Verilmiş əsərdə isti və soyuq rəng çalarlarını izah edəndə rənglərin adını deyəndə səhvlərə yol verir.	Verilmiş əsərdə isti və soyuq rəng çalarlarını lakonik izah edir.	Verilmiş əsərdə isti və soyuq rəng çalarlarını ətraflı izah edir.
--	--	---	---

#### 4. MÖCÜZƏLİ LƏKƏLƏR

Məşğələ növü	Naturadan rəsm (təsəvvürə əsasən)
Alt standart	1.1.1.; 2.1.1.; 3.1.1.
Təlim nəticələri	<ul style="list-style-type: none"> <li>Təsviri sənətin animalist janrının xüsusiyyətlərini sadalayır.</li> <li>Sadə bədii ifadə vasitələri olan rəng və ləkədən istifadə qaydalarını mənimsədiyini nümayiş etdirir.</li> <li>Heyvan təsvirlərini məzmun və forma baxımından şərh edir.</li> </ul>
İstifadə olunan iş formaları	cütlərlə iş
İstifadə olunan üsullar	beyin həmləsi, müzakirə
Fənlərarası integrasiya	İnf. 1.2.1.; 3.3.2.; H-b. 1.1.1.; 1.3.2.; Az-d. 1.2.1.
Təchizat	akovarel, quşa firçalar, su, palitra

#### DƏRSİN GEDİŞİ

Müəllim şagirdlərə vərəq üzərində müxtəlif rənglərdən ibarət olan boyalı ləkələri göstərir və soruşur:



– Gördüyünüz haqda nə deyə bilərsiniz? Bunlar nədir? (boya damcıları, rəngli ləkələr).

- Onlar nəyə oxşayır? (fərziyyələr - heyvana, quşa)

Sonra onlara ləkə haqqında nağılı danışır:

*Günlərin bir günü balaca bir qız rəsm çəkirdi. Onun firçasının ucundan sıxılışın böyük bir damcı vərəqin üzərinə düşərək yayıldı. Vərəq bərk qəzəbləndi: "Gör bu ləkə məni necə də eybəcər göstərir!" Ləkə pərt oldu, öz-özünə fikirləşdi: "Necə də çarəsizəm, axı mən heç kimi incitmək və kədərləndirmək istəmirdim". Vərəqlə ləkənin söhbətini eşidən balaca qız aralarındaki mübahisəyə son qoymaq üçün ləkəyə dedi: "Fikir eləmə, mən sənə kömək edərəm". Ləkənin bu pərtliyi çox sürmədi, tezliklə çox maraqlı bir möcüzə baş verdi. Balaca qız ləkənin yuxarı hissəsindən boğaz, baş və quyuraq, aşağı hissəsindən isə dörd ayaq çəkdi. Sizcə, ləkə nayaq çevrildi? (heyvana)*

- Heyvanlar harada yaşayırlar? (meşədə, zooparkda, isti və soyuq ölkələrdə və s.)

- Bəzi rəssamlarımız əsərlərində əsasən heyvan təsvirlərini əks etdirir. Bu gün mövzumuz ləkə haqqında olacaq.

**Tədqiqat səali: Ləkəni heyvan və ya quşa çevirmək üçün nə etmək lazımdır?**


Tədqiqat səali əsasında şagirdlərin fərziyyələri dinlənilir.

#### TƏDQİQATIN APARILMASI

Şagirdlər dərslikdəki mövzu ilə tanış olurlar. Mövzuda verilən rəssam əsərlərində olan ləkələrin nəyə bənzədiyi haqqında müzakirə aparılır. Müəllim onlara yanında oturan yoldaşı ilə cütlükdə işləyəcəklərini söyləyir. Sonra şagirdlərə vərəqdə istədikləri bir rəngdə tam sərbəst hərəkətlə ləkə çəkməyi tapşırır. Bu

Ləkənin daha çox hansı heyvana, quşa bənzədiyini, yaxud ləkədə hansı heyvanın, quşun “gizləndiyini” müəyyən etmək, onun ayaqlarını, qulaqlarını, quyuğunu və bişlarını çəkərək tamamlamağı tapşırır. Şagirdlərin çoxunda real deyil, qeyri-adı, fantastik heyvan alına bilər. Yaxşı olar ki, onlar rəsmidə təsvir etdikləri canının xarakteri haqqında öz fikirlərini söyləməyi bacarsınlar.

**Qeyd:** Şagirdlər vərəqdə istədikləri rəngdə və ölçüdə sərbəst birrəngli ləkə çəkib parta yoldaşı ilə vərəqləri dəyişə bilər. Bu daha maraqlı və yaradıcı ola bilər, çünki burada hər bir şagird öz rəsmini deyil, yoldaşının tapşırığını yerinə yetirməyi, yəni ləkəni nəyə çevirməli olduğunu düşünür. Beləliklə, uşaqlar bir-birinin işini tamamlayırlar. Bu mövzunun **nağıl-oyun** formasında da təqdim olunması münasib sayılır. Müəllim “**Ləkənin sehrli çevrilişi**”, eləcə də divar səthində əl hərəkətləri ilə **kölgələr teatrı** da yarada bilər.



XQEŞ-lər isə çəkilən quş və ya heyvan təsvirlərini rəngləyə bilərlər.

### MƏLUMAT MÜBADİLƏSİ

Cütlər işlərini nümayiş etdirirlər. Bu zaman ləkələrdə heyvan təsvirlərinin formasını necə əks etdirdiklərini söyləyir və rəngdən istifadə qaydalarını şərh edirlər.

### MƏLUMATIN MÜZAKİRƏSİ VƏ TƏŞKİLİ

Müəllim şagirdlərin diqqətini tədqiqat sualına yönəldir və soruşur:

- Ləkədən istifadə edərək heyvan və quş fiqurunu necə çəkdiniz?
- Ləkəni heyvandan başqa daha nəyə çevirmək olar?

### ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ

- Səmadakı buludları seyr etmisinizmi? Onları nəyə bənzətmisiniz?

### YARADICI TƏTBİQETMƏ

Rast gəlinən hər hansı bir ləkəyə diqqət yetirmək (mebelin, mərmərin, daşların üzərində) və onlarda olan ləkə naxışlarının nəyi xatırlatdığını təsvir etmək.

### QİYMƏTLƏNDİRİRMƏ

Qiymətləndirmə meyarları:

- Sadalama;
- Nümayiş etdirmə;
- Şərhetmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Təsviri sənətin animalist janrının xüsusiyyətlərin-dən yalnız birini sadala-yır.	Təsviri sənətin animalist janrının xüsusiyyətlərini suallar vasitəsilə sadala-yır.	Təsviri sənətin animalist janrının xüsusiyyətlərini qısa sadalayır.	Təsviri sənətin animalist janrının xüsusiyyətlərini ətraflı sadalayır.
Sadə bədii ifadə vasitə-ləri olan yalnız ləkədən istifadə qaydalarını mə-nimsədiyini nümayiş etdirir.	Sadə bədii ifadə vasitə-ləri olan rəng və ləkə-dən istifadə qaydalarını mənimsədiyini müəlli-min köməyi ilə nümayiş etdirir.	Sadə bədii ifadə vasitə-ləri olan rəng və ləkə-dən istifadə qaydalarını mənimsədiyini qismən nümayiş etdirir.	Sadə bədii ifadə vasitə-ləri olan rəng və ləkə-dən istifadə qaydalarını mənimsədiyini sərbəst nümayiş etdirir.
Heyvan təsvirlərini yalnız forma baxımından şərh edir.	Heyvan təsvirlərini məz-mun və forma baxımından suallar vasitəsilə şərh edir.	Heyvan təsvirlərini məz-mun və forma baxımından ləkonik şərh edir.	Heyvan təsvirlərini məz-mun və forma baxımından geniş şərh edir.

## 5. PAYIZIN SEHRLİ RƏNGLƏRİ

Məşqələ növü	mövzu üzrə rəsm
Alt standart	1.1.1.; 2.1.3.; 3.1.1.
Təlim nəticəsi	<ul style="list-style-type: none"> <li>Təsviri sənətin rəngkarlıq növünün xüsusiyyətlərini sadalayır.</li> <li>Təbiətdə olan obyektləri nisbi dəqiqliklə təsvir edir.</li> <li>Payız fəslini məzmun və forma baxımından şərh edir.</li> </ul>
İstifadə olunan iş formaları	qrup işi
İstifadə olunan üsullar	müzakirə, BİBÖ
Fənlərarası integrasiya	Az-d. 1.2.1.; H-b. 1.2.2.; 1.3.1. ; Tex. 1.1.2.; 1.3.6.
Təchizat	quaş, firça, sadə və rəngli karandaşlar, pastel təbaşirlər

### DƏRSİN GEDİŞİ MOTİVASIYA

Təklif olunan iki variantdan biri tətbiq edilə bilər.

**I variant:** Müəllim şagirdlərə tapmaca oxuyur:

*Bu haçan olur?*

*Bağçalar solur,*

*Əsir küləklər,*

*Axişir sellər.*

- Bu nədir? (Payız)
- Bu gün dərsimiz payız fəsli haqqındadır.

**II variant:** Yazı lövhəsində fəsillərə aid rəsmlər asılır.

- Rəsmlərdə nələr təsvir olunub? (Fəsillər).
- Gördüyünüz fəsillərdən indiki fəslə hansı uyğundur? (Payız).
- Payız fəslinin gözəlliyi nədədir? (fərziyyələr).
- Bu gün dərsimiz payız fəsli haqqındadır.

**Tədqiqat suali:** **Payızda təbiətdə hansı dəyişikliklər baş verir və əsas hansı rənglər müşahidə olunur? Bu fəsli təsvir edərkən hansı təsvir qaydalarından istifadə etmək lazımdır?**

Payız meyvələrinə görə şagirdlər 5-6 nəfərdən ibarət 5 qrupa bölündür. Müəllimin yazı lövhəsində çəkdiyi BİBÖ cədvəlini qruplar da çəkərək, payız haqqında bildiklərini müzakirə edib ümumiləşdirərək cədvəlin birinci “Bilirik” hissəsinə yazar, sonra bilmək istədiklərini isə ikinci “İstəyirik bilək” hissəsində qeyd edirlər.

BİLİRİK	İSTƏYİRİK BİLƏK	ÖYRƏNDİK

Verilən vaxt ərzində təqdimatçılar cədvəlin hər iki hissəsində yazdıqlarını oxuyurlar.

### TƏDQİQATIN APARILMASI

Şagirdlər dərslikdə olan mövzu ilə tanış olurlar. Rəssam işlərindəki kompozisiya quruluşunu müzakirə edirlər. Müəllim qruplara sual verir:

- Dərslikdə olan mövzuda verilən rəssam əsərlərini necə təhlil edə bilərsiz?
- Əsərlər təsviri incəsənətin hansı növünə aiddir? Nəyə görə?

**ƏLAVƏ MATERIAL:** Rəsmə başlamazdan əvvəl müəllim onlara ”kompozisiya” anlayışını oyun-tapmaca vasitəsilə izah edir. Otaqda, əvvəlcədən hazırlanmış, süfrəsi əzilmiş və bir tərəfə sallanmış vəziyyətdə olan stolun üstünə müxtəlif əşyalar yığır: üzü aşağı çevrilmiş fincan, boş nəlbəki və qəndqabı, hər tərəfə dağılmış qənd, konfet, qapağı açıq olan çaydan, qaşıq, əzik salfet və s. qoyulur.

- Süfrədə olan əşyalar necə görünür? (Səliqəsiz, dağınıq).
  - Onların səliqəli, təmiz, gözəl görünüməsi üçün nə etmək olar? (fərziyyələr).
- Müəllim hər qrupdan bir şagirdi dəvət edərək, dağınq stolu səliqəyə salmağı xahiş edir. Əvvəlcə süfrə dərtülür, stolun üzərində düzgün yerləşdirilir. Qaşıq və fincan üzü yuxarı çevirilərək nəlbəkinin içində qoyulur, qənd və konfetlər qəndqabıya yığılın və qapağı örtülür. Çaydanın da qapağı yerinə qoyulur və salfet qatlanır və s. Müəllim şagirdlərə təşəkkür edərək, öz yerlərində oturmasını xahiş edir.
- Sizin fikrinizcə, süfrənin görünüşü ilk gördünүzdə, yoxsa indi xoşa gəlimlidir? (Əlbəttə, indi).

Müəllim onlara rəsm çəkən zaman da belə səliqəyə mütləq fikir vermələrini tövsiyə edir. Rəsmdə bütün hissələrin uyğunluğu, əlaqəli verilməsi çox vacibdir və bu, “kompozisiya” adlandırılır.

Şagirdlər payız fəslinin çəkilmə mərhələləri ilə tanış olur, lazımı məlumatı topladıqdan sonra “BİBÖ” cədvəlinin üçüncü – “Öyrəndik” hissəsində öyrəndiklərini yazırlar. Sonra qrupda payız mövzusuna aid topladıqları məlumatı əks etdirən rəsm çəkirlər. Rəsm zamanı obyektlərin nisbi ölçülərini nəzərə almağı xatırlatmaq lazımdır. Şagirdlərin diqqətini ağaç və oturacağın, ağaç və kolon, hasar və evin və s. nisbi ölçülərinin fərqli olduğuna yönəltmək lazımdır. Müəllim ətrafi müşahidə etmək üçün şagirdləri məktəbin həyətinə çıxarda bilər (imkan olmasa pəncərə qarşısından da müşahidələr apara bilərlər).

### **MƏLUMAT MÜBADİLƏSİ**

Şagirdlərin tərtib etdikləri BİBÖ cədvəlinin “Öyrəndik” hissəsi və ona aid rəsmləri qrup nümayəndələri tərəfindən təqdim olunur. Qruplar rəsmlərində əks olunan kompozisiyanın tərtibini və məzmunu əsalandırır, obyektlərin formasını necə verdiklərini izah edirlər.

### **MƏLUMATIN APARILMASI VƏ TƏŞKİLİ**

- Payızda aid kompozisiya çəkmək üçün hər bir mərhələdə nə etdiniz?

### **ÜMUMİLƏŞDİRİMƏ VƏ NƏTİCƏ**

Müəllim şagirdlərin diqqətini tədqiqat sualına yönəldir və soruşur:

- Kompozisiya nədir?
- Payızda nəyi müşahidə etdiniz? Bu fəsildə isti və yaxud soyuq rənglər çoxdur?
- Təbiətin həmişə gözəl olması üçün nə etmək lazımdır?

### **YARADICI TƏTBİQETMƏ**

Payız fəslinə aid meyvə ağaclarından ibarət bağın rəsmini çəkmək.

### **QİYMƏTLƏNDİRİMƏ**

*Qiymətləndirmə meyarları:*

- Sadalama;
- Təsviretmə;
- Şərhətmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Təsviri sənətin rəng-karlıq növünün xüsusiyyətlərini qrafika ilə qarşıq sadalayır.	Təsviri sənətin rəng-karlıq növünün xüsusiyyətlərini müəllimin yönəldici sualları əsasında sadalayır.	Təsviri sənətin rəng-karlıq növünün xüsusiyyətlərini bəzi kiçik nöqsanlara yol verək sadalayır.	Təsviri sənətin rəng-karlıq növünün əsas xüsusiyyətlərini sadalayır.
Təbiətdə olan obyektləri nisbi dəqiqliklə təsvir edəndə çətinlik çəkir.	Təbiətdə olan obyektləri nisbi dəqiqliklə təsvir edəndə müəllimin köməyindən istifadə edir.	Təbiətdə olan obyektlərin nisbi dəqiqliyini nəzərə alanda kiçik səhv'lərə təsvir edir.	Təbiətdə olan obyektləri nisbi dəqiqliklə düzgün təsvir edir.
Payız fəslini yalnız məzmun baxımından şərh edir.	Payız fəslini məzmun və forma baxımından nümunələrə əsaslanaraq şərh edir.	Payız fəslini məzmun və forma baxımından ləkonik şərh edir.	Payız fəslini məzmun və forma baxımından ətraflı şərh edir.

LAYİHE

## 2. TƏSVİRETMƏ QAYDALARI



### 6. NAXİŞ VƏ ORNAMENTLƏR

Məşğələ növü	dekorativ-tətbiqi fəaliyyət
Alt standart	2.1.1.; 2.2.1.
Təlim nəticələri	<ul style="list-style-type: none"><li>Sadə və rəngli karandaşlar, flamasterlər vasitəsilə ornament yaradır.</li><li>Həndəsi fiqurlardan və təbiət formalarından ritmik, dekorativ kompozisiya tərtib edir.</li></ul>
İstifadə olunan iş formaları	cütlərlə iş
İstifadə olunan üsullar	müzakirə, Venn diaqramı
Fənlərarası integrasiya	Tex. 1.1.3.; 1.3.2.; Riy. 3.1.1.; 3.1.2.
Təchizat	rəngli karandaşlar, qələmlər, flomasterlər

### DƏRSİN GEDİŞİ MOTİVASIYA

Müəllim müxtəlif bəzəklərdə olan əşyaları — xalça, güldən, naxışlı parça şəkillərini yazı lövhəsindən asır və soruşur:

- Bunlar nədir? (Xalça, güldən, naxışlı parça). Onlar haqqında nə deyə bilərsiniz? (Onlar bəzəklidir).
- Bəzəklər nədən ibarətdir? (Yarpaqlardan, çiçəklərdən, həndəsi fiqurlardan).
- Müxtəlif əşyaları bəzəmək üçün rəssam həndəsi fiqurlar, gül və yarpaqlardan naxış və ornament fikirləşir. Ornament — təkrarlanan naxşa deyilir.

**Tədqiqat sualı: Hansı ornamentləri tamıyrısınız? Həndəsi fiqurlardan və təbiət formalarından ritmik, dekorativ ornamenti hansı ardıcılıqla tərtib etmək olar?**

Tədqiqat suali əsasında şagirdlərin fərziyyələri dinlənilir.

### TƏDQİQATIN APARILMASI

Şagirdlər dərslikdə olan məlumatla tanış olurlar. Nəbatı, həndəsi naxışlar haqqında məlumat topladıqdan sonra, naxışların çəkilmə ardıcılığına əməl etməklə, hər cütlükdə oturan şagird səda naxışlar təsvir edirlər. Müəllim yazı masalarını 1 və 2 saymaqla nömrələyə bilər. Yaxud 1-ci yazı masalarına naxışlarla bəzənmiş qırmızı, 2-cilər isə yaşıl rəngdə şərəfləri iplə bərkidə bilər. 1-ci cütlüklərə nəbatı, 2-ci cütlüklərə isə həndəsi naxışlarla olan ornament çəkmək tapşırıla bilər. Sonra onu rəngli karandaş və flomasterlərə rəngləyirlər.

XQEŞ-lər isə çəkilən naxışı rəngləyə bilər.

**ƏLAVƏ MATERIAL:** Müəllim əvvəlcə şagirdlərə naxışların müxtəlif növləri haqqında məlumat verdikdən sonra xatırladır ki, naxışların çoxu xətlərin köməkliyi ilə qurulur. Sonra dekorativ sənətin öz məzmununu bizi əhatə edən ətraf aləmdən götürdüyüünü bildirir. Məsələn, gül və yarpaqların forma və rənglərini naturada olduğu kimi deyil, onların xarakterik xüsusiyyətlərini və quruluşunu saxlamaq şərti ilə özünəməxsus bir formada, daha da gözəlləşdirərək çəkmək olar. Nəbatı naxışlar belə yaranır. Riyaziyyat dərsində keçdiyiniz həndəsi fiqurları bir-biri ilə əlaqələndirərək, bir-birinin yanında çəkərək, təkrarlayaraq, çox gözəl həndəsi naxışlar almaq olar.

### MƏLUMAT MÜBADİLƏSİ

Cütlər işlərini təqdim edirlər. Digər şagirdlər fikirlərini bildirirlər.

### MƏLUMATIN MÜZAKİRƏSİ VƏ TƏŞKİLİ


Müəllim şagirdlərin diqqətini tədqiqat sualına yönəldir və soruşur:

- 1-ci, 2-ci və 3-cü mərhələdə nə etdiniz?
- Ornamentlərdən bəzək məqsədilə harada istifadə edilir?

### ÜMUMİLƏŞDİRİMƏ VƏ NƏTİCƏ

Venn diaqramından istifadə etməklə, nəbatı və həndəsi naxışları müqayisə edirlər.

LAYİHE



## YARADICI TƏTBİQETMƏ

Nəbatı və ya həndəsi naxışla hər hansı bir əşyani bəzəmək.

## QİYMƏTLƏNDİRİMƏ

*Qiymətləndirmə meyarları:*

- Yaratma;
- Tərtibetmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Sadə və rəngli karandaşlar, flamasterlər vasitəsilə çətinliklə ornament yaradır.	Sadə və rəngli karandaşlar, flamasterlər vasitəsilə nümunələr əsasında ornament yaradır.	Sadə və rəngli karandaşlar, flamasterlər vasitəsilə səliqəsiz ornament yaradır.	Sadə və rəngli karandaşlar, flamasterlər vasitəsilə ornament yaradır.
Yalnız həndəsi fiqurlardan (və ya nəbatı) ritmik, dekorativ kompozisiya tərtib edir.	Həndəsi fiqurlardan və təbiət formalarından müəllimin köməyi ilə ritmik, dekorativ kompozisiya tərtib edir.	Həndəsi fiqurlardan və təbiət formalarından səliqəsiz şəkildə ritmik, dekorativ kompozisiya tərtib edir.	Həndəsi fiqurlardan və təbiət formalarından ritmik, dekorativ kompozisiya tərtib edir.

## 7. SİMMETRİYA

Məşğələ növü	dekorativ-tətbiqi fəaliyyət (aplikasiya)
Alt standart	2.1.2.; 2.2.1.
Təlim nəticələri	<ul style="list-style-type: none"> <li>• Sadə bədii ifadə vasitələrindən olan rəngdən istifadə qaydalarını mənimsdəiyini nümayiş etdirir.</li> <li>• Rəngli və ya ağ kağızdan dekorativ kompozisiya tərtib edir.</li> </ul>
İstifadə olunan iş formaları	fərdi iş
İstifadə olunan üsullar	müzakirə
Fənlərarası integrasiya	Tex. 1.3.3.; 1.3.6.; H-b. 1.1.1.
Təchizat	rəngli kağızlar, yapışqan, qayçı, sadə və rəngli karandaşlar, flamasterlər

### DƏRSİN GEDİŞİ MOTİVASIYA

Müəllim yazı lövhəsindən simmetrik və qeyri-simmetrik olan varlıqların (kəpənək və fincan) rəsmini asır və soruşur:

- Gördüyünlər varlıqların fərqli xüsusiyyətləri hansılardır? (fərziyyələr).
- Varlıqların mərkəzindən xətt çəksək, sağ tərəfləri sol tərəfləri ilə eyni olarmı? (Kəpənəkdə tərəflər eynidir, fincanda isə sağ tərəfdə qulpu var).
- Kəpənək simmetrik, fincan isə qeyri-simmetrikdir.

**Tədqiqat sualı:** **Ətraf aləmdə hansı simmetrik və qeyri-simmetrik varlıqları müşahidə etmisiz?**  
**Onları rəngli və ya ağ kağızlardan necə düzəltmək olar?**

Fərziyyələr dinlənilir.

LAYİHE

## TƏDQİQATIN APARILMASI

Şagirdlər dərslikdə olan məlumatla tanış olurlar. Müəllim yazı lövhəsinə simmetrik və qeyri-simmetrik varlıqlardan (məişət və məktəb əşyaları, güllər və s.) ibarət şəkillər bərkidir. Onlar şəkillərdə verilən simmetrik, qeyri-simmetrik olan varlıqları tapır və onların haqqında bildiklərini müzakirə edirlər. Sonra dərslikdə olan mövzuda göstərilən ardıcılığa əməl etməklə, ağ rəngli kağızdan simmetrik olan quşun aplikasiyasını düzəldirlər. Düzəldikdən sonra rəngli karandaş və ya flomasterdən istifadə edərək onu bəzəyir, rəngləyirlər. **Qeyd:** Şagirdlər könüllü olaraq simmetrik əşyaların rəsmini də çəkə bilərlər. 1 və 2-ci qruplar kağızdan quşu düzəldə, 3 və 4-cü qruplar isə simmetrik əşya rəsmi çəkə bilərlər.

XQEÖŞ-lər isə kəpənəyi çəkib rəngləyə bilərlər.

## MƏLUMAT MÜBADİLƏSİ

Şagirdlər düzəldikləri quşu və ya çəkdikləri simmetrik əşyani təqdim edirlər. Digər şagirdlər də fikirlərini bildirirlər.

## MƏLUMATIN MÜZAKİRƏSİ VƏ TƏŞKİLİ

– Hər mərhələdə nə etdiniz?

– Simmetriya nədir?

## ÜMUMİLƏŞDİRİMƏ VƏ NƏTİCƏ

Müəllim şagirdlərin dediklərini ümumiləşdirdikdən sonra yazı lövhəsində səmanı göstərmək üçün bulud təsvirləri çəkir və deyir: “Səmani bəzəyən quşlar” kompozisiyası düzəltmək üçün quş fiqurlarını bərkidici vasitəsilə buludların ətrafında yerləşdirir. Simmetrik əşya çəkən şagirdlərin işini isə ayrıca lövhənin qarşısına düzə bilər.

## YARADICI TƏTBİQETMƏ

Simmetrik əşyaların aplikasiyasını düzəltmək.

## QİYMƏTLƏNDİRİMƏ

Qiymətləndirmə meyarları:

- Nümayiş etdirmə;
- Tərtibetmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Sadə bədii ifadə vasitələrindən olan rəngdən istifadə qaydalarını mənim-sədiyini nümayiş etdirəndə kobud səhvlərə yol verir.	Sadə bədii ifadə vasitələrindən olan rəngdən istifadə qaydalarını müəllimin köməyilə mənimsədiyini nümayiş etdirir.	Sadə bədii ifadə vasitələrindən olan rəngdən istifadə qaydalarını qismən mənimsədiyini nümayiş etdirir.	Sadə bədii ifadə vasitələrindən olan rəngdən istifadə qaydalarını tam mənimsədiyini nümayiş etdirir.
Rəngli və ya ağ kağızdan dekorativ kompozisiya çətinliklə tərtib edir.	Rəngli və ya ağ kağızdan mərhələlərə əməl etmədən dekorativ kompozisiyanı tərtib edir.	Rəngli və ya ağ kağızdan dekorativ kompozisiya tərtib edəndə səliqəsizliyə yol verir.	Rəngli və ya ağ kağızdan mərhələlərə əməl edərək dekorativ kompozisiya tərtib edir.

## 8. NATURADAN RƏSM

Məşğələ növü	naturadan rəsm
Alt standart	2.1.1.; 2.1.3.
Təlim nəticələri	<ul style="list-style-type: none"><li>Təsvir alətlərindən sadə karandaş, quaş və pastel təcaşirlər vasitəsilə oyuncaq təsviri yaradır.</li><li>Oyuncağı nisbi dəqiqliklə təsvir edir.</li></ul>
İstifadə olunan iş formaları	qrup işi
İstifadə olunan üsullar	müzakirə
Fənlərarası integrasiya	İnf. 1.2.1.; 1.2.3.; H-b. 1.3.2.; Az-d. 3.1.5.
Təchizat	pastel təbaşirlər, quaş, firça, sadə və rəngli karandaşlar, oyuncaq şəkilləri

## DƏRSİN GEDİŞİ MOTİVASIYA

- Müəllim müxtəlif oyuncaq şəkilləri göstərir və soruşur:
- Şəkildə gördükleriniz ümumilikdə necə adlanır? (Oyuncaqlar).
  - Onları ayrı-ayrılıqda adlandırma bilərsiz? (fərziyyələr).
  - Oyuncaqlar nədən hazırlanır? (fərziyyələr).
  - Bu gün naturadan oyuncaq rəsmi çəkəcəksiniz.

**Tədqiqat sualı: Naturadan rəsm nədir? Naturadan oyuncaq çəkmək üçün nəyi bilmək lazımdır?**  
Fərziyyələr dinlənilir.

### TƏDQİQATIN APARILMASI

Şagirdlər dərslikdə olan materiallarla tanış olurlar. Müəllim şagirdləri oyuncaq ayı, dovşan, pişik, inək şəkillərinə görə 4 qrupa ayırrı. Sonra onlar dərslikdəki mövzuda olan mərhələlərə əməl etməklə rəsm çəkirlər. Naturadan 1-ci qrup ayı, 2-ci qrup dovşan, 3-cü qrup pişik, 4-cü qrup inək oyuncaqlarının rəsmini çəkir. Oyuncaqları çəkən zaman onun hissələri arasında nisbəti nəzərə almaq tapşırılır.

XQEÖŞ-lər qruplarda yalnız rəsmin rənglənməsində iştirak edə bilərlər.

### MƏLUMAT MÜBADİLƏSİ

Qruplar işlərini təqdim edirlər və digər şagirdlər isə təsvirlərə aid fikirlərini söyləyirlər.

### MƏLUMATIN MÜZAKİRƏSİ VƏ TƏŞKİLİ

- Oyuncaqlar hansı hissələrdən ibarətdir, hissələr arasında fərq nədir? Hər bir mərhələdə nə etdiniz?

### ÜMUMİLƏŞDİRİMƏ VƏ NƏTİCƏ

- Naturadan rəsm nədir?
- Oyuncaqların həyatda olan varlıqlardan fərqli və oxşar cəhətləri nədir?

Müəllim şagirdlərin diqqətini tədqiqat sualına yönəldərək deyir:

- Naturadan rəsm zamanı onun hündürlüyünü, enini, hissələrini, onlar arasındakı fərqi, formanı, rəngini müqayisə etmək lazımdır.

### YARADICI TƏTBİQETMƏ

Yaddaş əsasında sevimli oyuncaqlarını çəkmək.

### QİYMƏTLƏNDİRİMƏ

*Qiymətləndirmə meyarları:*

- Yaratma;
- Təsviretmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Təsvir alətlərindən yalnız sadə karandaş, quaş vasitəsilə oyuncaq təsviri yaradır.	Təsvir alətlərindən sadə karandaş, quaş və pastel təbaşirlər vasitəsilə oyuncaq təsvirini müəllimin köməyi ilə yaradır.	Təsvir alətlərindən sadə karandaş, quaş və pastel təbaşirlər vasitəsilə oyuncaq təsviri yaradanda kiçik səhvələr edir.	Təsvir alətlərindən sadə karandaş, quaş və pastel təbaşirlər vasitəsilə sərbəst oyuncaq təsviri yaradır.
Oyuncağı nisbi dəqiqliklə təsvir edir.	Oyuncağı nisbi dəqiqliklə təsvir edir.	Oyuncağı nisbi dəqiqliklə təsvir edəndə kompozisiyada səhv edir.	Oyuncağı nisbi dəqiqliklə düzgün təsvir edir.

LAYİHE

## 9. PLASTİLİN “NÖYİ BACARIR”

Məşgələ növü	yapma
Alt standart	1.1.1.; 2.1.2.
Təlim nəticələri	<ul style="list-style-type: none"> <li>Təsviri sənətin animalist janrının xüsusiyyətlərini sadalayır.</li> <li>Sadə bədii ifadə vasitəsi olan həcmindən istifadə qaydalarını mənimsədiyini nümayiş etdirir.</li> </ul>
İstifadə olunan iş formaları	qrup işi
İstifadə olunan üsullar	müzakirə, qalereya gəzintisi
Fənlərarası integrasiya	H-b. 1.3.2.; Tex. 1.3.2.; 1.3.3.
Təchizat	plastilin və ya gil, plastik bıçaq və lövhə

### DƏRSİN GEDİŞİ

#### MOTİVASIYA

Müəllim müxtəlif heykəl təsvirləri olan şəkilləri yazı lövhəsindən asır və deyir:

- Bunlar nəyin şəklidir? (Heykəllərin).
- Heykəl hansı materiallardan düzəldilir? (Daşdan, ağacdan, plastilindən və s.).
- Onların arasında ən yumşağı hansıdır? (Plastilin).

Müəllim bu gün plastilinlə heyvan fiquru düzəldəcəklərini bildirir.

**Tədqiqat suali: Heyvan fiqurunu yapmaq üçün nəyi bilmək və etmək lazımdır?**

Şagirdlərin dedikləri yazı lövhəsinə yazılır.

#### TƏDQİQATIN APARILMASI

Şagirdlər dərslikdə olan məlumatla tanış olurlar. Müəllim uşaqları 1, 2, 3, 4 saymaqla 4 qrupa ayırir. 1, 2-ci qruplara tıubağa, 3, 4-cü qruplara isə zürafəni yapmaq, bu zaman həcmi nəzərə almaq və onların haqqında bildiklərini yazmaq tapşırılır. Qrupların sərbəst işi zamanı müəllim onlara müəyyən istiqamətlər verir.

XQEŞ-lər isə plastilindən meyvələr düzəldirlər.

#### MƏLUMAT MÜBADİLƏSİ

Şagirdlər öz düzəldiklərini nümayiş etdirmək üçün sərgi təşkil edirlər. Hər heyvan fiqurundan iki nümunə olduğu üçün onlar müqayisə olunur və əlavə fikirlər dinlənilir.

#### MƏLUMATIN MÜZAKİRƏSİ VƏ TƏŞKİLİ

- Heyvan fiqurunu yapmaq üçün mərhələlər üzrə nə etmək lazımdır?
- Plastilinlə necə işləmək lazımdır? Yapma ilə rəsmiñ fərqi nədir? Animalistik janr nədir?

#### YARADICI TƏTBİQETMƏ

Animalistik kompozisiya yapmaq.

#### QİYMƏTLƏNDİRİMƏ

*Qiymətləndirmə meyarları:*

- Sadalama;
- Nümayişetdirmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Təsviri sənətin animalist janrının bir xüsusiyyətini sadalayır.	Təsviri sənətin animalist janrının xüsusiyyətlərini suallar əsasında sadalayır.	Təsviri sənətin animalist janrının xüsusiyyətlərini lakonik sadalayır.	Təsviri sənətin animalist janrının xüsusiyyətlərini ətraflı sadalayır.
Sadə bədii ifadə vasitəsi olan həcmindən istifadə qaydalarını mənimsədiyini çətinliklə nümayiş etdirir.	Sadə bədii ifadə vasitəsi olan həcmindən istifadə qaydalarını mənimsədiyini müəllimin köməyi ilə nümayiş etdirir.	Sadə bədii ifadə vasitəsi olan həcmindən istifadə qaydalarını mənimsədiyini qismən nümayiş etdirir.	Sadə bədii ifadə vasitəsi olan həcmindən istifadə qaydalarını mənimsədiyini ətəğli nümayiş etdirir.

## 10. RƏNGARƏNG MƏNZƏRƏLƏR

Məşğələ növü	mövzu üzrə rəsm
Alt standart	1.1.1.; 1.1.3.; 2.1.1.
Təlim nəticələri	<ul style="list-style-type: none"><li>Təsviri sənətin növ və mənzərə janrinin xüsusiyyətlərini sadalayır.</li><li>Azərbaycanın görkəmli təsviri sənət nümayəndələrindən Mikayıl Abdullayev və onun ən məşhur əsərlərini tanı'yır.</li><li>Quaş və akvarel vasitəsilə sadə təsvirlər yaradır.</li></ul>
İstifadə olunan iş formaları	cüt'lərlə iş
İstifadə olunan üsullar	müzakirə
Fənlərarası integrasiya	İnf. 1.1.3.; 1.2.1.; H-b. 1.3.2.; Az-d. 1.1.1.; 3.1.4.
Təchizat	pastel təbaşirlər, quaş, firça, sadə və rəngli karandaşlar, oyuncaq şəkilləri

### DƏRSİN GEDİŞİ MOTİVASIYA

Müəllim yazı lövhəsinə yaşıllı rəngdə A2 format vərəq bərkidir. Yanında isə A2 formata uyğun çəkilmiş və kənarları kəsilmiş dağ, çay, 2 ağaç-biri nisbətən böyük, biri kiçik, 5-6 ədəd çobanyastığı çıçayı, 2 müxtəlif formalı bulud təsvirlərini bərkidir və soruşur:

- Bunlar nədir? (adlandırırlar). Onları yaşıllı vərəqdə hara yapışdırmaq olar? (fərziyyələr)

Müəllim şagirdlərlə müzakirə edərək öncə buludları vərəqin yuxarısına, ondan aşağıya dağları, sonra çayı, ön tərəfə böyük və nisbətən yuxarıya kiçik ağacı, vərəqin aşağısından isə çobanyastığı çıçəklərinin kəsilmiş təsvirlərini yapışdırır. Bu zaman şagirdlərin iştirakı da çox vacibdir. Sonra sual verir:

- Kəsilmiş təsvirləri A2 format vərəqə yapışdırıq. Bizim birlikdə təribə etdiyimiz təsviri necə adlandırmaq olar? (təbiətin təsviri)
- Təbiətin təsviri mənzərə janrı adlanır.

**Tədqiqat suali: Mənzərə nədir və M.Abdullayev haqqında nə deyə bilərsiz? Mənzərəni çəkmək üçün nəyi bilmək lazımdır?**

Fərziyyələr dinlənilir.

### TƏDQİQATIN APARILMASI

Şagirdlər dərslikdə olan materiallarla tanış olurlar. Müəllim M.Abdullayevin əsərləri haqqında müzakirə aparmaq üçün suallar verir:

- M.Abdullayevin hansı əsərlərini gördünüz və onlar haqqında nə deyə bilərsiz?
- Dərslikdə verilən əsərdə hansı xətləri görmək olar?
- Əsərlər təsviri incəsənətin hansı növünə aiddir?
- Rəssam dağları və yolları hansı rənglərlə boyayıb?
- Mənzərələrdə uzaqda və yaxında nələr təsvir olunub?

Müəllim 1-ci yazı masalarının qarşısına rəssamların çəkdiyi kənd, 2-cilərə isə şəhər mənzərələrinin şəkillərini qoyur. Sonra cütlükdə mənzərəni sadə karandaşla qurur. Rəngarəng mənzərə çəkmək üçün əsas rəngli boyaları bir-biri ilə qarışdıraraq müxtəlif əlvan rənglər alırlar. Müəllim dağları, yolları, çayları, ağacları rəngbərəng rənglənməyi xatırladır.

XQEÖŞ-lər qruplarda yalnız rəsmi rənglənməsində iştirak edə bilərlər.

### MƏLUMAT MÜBADİLƏSİ

Şagirdlər işlərini təqdim edirlər və digər şagirdlər isə təsvirlərə aid fikirlərini söyləyirlər.

### MƏLUMATIN MÜZAKİRƏSİ VƏ TƏŞKİLİ

Müəllim şagirdlərin diqqətini tədqiqat sualına yönəldərək deyir:

- Mənzərəni təsvir edən zaman hər bir mərhələdə nə etdiniz?

### ÜMUMİLƏŞDİRİMƏ VƏ NƏTİCƏ

–Mənzərə təsvir edən zaman öncə onu vərəqdə düzgün yerləşdirmək, yəni boş yerlər saxlamamaq, obyektlərin nisbi ölçüləri nəzərə almaq, formasını, rəngini müqayisə etmək lazımdır.

### YARADICI TƏTBİQETMƏ

Şəhər mənzərəsini çəkmək.

## QİYMƏTLƏNDİRİMƏ

*Qiymətləndirmə meyarları:*

- Sadalama;
- Tanıma;
- Yaratma.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Təsviri sənətin yalnız mənzərə janrinin xüsusiyyətlərini sadalayır.	Təsviri sənətin növ və mənzərə janrinin xüsusiyyətlərini sadalayanda kobud səhvler edir.	Təsviri sənətin növ və mənzərə janrinin xüsusiyyətlərini lakonik şəkildə sadalayır.	Təsviri sənətin növ və mənzərə janrinin xüsusiyyətlərini ətraflı sadalayır.
Azərbaycanın görkəmli təsviri sənət nümayəndələrindən Mikayıł Abdullayevin yalnız adını tanır.	Azərbaycanın görkəmli təsviri sənət nümayəndələrindən Mikayıł Abdullayev və onun ən məşhur əsərlərini müəllimin köməyilə tanır.	Azərbaycanın görkəmli təsviri sənət nümayəndələrindən Mikayıł Abdullayev və onun ən məşhur əsərlərini tanıyan zaman kiçik səhvler edir.	Azərbaycanın görkəmli təsviri sənət nümayəndələrindən Mikayıł Abdullayev və onun ən məşhur əsərlərini tanır.
Yalnız quaş vasitəsilə sadə təsvirlər yaradır.	Quaş və akvarel vasitəsilə sadə təsvirlər yaranan zaman ardıcılığa əməl etmir.	Quaş və akvarel vasitəsilə sadə təsvirləri nümunələrə baxaraq yaradır.	Quaş və akvarel vasitəsilə sadə təsvirləri sərbəst yaradır.

## 11. NATÜRMORT

Məşğələ növü	naturadan rəsm
Alt standart	1.1.1.; 2.1.2.; 3.1.1.
Təlim nəticələri	<ul style="list-style-type: none"> <li>• Təsviri sənətin natürmort janrinin xüsusiyyətlərini sadalayır.</li> <li>• Sadə bədii ifadə vasitələrindən olan rəng, işıq-kölgə və həcmindən istifadə qaydalarını mənimşədiyini nümayiş etdirir.</li> <li>• Əşyaları məzmun və forma baxımından şərh edir.</li> </ul>
İstifadə olunan iş formaları	fərdi iş
İstifadə olunan üsullar	açar sözlər, müzakirə, qalereya gözintisi
Fənlərarası integrasiya	A-d.1.2.1.; H-b. 1.3.1.; 1.3.2.; Riy. 3.1.1.
Təchizat	rəngli karandaşlar və ya pastel təbəşirlər, quaş və akvarel

## DƏRSİN GEDİŞİ MOTİVASIYA

Müəllim yazı lövhəsinə aşağıdakı sözləri yazır və soruşur:

- Yazı lövhəsinə hansı sözlər yazılıb? (şagirdlər oxuyurlar)
- Sözlər nəyi ifadə edir? (təsvir materiallarını və təsviri incəsənətin növlərini)
- Hər sözün və ya ifadənin bir hərfi göy rəngdə verilmişdir. Həmin hərifləri yuxarıdan aşağıya istiqamətdə oxuyanda hansı söz alınır? (natürmort)
- Natürmort təsviri incəsənətin janrlarından biridir. Bizim dərsimiz təsviri incəsənətin janrları və natürmort haqqındadır.

LAYİHE

POZA	N
AKVAREL	A
PASEL TƏBAŞİRLƏRİ	T
KÖMÜR	Ü
FIRÇA	R
FLAMASTER	M
BOYAKARLIQ	O
QRAFİKA	R
HEYKƏLTƏRAŞLIQ	T

N
A
T
Ü
R
M
O
R
T

**Tədqiqat sualı:** Təsviri sənətin janları dedikdə nə başa düşürsünüz? Natürmortu necə çəkmək olar?

Fərziyyələr dirlənilir və bəzi şagirdlər yazı lövhəsində əyani olaraq içərisində gül olan güldəni bacardığı kimi çəkir.

### TƏDQİQATIN APARILMASI

Şagirdlər dərslikdə olan materiallarla tanış olurlar. İçərisində gül olan güldənin çəkilmə mərhələlərinə eməl etməklə, şagirdlər rəsmi çəkirler. Müəllim rəsm zamanı kompozisiya qaydalarını, əşyanın hissələri arasındaki fərqi, formasını, rəngini, həcmi işıq-kölgə ilə necə verilməsini nümunələrlə göstərir və onların sərbəst işi zamanı lazımı istiqamətlər verir. İşin sonunda rəsmlərini rəngləyirlər.

XQEŞ-lər fincanı təsvir edə bilərlər.

### MƏLUMAT MÜBADİLƏSİ

Şagirdlər rəsmlərini yazı lövhəsinin qarşısına düzürlər. Bu zaman digər uşaqlar rəsm haqqında fikirlərini bildirirlər.

### MƏLUMATIN MÜZAKİRƏSİ VƏ TƏŞKİLİ

- Natürmortun əsas xüsusiyyətləri nədir?
- Natürmortu təsvir edən zaman nəyi nəzərə aldınız?
- Hər bir mərhələdə nə etdiniz?
- Onun forması, rəngi haqqında nə deyə bilərsiz?
- Əşyalara həcm vermək üçün nə lazımdır?

### ÜMUMİLƏŞDİRME VƏ NƏTİCƏ

Natürmortu təsvir edən zaman onun yerləşməsini, hissələrini, onlar arasında fərqi, rəngini, işıq-kölgəsini diqqətlə müşahidə etmək lazımdır.

### YARADICI TƏTBİQETMƏ

Sevdiyi əşyalardan ibarət natürmortu təsvir etmək.

### QİYMƏTLƏNDİRME

Qiymətləndirmə meyarları:

- Sadalama;
- Nümayişetdirmə;
- Şərhətmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Təsviri sənətin natürmort janının xüsusiyyətlərini çətinliklə sadalayır.	Təsviri sənətin natürmort janının xüsusiyyətlərini suallar əsasında sadalayır.	Təsviri sənətin natürmort janının əsas xüsusiyyətlərini sadalayır.	Təsviri sənətin natürmort janının xüsusiyyətlərini ətraflı sadalayır.
Sadə bədii ifadə vasitələrindən yalnız rəngdən istifadə qaydalarını nümayiş etdirir.	Sadə bədii ifadə vasitələrindən olan rəng, işıq-kölgə və həcmdən istifadə qaydalarını müəllimin köməyi ilə nümayiş etdirir.	Sadə bədii ifadə vasitələrindən olan rəng, işıq-kölgə və həcmdən istifadə qaydalarını qismən mənimsiyətini nümayiş etdirir.	Sadə bədii ifadə vasitələrindən olan rəng, işıq-kölgə və həcmdən istifadə qaydalarını tam mənimsiyətini nümayiş etdirir.
Əşyaları yalnız forma baxımından şərh edir.	Əşyaları məzmun və forma baxımından nümunələr əsasında şərh edir.	Əşyaları məzmun və forma baxımından qısa şərh edir.	Əşyaları məzmun və forma baxımından ətraflı şərh edir.

### 3. TƏBİƏT VƏ İNSAN



#### 12. NEFT DAŞLARINA SƏYAHƏT

Məşqələ növü	mövzu üzrə rəsm
Alt standart	1.1.3.; 2.1.3.; 3.1.1.
Təlim nəticələri	<ul style="list-style-type: none"><li>Azərbaycanın görkəmli təsviri sənət nümayəndəsi Maral Rəhmanzadə və onun ən məşhur əsərlərini tanıyor.</li><li>Neft buruqlarını, mədənləri nisbi dəqiqliklə təsvir edir.</li><li>“Neft daşları” mövzusunda təsvirləri məzmun və forma baxımından şərh edir.</li></ul>
İstifadə olunan iş formaları	cütlərlə və kollektiv iş
İstifadə olunan üsullar	müzakirə, qalereya gəzintisi, Venn diaqramı
Fənlərarası integrasiya	H-b. 1.1.1.; 1.3.2.; Az-d.1.2.1.; Riy. 3.1.1.
Təchizat	A3 format aq və ya qara rəsm vərəqi, qara flomaster, aq və ya qara pastel təbaşirlər

#### DƏRSİN GEDIŞİ MOTİVASIYA

Müəllim neftdən alınan məhsullarla işləyən müxtəlif nəqliyyat vasitələrinin (təyyarə, helikopter, yük və minik maşını, qatar, gəmi və s.) şəkillərini yazı lövhəsinə bərkidərək soruşur:

- Şəkillərdə nə görünür? (nəqliyyat vasitələrinin adları çəkilir)
- Onlar hansı məhsulun köməyi ilə hərəkətə gəlirlər? (neftdən alınan məhsulların-benzin, kerosin, dizel və s.)
- Neft haradan əldə edilir? (fərziyyələr, neft buruqları vasitəsilə qurudan və dənizdən çıxarılır)
- Bu gün dərsimiz neft daşlarına aid olacaq.

**Tədqiqat səali: Maral Rəhmanzadə haqqında nə deyə bilərsiz? “Neft daşları” mövzusunda qrafik rəsmi hansı ardıcılıqla çəkmək olar?**

Müəllim şagirdlərin dedikləri bütün fikirləri yazı lövhəsinə yazar.

#### TƏDQİQATIN APARILMASI

Sagirdlər dərslikdə olan məlumatla tanış olurlar. Müəllim onlara mövzu haqqında suallar verir:

- Bu gün hansı rəssam haqqında öyrəndiniz?
- Maral Rəhmanzadənin əsərlərini müşahidə edən zaman məzmun və forma haqqında nə deyə bilərsiz?
- Rəssamin nümunə kimi verilmiş əsərləri təsviri incəsənətin hansı növünə və janrına aiddir?

Sagirdlərlə müzakirə aparılır. Sonra müəllim onlara yanında oturan yoldaşı ilə cütlükdə işləyəcəklərini söyləyir. 1 və 3 cü sıralarda oturan cütlərə aq, 2 və 4-cü sıralarda oturan cütlərə isə qara rəngdə vərəq verir və “Neft daşları” mövzusunda qrafik rəsm çəkməyi tapşırır. Rəsmlərində neft buruqları, mədənləri, dəniz mənzərəsini, buruq quraşdırıcılarının rəsmləri ilə maraqlı kompozisiya yaratmağı tövsiyə edir. Aq vərəqi olan cütlər sadə karandaşla kompozisiyani qurduqdan sonra qara, qara vərəqi olanlar isə aq rəngli pastel təbaşirlərə rəngləyirlər. Kompozisiyanı bitirən zaman qara flomasterlə müəyyən formaları dəqiqləşdirirlər.

XQEÖŞ-lər qruplarda yalnız kənarları çəkilmiş neft buruqlarını rəngləyirlər.

#### MƏLUMAT MÜBADİLƏSİ

Hər cüllük çəkdikləri rəsmi təqdim verir. Digər şagirdlər də öz fikirlərini bildirirlər. Bir-birilərlə müzakirə edirlər.

#### MƏLUMATIN MÜZAKİRƏSİ VƏ TƏŞKİLİ


Müəllim şagirdlərin diqqətini tədqiqat sualına yönəldərək deyir:

LAYHE

- Maral Rəhmanzadənin hansı əsərlərini tanıyırsız?
- “Neft daşları” mövzusunda qrafik rəsmi hansı mərhələlərlə təsvir etdiniz?
- Rəsm zamanı hansı qaydalara əməl etdiniz?
- Niyə nefti “qara qızıl” adlandırırlar?
- Qrafika əsərlərinin xüsusiyyətləri nədir?

### ÜMUMİLƏŞDİRİMƏ VƏ NƏTİCƏ

Venn diaqramından istifadə etməklə, Mikayıł Abdullayev və Maral Rəhmanzadə yaradıcılığını müqayisə edirlər.



### YARADICI TƏTBİQETMƏ

Neftçinin obrazını çəkmək və pastel təbaşirlərlə rəngləmək.

### QİYMƏTLƏNDİRİMƏ

*Qiymətləndirmə meyarları:*

- Tanıma;
- Təsviretmə;
- Şərhətmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Azərbaycanın görkəmli təsviri sənət nümayəndəsi Maral Rəhmanzadə və onun ən məşhur əsərlərini çətinliklə tanıyor.	Azərbaycanın görkəmli təsviri sənət nümayəndəsi Maral Rəhmanzadə və onun ən məşhur əsərlərini müəllimin köməyi ilə tanıyor.	Azərbaycanın görkəmli təsviri sənət nümayəndəsi Maral Rəhmanzadə və onun ən məşhur əsərlərini tanımlayır.	Azərbaycanın görkəmli təsviri sənət nümayəndəsi Maral Rəhmanzadə və onun əksər əsərlərini tanıyor.
Neft buruqlarını, mədənləri təsvir edəndə nisbi dəqiqliyi demək olar ki, nəzərə almır.	Neft buruqlarını, mədənləri nisbi dəqiqliklə nümunələr əsasında təsvir edir.	Neft buruqlarını, mədənləri nisbi dəqiqliklə kiçik nöqsanlarla təsvir edir.	Neft buruqlarını, mədənləri nisbi dəqiqliklə düzgün təsvir edir.
“Neft daşları” mövzusunda təsvirləri yalnız məzmun baxımından şərh edir.	“Neft daşları” mövzusunda təsvirləri məzmun və forma baxımından suallar əsasında şərh edir.	“Neft daşları” mövzusunda təsvirləri məzmun və forma baxımından la-konik şərh edir.	“Neft daşları” mövzusunda təsvirləri məzmun və forma baxımından ətraflı şərh edir.

### 13. RƏSSAM-HEYKƏLTƏRAŞ

Məşğələ növü	yapma
Alt standart	1.1.3.; 2.1.2.; 3.1.1.
Təlim nəticələri	<ul style="list-style-type: none"> <li>• Azərbaycanın görkəmli təsviri sənət nümayəndəsi Cəlal Qaryağdını və onun ən məşhur əsərlərini tanıyor.</li> <li>• Sadə bədii ifadə vasitəsi olan həcmidən istifadə qaydalarını mənimsədiyini nümayiş etdirir.</li> <li>• Heykəltəraşın əsərlərini məzmun və forma baxımından şərh edir.</li> </ul>
İstifadə olunan iş formaları	qrup işi
İstifadə olunan üsullar	müzakirə, konseptual cədvəl
Fənlərarası integrasiya	Az-d.1.2.1.; 3.1.4.; Tex. 1.3.3.; 1.3.6.
Təchizat	plastilin və ya gil, plastik biçaq və lövhə

## DƏRSİN GEDİŞİ MOTİVASIYA

Yazı lövhəsindən hərəkətdə olan canlı insan və insan heykəlinin təsviri asılır.

- Birinci şəkillə ikinci şəkin fərqi nədir? (Birinci insan, ikinci heykəldir). Onlar nə edir? (Hərəkət edir).
- Bizim dərsimiz hərəkətdə olan insan figurunun yapılmasınadır.

**Tədqiqat sualı: Cəlal Qaryağdı haqqında nə bilirsiz? İnsan figurunu yapmaq üçün nə etmək lazımdır?**

Fərziyyələr dinlənilir.

### TƏDQİQATIN APARILMASI

Şagirdlər dərslikdə olan materiallarla tanış olurlar. Müəllim onlara mövzu haqqında suallar verir:

- Bu gün hansı heykəltəraş haqqında öyrəndiniz?
- Heykəltəraşın nümunə kimi verilmiş əsərləri təsviri incəsənətin hansı növünə aiddir?
- Cəlal Qaryağdının əsərlərini müşahidə edən zaman məzmun və forma haqqında nə deyə bilərsiz?

Şagirdlərlə müzakirə aparılır. Sonra insan figurlarının hərəkətdə (qaçan, idman edən, hoppanan, rəqs edən) təsvirləri ilə şagirdlər 4 qrupa ayrılırlar. Hərəkətdə olan insan şəkillərinin hər birindən şagirdlərin sayına görə 5-6 nümunə hazırlanır və onlara paylanır. Eyni şəkillər verilmiş uşaqlar bir qrupda toplaşırlar.

Qruplar dərslikdəki mövzuda göstərilən ardıcılığa əmlət etməklə insan figurunu düzəldirlər. Müəllim xatırladır ki, insanı həcmli göstərməyin böyük rolu var. Ona görə də iş zamanı onu yastılamaq olmaz. Müəllim işin sonunda insana uyğun hərəkəti verməyi tapşırır: 1-ci qrup qaçan, 2-ci qrup idman edən, 3-cü qrup hoppanan, 4-cü qrup rəqs edən. İş zamanı uyğun rəngləri seçirlər. Müəllim şagirdlərə çətinlik çəkdikləri zaman kömək edir. Müəyyən hissələri əyani göstərir.

XQEÖŞ-lər də hərəkətsiz insan figuru düzəldirlər və yaxud qruplarda bəzi hissələrin düzəldilməsində yoldaşlarına kömək edirlər.

### MƏLUMAT MÜBADİLƏSİ

Qruplar yapmalarını təqdim edirlər. Bu zaman digər qruplar yapma haqqında fikirlərini bildirirlər.

### MƏLUMATIN MÜZAKİRƏSİ VƏ TƏŞKİLİ

- Adam figuru düzəltmək üçün nəyi nəzərə almaq lazımdır?
- Adam figuru hansı hissələrdən ibarətdir? Onların ölçüləri arasında hansı fərq var?
- Yapmanın yerinə yetirmək üçün 1-ci mərhələdə nə etdiniz? 2-ci mərhələdə nə etdiniz? və s.
- Hansı heykəltəraşları tanıyırsınız?
- Cəlal Qaryağdının ən məşhur əsərləri hansıdır?

### ÜMUMİLƏŞDİRİMƏ VƏ NƏTİCƏ

Müəllim şagirdlərin Cəlal Qaryağdı ilə öyrəndikləri digər rəssamları müqayisə etməsi üçün konseptual cədvəldən istifadə edir.

Meyarlar Sənətkarlar	Təsviri incəsə-nətin növü	Təsviri incəsə-nətin janrı	Əsərləri	Istifadə etdiyi təsvir materialı
M.Abdullayev				
M.Rəhmanzadə				
C.Qaryağdı				

### YARADICI TƏTBİQETMƏ

Plastilindən düzəldilmiş insan figurundan istifadə edərək hər hansı bir süjet yaratmaq.

### QİYMƏTLƏNDİRİMƏ

*Qiymətləndirmə meyarları:*

- Tətbiq;
- Nümayişetdirmə;
- Şərhətmə.

LAYİHE

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Azərbaycanın görkəmli təsviri sənət nümayəndəsi Cəlal Qaryağdını tanıyır.	Azərbaycanın görkəmli təsviri sənət nümayəndəsi Cəlal Qaryağdını və onun ən məşhur əsərlərini müəllimin köməyi ilə tanıyor.	Azərbaycanın görkəmli təsviri sənət nümayəndəsi Cəlal Qaryağdını və onun ən məşhur əsərlərini müəllimin köməyi ilə tanıyor.	Azərbaycanın görkəmli təsviri sənət nümayəndəsi Cəlal Qaryağdını və onun əksər əsərlərini tanıyor.
Sadə bədii ifadə vasitəsi olan həcmən istifadə qaydalarını mənimmsədiyini çətinliklə nümayiş etdirir.	Sadə bədii ifadə vasitəsi olan həcmən istifadə qaydalarını mənimmsədiyini nümunələr əsasında nümayiş etdirir.	Sadə bədii ifadə vasitəsi olan həcmən istifadə qaydalarını mənimmsədiyini kiçik nöqsanlarla nümayiş etdirir.	Sadə bədii ifadə vasitəsi olan həcmən istifadə qaydalarını mənimmsədiyini düzgün nümayiş etdirir.
Heykəltəraşın əsərlərini yalnız forma baxımından şərh edir.	Heykəltəraşın əsərlərini məzmun və forma baxımından suallar əsasında şərh edir.	Heykəltəraşın əsərlərini məzmun və forma baxımından qısa şərh edir.	Heykəltəraşın əsərlərini məzmun və forma baxımından ətraflı şərh edir.

## 14. TƏBİƏTİ QORUYAQ

Məşqələ növü	dekorativ-tətbiqi fəaliyyət (konstruksiya)
Alt standart	2.1.2.; 2.2.1.
Təlim nəticələri	<ul style="list-style-type: none"> <li>Sadə bədii ifadə vasitəsi rəngdən istifadə qaydalarını mənimmsədiyini nümayiş etdirir.</li> <li>Rəngli kağız, karton, təbiət materiallarından istifadə edərək dekorativ kompozisiya tərtib edir.</li> </ul>
İstifadə olunan iş formaları	qrup işi
İstifadə olunan üsullar	beyin həmləsi, müzakirə, qalereya gözintisi, esse
Fənlərarası integrasiya	Tex. 1.3.2.; H-b.1.2.2.; 1.3.1.; Riy. 3.1.2.
Təchizat	müxtəlif tullantılar – rəngli kağız, karton, kağız və ya plastik qutular, flomasterlər, PVA yapışqanı, qayçı

### DƏRSİN GEDİŞİ

### MOTİVASIYA

Gözəl təbiətin qoynunda zibillik – atılmış butulkalar, süd və konserv qutuları, paketlər və s. olan rəsm yazı lövhəsindən asılır. Müəllim:

- Bu şəkillərdə nə təsvir olunub? (fərziyyələr).
- Əgər belə davam edərsə, nə olar? (fərziyyələr).
- Bu mənzərəni kim yaradıb? (İnsanlar).
- Təbiəti nə üçün qorumaq lazımdır? Bunun üçün nə etmək olar? (fərziyyələr)
- “Təbiəti qorumaq yollarından biri də tullantıları lazımlı əşyalara çevirmək, onlarla ətrafi çirkəkləndirməməkdir”.

**Tədqiqat səhifəsi: Tullantıları lazımlı əşyalara necə çevirmək olar?**

Fərziyyələr deyilir və müəllim onları yazı lövhəsində yazar.

### TƏDQİQATIN APARILMASI

Şagirdlər dərslikdə olan materiallara tanış olurlar. Konserv qutusu və müxtəlif qutular, butulka, kağız qırıntılarının şəkilləri vasitəsilə şagirdlər 4 qrupa ayrılır. Hər tullantı şəklinə görə qrup yaranır. Şagirdlər dərslikdə olan mövzu ilə tanış olurlar. 1-ci qrupa şampun qabından, 2-ci qrupa konserv qutusundan, 3-cü qrupa ayaqqabı qutusundan, 4-cü qrupa isə karandaş yonqarlarından lazımlı əşyalara düzəltmək tapşırılır. Müəllim iş zamanı rəngdən istifadə qaydalarını unutmamagi tapşırır.

Dərslikdən istifadə etməklə şagirdlər qruplarda tapşırıqlarını yerinə yetirirlər. Müəllim onlara yaxınlaşır, lazımı istiqamətlər verir.

XQEÖŞ-lər isə qruplara kömək edirlər.

### MƏLUMAT MÜBADİLƏSİ

Gruplar öz konstruksiyalarından sərgi təşkil edir və “Qalereya gəzintisi” vasitəsilə bir-birinin düzəldiklərini müşahidə edirlər.

### MƏLUMATIN MÜZAKİRƏSİ VƏ TƏŞKİLİ

— Konstruksiya nədir? Kompozisiya dedikdə nə başa düşürsünüz? Tullantılardan daha nə hazırlaya bilərsiniz? Onları hazırlayan zaman rəngin rolunu nədə görürsüz?

### ÜMUMİLƏŞDİRİMƏ VƏ NƏTİCƏ

Müəllim “Təbiəti qoruyaq” adlı esse yazdırır və mətnlər yazı lövhəsində asılır. Şagirdlər istədikləri esse ilə tanış ola bilirlər.

**Qeyd:** Esseni hər zaman oxutdurmaq vacib deyil. Onları toplayıb yazı lövhəsində bərkitmək olar və şagirdlər fasilələrdə oxuya bilərlər.

### YARADICI TƏTBİQETMƏ

Jurnal, qəzet tullantılarından maraqlı kompozisiya düzəltmək.

### QİYMƏTLƏNDİRİMƏ

*Qiymətləndirmə meyarları:*

- Nümayişetdirmə;
- Tərtibetmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Sadə bədii ifadə vasitəsi rəngdən istifadə qaydalarını mənimsədiyini çətinliklə nümayiş etdirir.	Sadə bədii ifadə vasitəsi rəngdən istifadə qaydalarını mənimsədiyini müəllimin köməyi ilə nümayiş etdirir.	Sadə bədii ifadə vasitəsi rəngdən istifadə qaydalarını q i s m ə n mənimsədiyini nümayiş etdirir.	Sadə bədii ifadə vasitəsi rəngdən istifadə qaydalarını t a m mənimsədiyini nümayiş etdirir.
Rəngli kağız, karton, təbiət materiallarından istifadə edərək dekorativ kompozisiyanı səliqəsiz və kobud səhv'lərə tərtib edir.	Rəngli kağız, karton, təbiət materiallarından istifadə edərək dekorativ kompozisiyanı nümunələr əsasında tərtib edir.	Rəngli kağız, karton, təbiət materiallarından istifadə edərək dekorativ kompozisiyanı kiçik nöqsanlarla tərtib edir.	Rəngli kağız, karton, təbiət materiallarından istifadə edərək dekorativ kompozisiyanı sərbəst tərtib edir.

## 15. QIŞ NAĞILI

Məşğələ növü	mövzu üzrə rəsm
Alt standart	2.1.1.; 3.1.2.
Təlim nəticələri	<ul style="list-style-type: none"> <li>Təsvir alətləri - quaş, rəngli karandaşlar, pastel təbaşirlər vasitəsilə qış fəslinin təsvirini yaradır.</li> <li>Qış təmsil edən əsərlərdə rəng çalarlarını izah edir.</li> </ul>
İstifadə olunan iş formaları	qrup işi
İstifadə olunan üsullar	anlayışın çıxarılması, müzakirə, Venn diaqramı
Fənlərarası integrasiya	İnf.1.2.3.; H-b. 1.3.2.; Az-d. 3.1.5.; Tex. 1.1.2.; 1.3.3.
Təchizat	quaş, rəngli karandaşlar, pastel tabaşirlər

### DƏRSİN GEDIŞİ

#### **MOTİVASIYA**

Müəllim şagirdləri 5 qrupa ayırmak üçün vərəqdə hərəsi bir rəngdə olmaqla sevinc, qar, soyuq, fəsil, xizək sözlərini yazar. Sonra onların hər birini 5-6 hissəyə (şagirdlərin sayından asılı olaraq) böölür. Rənglərə görə şagirdlər asanlıqla qruplara ayrırlırlar. Vərəq parçalarını birləşdirərək hansı sözün alındığına baxırlar. Müəllim sözləri soruşaraq yazı lövhəsinə yazar və deyir:

- Bu sözlər sizə nəyi xatırladır? (Qış fəslini).
- Qış fəsl haqqında nə bilirsiniz? Onun möcüzələri dedikdə nə başa düşürsünüz?
- Şaxələndirmə üsulundan istifadə edərək, müəllim yazı lövhəsinin mərkəzində “Qış” sözünü yazar. Ətrafına isə şagirdlərin onun haqqında bildiklərini əlavə edir.

**Tədqiqat sualı: Qış fəslini çəkmək üçün hansı təsvir qaydalarına əməl etmək lazımdır?**

Fərziyyələr dinlənilir.



#### **TƏDQİQATIN APARILMASI**

Şagirdlər dərslikdə olan materiallarla tanış olurlar. Sonra müəllim soruşur:

- Dərslikdə verilən qış fəslinə aid əsərlər haqqında nə deyə bilərsiz?
- Qış təmsil edən əsərlərdə hansı rəng çalarlarını müşahidə edirsiz?

Şagirdlərlə müzakirə aparılır. Müəllim qış fəslinə məxsus çalarları necə almağı soruşur. Onlar cavab verdikdən sonra deyir:

- Siz payız fəslini təsvir edərkən dərslikdə kompozisiyanın çəkilməsi ardıcılılığı ilə tanış olmusunuz. Onları yadınıza salaraq, qış fəslini təsvir edin.

Qruplar qaydalardan istifadə edib, qış fəslini təsvir edirlər. Müəllim obyektlər arasında olan ölçü və forma fərqi, rəng çalarlarını nəzərə almağı tapşırır. Müəllim yaxınlaşdırıb qruplara istiqamət verir.

XQEÖŞ-lərə qruplarda rəsmi rənglənməsi tapşırıla bilər.

#### **MƏLUMAT MÜBADİLƏSİ**

Qrupların çəkdikləri mövzu üzrə rəsmi yazı lövhəsindən asılın və digər qruplar fikirlərini bildirirlər.


#### **MƏLUMATIN MÜZAKİRƏSİ VƏ TƏŞKİLİ**

- Qış fəslini təsvir edərən 1-ci mərhələdə nə etdiniz?
- 2-ci mərhələdə nə etdiniz? və s.
- Qış fəslini rəngləyən zaman çalarları hansı əsas rənglərdən aldınız?
- Mövzu üzrə rəsm zamanı ardıcılığa əməl olunarsa, rəsm uğurlu alınar.

#### **ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ**

Qış və payız fəsl sözlərini Venn diaqramı vasitəsilə müqayisə edib, kəsişmə hissəsində oxşar əlamətləri yazırlar.

LAYİHE



## **YARADICI TƏTBİQETMƏ**

Qış faslinə uyğun geyinmiş insan təsviri çəkmək və quaşla rəngləmək.

## **QİYMƏTLƏNDİRİMƏ**

*Qiymətləndirmə meyarları:*

- Yaratma;
- İzahetmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Təsvir alətlərindən yalnız rəngli karandaşlar və pastel təbaşirlər vasitəsilə qış faslinin təsvirini müəllimin köməyi ilə yaradır.	Təsvir alətləri - quaş, rəngli karandaşlar, pastel təbaşirlər vasitəsilə qış faslinin təsvirini müəllimin köməyi ilə yaradır.	Təsvir alətləri - quaş, rəngli karandaşlar, pastel təbaşirlər vasitəsilə qış faslinin təsvirini kiçik nöqsanlarla yaradır.	Təsvir alətləri - quaş, rəngli karandaşlar, pastel təbaşirlər vasitəsilə qış faslinin təsvirini yaradır.
Qışı təmsil edən əsərlərdə rəng çalarlarını çətinliklə izah edir.	Qışı təmsil edən əsərlərdə rəng çalarlarını suallar əsasında izah edir.	Qışı təmsil edən əsərlərdə rəng çalarlarını lakinik izah edir.	Qışı təmsil edən əsərlərdə rəng çalarlarını ətraflı izah edir.

## **16. DÜŞÜNDÜRƏN HƏRFLƏR**

Məşqələ növü	dekorativ-tətbiqi fəaliyyət
Alt standart	2.1.1.; 3.1.1.
Təlim nəticələri	<ul style="list-style-type: none"> <li>• Təsvir alətləri - sadə və rəngli karandaşlar, flamasterlər vasitəsilə dekorativ hərflər yaradır.</li> <li>• Dekorativ hərfi məzmun və forma baxımından şərh edir.</li> </ul>
İstifadə olunan iş formaları	fərdi iş
İstifadə olunan üsullar	müzikirə; suallar, təriflər və təkliflər
Fənlərarası integrasiya	Az-d.3.1.5.; Riy. 3.1.1.; Ənf.1.2.1.; 1.2.3.; H-b.1.3.1.; Tex.1.3.3.; 1.3.6.
Təchizat	sadə və rəngli karandaşlar, rəngli flamasterlər, pozan

## **DƏRSİN GEDİŞİ MOTİVASIYA**

Müəllim şagirdlərə müxtəlif nağııl kitablarında təsvir olunmuş dekorativ hərflər nümayiş etdirir və soruşur:

- Gördükleriniz haqda nə deyə bilərsiniz? (*təsvirlər, hərflər*)
- Onlar niyə adı hərflər kimi deyil? Burada nələr təsvir olunub? (*fərziyyələr*)
- Bu hərflərə harada rast gəlmək olar? (*kitablarda, nağıllarda*)
- Biz kitabı hələ oxumadan təsvir vasitəsilə nələrin baş verdiyini anlayırıq.

Nağıllarda mətnlərə çəkilmiş təsvirlərə



*illüstrasiya* deyilir. Mətnin birinci — baş hərfi diqqəti cəlb edir. Rəssam özü bilərəkdən bu hərfi naxışlı, rəngli, cəlbedici edir. Bu hərfə diqqətlə nəzər salsaq, o, mətn haqqında çox şəylər söyləyə bilər. Qədim zamanlarda baş hərf qırmızı rəngi ilə seçilərdi. Elə o zamanlardan da onu “qırmızı hərf” adlandırardılar.

### TƏDQİQAT SUALI: Dekorativ hərfi çəkmək üçün nəyi bilmək lazımdır?

Müəllim şagirdlərin fərziyyələrini dinləyir.

### TƏDQİQATIN APARILMASI

Şagirdlər dərslikdə olan materiallarla tanış olurlar. Müəllim soruşur:

- Dərslikdə verilən mövzuda hansı hərifləri müşahidə etdiniz?
- Həmin dekorativ hərfi məzmun və forma baxımından necə izah edə bilərsiz?

Şagirdlərlə müzakirə aparılır. Sonra müəllim şagirdlərə ən çox sevdikləri hərfi fərdi şəkildə çəkməyi tapşırır. Bu onların sevimli və ya ad, soyadlarının ilk hərfi ola bilər. Müəllim hərfi istədikləri heyvan və ya quşa, həşərata və ya bitkilərə çevirməyi və ya sadəcə rəngarəng nəbatı naxışlarla bəzəməyi tapşırır. Sonra onu rəngli karandaş, flomasterlərlə rəngləyə bilərlər. Şagirdlərin sərbəst işi zamanı müəllim parta arasında gəzib istiqamət verir.

XQEŞ-lər hazır hərfi rəngləyə bilərlər.

### MƏLUMAT MÜBADİLƏSİ

Təsvirlər təqdim edilir və hamısı yazı lövhəsinə bərkidilir. Şagirdlərin çıxışından sonra suallar, təriflər və təkliflər üsulundan istifadə edib təsvirləri müzakirə edirlər.

### MƏLUMATIN MÜZAKİRƏSİ VƏ TƏŞKİLİ

Müəllim soruşur:

- Dekorativ hərfi necə tərtib etdiniz və nəyə görə?
- İllüstrasiya nədir?
- İllüstratot nədir?

### ÜMUMİLƏŞDİRME VƏ NƏTİCƏ

- Hansı illüstrasiyalara rast gəlmisiniz və baş hərf orada necə bəzədilmişdi?

Müəllim kitabların üz qabığında kitabın adının iri, müxtəlif formalı, ölçülü və rəngarəng naxışlı hərflərlə yazılıdığını, kitabın bilik mənbəyi olduğunu, hərfərdən ibarət sözlərin isə böyük məna daşıdığını bildirir. Hətta bir hərfin belə oxucuya çox şey haqqında danışa bildiyini söyləyir.

### YARADICI TƏTBİQETMƏ

Nağıl kitablarından baş hərfəri seçərək onların rəngi, naxışı və hansı məna daşıdığını araşdırmaq.

### QİYMƏTLƏNDİRME

*Qiymətləndirmə meyarları:*

- Yaratma;
- Şərhətmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Təsvir alətləri - sadə və rəngli karandaşlar, flomasterlər vasitəsilə dekorativ hərfəri çətinliklə yaradır.	Təsvir alətləri - sadə və rəngli karandaşlar, flomasterlər vasitəsilə dekorativ hərfəri müəlli-min köməyi ilə yaradır.	Təsvir alətləri - sadə və rəngli karandaşlar, flomasterlər vasitəsilə dekorativ hərfəri kiçik nöqsanlarla yaradır.	Təsvir alətləri - sadə və rəngli karandaşlar, flomasterlər vasitəsilə dekorativ hərfəri sərbəst yaradır.
Dekorativ hərfi yalnız forma baxımından şərh edir.	Dekorativ hərfi məzmun və forma baxımından suallar əsasında şərh edir.	Dekorativ hərfi məzmun və forma baxımından la-konik şərh edir.	Dekorativ hərfi məzmun və forma baxımından ətraflı şərh edir.

LAYİHE

## 17. XOS GÖLMİŞƏN, ELİN ƏZİZ BAYRAMI!

Məşğələ növü	naturadan rəsm
Alt standart	1.1.1.; 2.1.3.; 2.1.4.
Təlim nəticələri	<ul style="list-style-type: none"><li>Təsviri sənətin natürmort janının xüsusiyyətlərini sadalayır.</li><li>Xonçada olan nemətləri nisbi dəqiqliklə təsvir edir.</li><li>Əsas rənglərdən alınmış çalarları adlandırır.</li></ul>
İstifadə olunan iş formaları	qrup işi
İstifadə olunan üsullar	müzakirə
Fənlərarası integrasiya	Az-d.1.2.1.; 3.1.4.; H-b. 1.3.2.; X-d.1.1.2.; Riy. 3.1.1.
Təchizat	quaş, flomasterlər, pastel tabaşirlər

### DƏRSİN GEDİŞİ

#### MOTİVASIYA

Müəllim su, od, yel, torpaq şəkilləri olan vərəqlərdən şagirdlərin sayına uyğun olaraq 5-6 nümunə çıxardır. Onları şagirdlərə paylayır. Partaların üzərində həmin sözlərə uyğun şəkillər qoyulur. Hər şagird onda olan rəsmə uyğun şəklin qoyulduğu partada əyləşərək qruplar yaradırlar. Müəllim hər qrupdan şəkildə nəyin təsvir olunmasını soruştur və onları yazı lövhəsindən asır.

- Şəkillərdə nə təsvir olunub? (Od, su, yel, torpaq).
- Bunlar sizə nəyi xatırladır? (fərziyyələr. Novruz bayramını).
- Çərşənbə axşamlarını hansı bayramda səbirsizliklə gözləyirik? (Novruz bayramında).
- Novruz bayramı haqqında nə bilirsiniz? (fərziyyələr).

#### Tədqiqat səhifəsi: Novruz xonçasını naturadan necə çəkmək olar?

Fərziyyələr söylənilir və bəzi şagirdlər yazı lövhəsində əyani olaraq Novruz xonçasını bacardığı kimi çəkir.

#### TƏDQİQATIN APARILMASI

Şagirdlər dərslikdə olan materiallarla tanış olurlar. Sonra qruplar naturada olan bayram xonçasını diqqətlə müşahidə edirlər və birlikdə çəkirlər. Bu zaman dərslikdə bayram xonçasını təşkil edən nemətlərin mərhələlərlə təsvirindən istifadə edilir. Rəsm zamanı nemətlərin nisbi ölçüləri nəzərə alınır. Qruplara rəngləmə mərhələsində əsas rənglərdən alınan çalarlar haqqında müzakirə aparmaq tapşırılır. Müəllim şagirdlərə yaxınlaşış onları istiqamətləndirir.

XQEŞ-lər isə xonçaya daxil olan şirniyyatlardan (dərslikdə göstərilən təsvir ardıcılığına əməl etməklə) birini təsvir edə bilərlər.

#### MƏLUMAT MÜBADİLƏSİ

Rəsmlər təsvir edildikdən sonra yazı lövhəsindən asılır və qruplar öz fikrini söyləyir.

#### MƏLUMATIN MÜZAKİRƏSİ VƏ TƏŞKİLİ

– Novruz bayramı hansı fəsillə əlaqədardır? Natürmort janrı haqqında nə deyə bilərsiz? Novruz xonçasını naturadan necə çəkdiniz? Hansı rəng çalarlarından istifadə etdiniz?

#### ÜMUMİLƏŞDİRİMƏ VƏ NƏTİCƏ

- Yeni il və Novruz bayramının fərqli xüsusiyyətləri hansılardır?

#### YARADICI TƏTBİQETMƏ

Novruz bayramına aid süjetli rəsm çəkmək.

#### QİYMƏTLƏNDİRİMƏ

Qiymətləndirmə meyarları:

- Sadalama;
- Təsviretmə;
- Adlandırma.

LAYİHE

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Təsviri sənətin natürmort janının bəzi xüsusiyyətlərini sadalayır.	Təsviri sənətin natürmort janının xüsusiyyətlərini suallar əsasında sadalayır.	Təsviri sənətin natürmort janının xüsusiyyətlərini qısa şəkildə sadalayır.	Təsviri sənətin natürmort janının xüsusiyyətlərini ətraflı sadalayır.
Xonçada olan nemətləri nisbi ölçülərində kobud səhv'lərlə təsvir edir.	Xonçada olan nemətləri nisbi dəqiqliklə müəllimin köməyi ilə təsvir edir.	Xonçada olan nemətləri nisbi dəqiqlikdə kiçik nöqsanlara yol verməklə təsvir edir.	Xonçada olan nemətləri nisbi dəqiqliklə düzgün təsvir edir.
Əsas rənglərdən alınmış çalarları çətinliklə adlandırır.	Əsas rənglərdən alınmış çalarları nümunələr əsasında adlandırır.	Əsas rənglərdən alınmış çalarları qismən adlandırır.	Əsas rənglərdən alınmış çalarları düzgün adlandırır.

## 18. YURDUMUZA BAHAR GƏLİR

Məşğələ növü	mövzu üzrə rəsm
Alt standart	1.1.1.; 2.1.2.; 3.1.2.
Təlim nəticələri	<ul style="list-style-type: none"> <li>Təsviri sənətin mənzərə janının xüsusiyyətlərini sadalayır.</li> <li>Sadə bədii ifadə vasitəsi rəngdən istifadə qaydalarını mənimsədiyini nümayiş etdirir.</li> <li>Bahar fəslini eks etdirən əsərlərdə rəng çalarlarını izah edir.</li> </ul>
İstifadə olunan iş formaları	fərdi iş, qrup işi
İstifadə olunan üsullar	şaxələndirmə, müzakirə
Fənlərarası integrasiya	H-b. 1.3.1.; 1.3.2.; Az-d.1.2.1.; Tex. 1.1.1.; 1.1.3.; 1.3.3.
Təchizat	quaş, pastel tabaşirlər, flomasterlər

### DƏRSİN GEDİŞİ

#### MOTİVASIYA

Günəş doğdu, yayıldı, Yatan ellər ayıldı. Açıdı çıçıklar, güllər, Dilə gəldi bülbüllər.	Qar, çovğun gözdən itdi, Dağlarda lalə bitdi. Qanadlandı buludlar, Cürcədi yaşıl otlar.	Artdı suların səsi, Sevindirdi hər kəsi. <i>Səməd Vurğun</i>
--	--	--

Müəllim yuxarıdakı şeiri oxuduqdan sonra soruşur:

- Şeir nə haqqındadır? (Bahar). Şagirdlər mərkəzi sözü “Bahar” seçib onun haqqında bildiklərini fərdi şəkildə şaxələndirirlər.

**Tədqiqat səhifəsi:** Bahar fəslini rəsm edərkən hansı təsvir qaydalarını nəzərə almaq lazımdır?  
Fərziyyələr söylənilir.

#### TƏDQİQATIN APARILMASI

Şagirdlər dərslikdə olan mətni oxuyurlar. Müəllim soruşur:

- Dərslikdəki mövzuda verilən əsərlər təsviri incəsənətin hansı janrına aiddir? Nəyə görə belə düşünürsüz?
- Bahar fəslini eks etdirən əsərlərdə hansı rəng çalarlarını görürsüz? Onları hansı rənglərin qarışığından almaq olar?

Şagirdlər bahar güllərinin (nərgiz, lalə, novruzgülü, bənövşə) şəkillərinə əsasən qruplara ayrılırlar. Qruplarda kompozisiya qaydalarını nəzərə alaraq bahar haqqında çəkəcəkləri rəsmi müzakirə edir və onu böyük vərəqlərdə təsvir edirlər. Bu zaman dərslikdə təsvir ardıcılılığı verilən çıçəklənən ağac rəsmindən də istifadə edirlər. Onların sərbəst işi zamanı müəllim lazımı istiqamətlər verir. İşin sonunda rəsmlər rənglənilir.

XQEÖŞ-lər isə dərslikdə təsvir ardıcılığı verilən çıçəklənən ağacın rəsmini çəkirərlər.

LAYİHƏ

## **MƏLUMAT MÜBADİLƏSİ**

Qruplar rəsmələrini təqdim edirlər. Bu zaman digər qruplar iş haqqında fikirlərini bildirirlər.

## **MƏLUMATIN MÜZAKİRƏSİ VƏ TƏŞKİLİ**

- Rəsm zamanı bahar fəslinin hansı xüsusiyyətlərini nəzərə aldınız?
- Təbiətdə hansı yaz mənzərəsi siz təəccübləndirib? Niyə?
- Hansı təsvir qaydalarını tətbiq etdiniz?

## **ÜMUMİLƏŞDİRİMƏ VƏ NƏTİCƏ**

- Yazı təsvir edən hansı rəssamlarımızı tanıyırsınız? Onların əsərləri haqqında nə deyə bilərsiniz?

## **YARADICI TƏTBİQETMƏ**

Bahar çiçəklərini çəkmək.

## **QİYMƏTLƏNDİRİMƏ**

*Qiymətləndirmə meyarları:*

- Sadalama;
- Nümayişetdirmə;
- İzahetmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Təsviri sənətin mənzərə janrının xüsusiyyətlərini çətinliklə sadalayır.	Təsviri sənətin mənzərə janrının xüsusiyyətlərini suallar əsasında sadalayır.	Təsviri sənətin mənzərə janrının xüsusiyyətlərini lakonik sadalayır.	Təsviri sənətin mənzərə janrının xüsusiyyətlərini ətraflı sadalayır.
Sadə bədii ifadə vasitəsi rəngdən istifadə qaydalarını mənimsədiyini kobud səhv'lərlə nümayiş etdirir.	Sadə bədii ifadə vasitəsi rəngdən istifadə qaydalarını mənimsədiyini müəllimin köməyi ilə nümayiş etdirir.	Sadə bədii ifadə vasitəsi rəngdən istifadə qaydalarını mənimsədiyini kiçik nöqsanlarla nümayiş etdirir.	Sadə bədii ifadə vasitəsi rəngdən istifadə qaydalarını mənimsədiyini sərbəst nümayiş etdirir.
Bahar fəslini eks etdirən əsərlərdə rəng çalarlarını bəzilərini izah edir.	Bahar fəslini eks etdirən əsərlərdə rəng çalarlarını nümunələr əsasında izah edir.	Bahar fəslini eks etdirən əsərlərdə rəng çalarlarını qısa şəkildə izah edir.	Bahar fəslini eks etdirən əsərlərdə rəng çalarlarını ətraflı izah edir.

LAYİHE

## 4. GÖZƏLLİK ALƏMİNƏ SƏYAHƏT



### 19. MƏİŞƏT ƏŞYALARININ GÖZƏLLİYİ

Məşğələ növü	yapma
Alt standart	1.1.2.; 2.1.1.; 2.1.2.
Təlim nəticələri	<ul style="list-style-type: none"><li>Dekorativ-tətbiqi sənətin növü olan dulusçuluğu nümunələrə görə digərlərindən fərqləndirir.</li><li>Gil və ya plastilin vasitəsilə sadə təsvirlər yaradır.</li><li>Sadə bədii ifadə vasitəsi həcmidən istifadə qaydalarını mənimsədiyini nümayiş etdirir.</li></ul>
İstifadə olunan iş formaları	qrup işi
İstifadə olunan üsullar	müzakirə
Fənlərarası integrasiya	İnf. 1.1.3.; Az-d. 3.1.5.; Riy.3.1.1.; 3.1.2.; Tex. 1.1.2.
Təchizat	plastilin və ya gil, plastik lövhə

### DƏRSİN GEDİŞİ

#### MOTİVASIYA

Müəllim gildən düzəldilmiş, üzəri naxışlarla bəzədilmiş müxtəlif qab-qacaqların şəklini və ya onları əyani olaraq nümayiş etdirir (boşqab, güldan, dolça və s.).

- Gördüklərini ümumiləşdirərək, necə adlandırmaq olar? (Qab-qacaq).
- Onlar nə üçündür? (Gündəlik istifadə üçün).
- Hansı materialdan hazırlanıb? (Gildən).
- Belə qablara məişət əşyaları deyilir.
- Onların gözəlliyi haqqında nə deyə bilərsiz? (Üzəri naxışlarla bəzənib).

**Tədqiqat sualı:** Plastilindən məişət əşyasını necə düzəltmək olar?

Şagirdlərin fərziyyələri dinlənilir.

#### TƏDQİQATIN APARILMASI

Şagirdlər dərslikdə olan materiallarla tanış olurlar. Onlar qab-qacaqların adlarına (güldan, dolça, fincan, boşqab) görə 5-6 nəfərdən ibarət 4 qrupa ayrırlırlar. Sonra şagirdlərin qarşısına dulusçuluq və zərgərlik məmulatlarının şəkli qoyulur. Onlar öncə həmin məmulatları bir-birindən ayırrı və nəyə görə fərqləndiyini müzakirə edirlər. Müəllim ikinci tapşırığı verir. Şagirdlərə məişətdə istifadə edilən saxsı qab-qacağı dərslikdə göstərilən yapma mərhələlərinə əməl edərək düzəltmək və onların üzərinə naxışlar əlavə etmək tapşırılır. İş zamanı qarşıya çıxan problemlərdən biri düzəldikləri qabda həcmi verilməməsidir. Naxışla bəzəyən zaman ehtiyatsızlıq edib həcmi itirə bilərlər. Müəllim bunu tez-tez xatırladır və iş zamanı qruplara yaxınlaşdır kömək edir.

XQEÖŞ-lər də qruplara cəlb olunur. Tapşırıq mürəkkəb olmadığı üçün onlar yoldaşlarına kömək edə bilərlər.

#### MƏLUMAT MÜBADİLƏSİ

Qruplar işlərini təqdim edirlər. Digər şagirdlər isə yapma haqqında fikirlərini söyləyirlər.

#### MƏLUMATIN MÜZAKİRƏSİ VƏ TƏŞKİLİ

Müəllim şagirdlərin diqqətini tədqiqat sualına yönəldərək soruşur:

- Məişət əşyalarını düzəldən zaman nəyi nəzərə aldınız? Hər bir mərhələdə nə etdiniz?

#### ÜMUMİLƏŞDİRİRMƏ VƏ NƏTİCƏ

– Evinizdə hansı gil qablar var? Onlardan necə istifadə edirsiniz? Dulusçuluq deyəndə nə başa düşürsüz? Məişət əşyasını yapan zaman onun hissələrini, onlar arasındaki fərqi, naxışlarını, rəngini diqqətlə müşahidə etmək lazımdır.

## YARADICI TƏTBİQETMƏ

Plastilindən istifadə edərək “Çay dəstgahı” kompozisiyasını düzəltmək.

## QİYMƏTLƏNDİRME

*Qiymətləndirmə meyarlari:*

- Fərqləndirmə;
- Yaratma;
- Nümayişetdirmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Dekorativ-tətbiqi sənətin növü olan dulusçuluğu nümunələrə görə digərlərindən kobud səhvlərə yol verərək fərqləndirir.	Dekorativ-tətbiqi sənətin növü olan dulusçuluğu nümunələrə görə digərlərindən müəllimin köməyi ilə fərqləndirir.	Dekorativ-tətbiqi sənətin növü olan dulusçuluğu nümunələrə görə digərlərindən kiçik nöqsanlara yol verərək fərqləndirir.	Dekorativ-tətbiqi sənətin növü olan dulusçuluğu nümunələrə görə digərlərindən düzgün fərqləndirir.
Gil və ya plastilin vasitəsilə sadə təsvirləri çətinliklə yaradır.	Gil və ya plastilin vasitəsilə sadə təsvirləri nümunələr əsasında yaradır.	Gil və ya plastilin vasitəsilə sadə təsvirləri mütənasibliyə əməl etmədən yaradır.	Gil və ya plastilin vasitəsilə sadə təsvirləri sərbəst yaradır.
Sadə bədii ifadə vasitəsi həcmən istifadə qaydalarını mənimsədiyini çətinliklə nümayiş etdirir.	Sadə bədii ifadə vasitəsi həcmən istifadə qaydalarını mənimsədiyini suallar əsasında nümayiş etdirir.	Sadə bədii ifadə vasitəsi həcmən istifadə qaydalarını mənimsədiyini qismən nümayiş etdirir.	Sadə bədii ifadə vasitəsi həcmən istifadə qaydalarını mənimsədiyini tam nümayiş etdirir.

## 20. SUALTI DÜNYANIN SAKİNLƏRİ

Məşğələ növü	dekorativ-tətbiqi fəaliyyət
Alt standart	2.1.1.; 2.1.2.
Təlim nəticələri	<ul style="list-style-type: none"> <li>Sadə və rəngli karandaşlar, flamasterlər vasitəsilə balıqların təsvirini yaradır.</li> <li>Sadə bədii ifadə vasitəsi rəngdən istifadə qaydalarını mənimsədiyini nümayiş etdirir.</li> </ul>
İstifadə olunan iş formaları	qrup işi
İstifadə olunan üsullar	müzakirə
Fənlərarası integrasiya	İnf.1.2.3.; Tex.1.3.3.; Riy.3.2.1.; Az-d. 3.1.4.
Təchizat	rəngli karandaşlar, pastel tabaşirlər, flomasterlər

## DƏRSİN GEDİŞİ

### MOTİVASIYA

Müəllim şagirdlərə aşağıdakı tapmacanı oxuyur:

Üzər suda, Batar suda, Gəzər suda, Yatar suda,	Qanadları, Qolları var, Xərclənməyən Pulları var.
---	--

– Bu nədir? (Balıq). Hansı balıqları tanıyırsınız? (fərziyyələr).

**Tədqiqat sualı: Balıqları vərəqdə çəkmək üçün nə etmək lazımdır?**

Tədqiqat suali nəticəsində şagirdlərin fərziyyələri dinlənilir və yazılı lövhəsində qeyd olunur.

## TƏDQİQATIN APARILMASI

LAYİHE

Şagirdlər balıqların növlərinə görə qruplara bölünürler. Hər növün şagirdlərin sayına görə 5-6 surəti verilir. Dərslikdən istifadə edərək tədqiqat işi aparılır. Qruplar orada verilən mərhələləri tətbiq etməklə balığı təsvir edir, onların üzərini müxtəlif naxış və rənglərdən istifadə edərək bəzəyirlər.

XQEOŞ-lər isə balığı dərslikdə göstərilən ardıcılığa uyğun yapırlar.

### MƏLUMAT MÜBADİLƏSİ

Qruplar balıq təsvirlərini təqdim edirlər. Bu zaman digər qruplar iş haqqında fikirlərini bildirirlər.

### MƏLUMATIN MÜZAKİRƏSİ VƏ TƏŞKİLİ

– Balığı təsvir etmək üçün onun hansı xüsusiyyətlərini nəzərə aldiniz? Hər bir mərhələdə nə etdiniz?

### ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ

– Balıqların üzərindəki naxış və rəngləri harada tətbiq etmək olar? Balıqları təsvir edən zaman onun hissələrini, onlar arasındaki fərqi, rəngini, naxışlarını diqqətlə müşahidə etmək lazımdır.

### YARADICI TƏTBİQETMƏ

Delfin rəsmini çəkmək.

### QİYMƏTLƏNDİRMƏ

*Qiymətləndirmə meyarları:*

- Yaratma;
- Nümayişetdirmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Sadə və rəngli karandaşlar, flamasterlər vasitəsilə balıqların təsvirini çətinliklə yaradır.	Sadə və rəngli karandaşlar, flamasterlər vasitəsilə balıqların təsvirini nümunələr əsasında yaradır.	Sadə və rəngli karandaşlar, flamasterlər vasitəsilə balıqların təsvirində detallarını unudaraq yaradır.	Sadə və rəngli karandaşlar, flamasterlər vasitəsilə balıqların təsvirini sərbəst yaradır.
Sadə bədii ifadə vasitəsi rəngdən düzgün istifadə etmədiyi nümayiş etdirir.	Sadə bədii ifadə vasitəsi rəngdən istifadə qaydalarını mənimşədiyini müəllimin köməyi ilə nümayiş etdirir.	Sadə bədii ifadə vasitəsi rəngdən istifadə qaydalarını qismən mənimşədiyini nümayiş etdirir.	Sadə bədii ifadə vasitəsi rəngdən istifadə qaydalarını tam mənimşədiyini nümayiş etdirir.

## 21. TƏSƏVVÜRƏ ƏSASƏN QUŞLARI ÇƏKİRİK

Məşğələ növü	naturadan rəsm (təsəvvürə əsasən)
Alt standart	2.1.3.; 3.1.1.
Təlim nəticələri	<ul style="list-style-type: none"> <li>• Quşları nisbi dəqiqliklə təsvir edir.</li> <li>• Təsəvvürə əsasən quşları forma baxımından şərh edir.</li> </ul>
İstifadə olunan iş formaları	qrup işi
İstifadə olunan üsullar	açar sözlər, müzakirə
Fənlərarası integrasiya	İnf. 1.2.1.; H-b. 1.1.1.; 1.3.2.; Az-d. 1.2.1.; Tex.1.3.3.; 1.3.6.
Təchizat	rəngli karandaşlar, flamasterlər, pastel tabaşırılar

### DÖRSİN GEDİŞİ

### MOTİVASIYA

Müəllim şagirdləri qruplara ayırmaq üçün üzərinə rəngbərəng flomasterlərlə ifadələr yazılmış 5 vərəq hazırlayırlar: 1-ci vərəqdə “məşələrdə yaşayır” (yaşıl rəngdə); 2-ci vərəqdə “uçur” (qara rəngdə); 3-cü vərəqdə “çöllərdə yaşayır” (çəhrayı rəngdə); 4-cü vərəqdə “suda üzür” (qırmızı rəngdə); 5-ci vərəqdə “gözəldir”

(göy rəngdə) sözləri yazılıb. Vərəqlər şagirdlərin sayından asılı olaraq 4-5 hissəyə bölünür. Hər hissə bir şagirdə verilir. Onlar uyğun rənglərə görə qruplaşırlar və vərəqləri birləşdirərək sözləri bərpa edirlər. Müəllim alınan sözləri yazı lövhəsinə yazır və soruşur:

– Bu sözlər sizə nəyi xatırladır? (Quşları).

**Tədqiqat suali: Quşları vərəqdə çəkmək üçün nə etmək lazımdır? Təsəvvürə əsasən rəsm deyəndə nə başa düşürsünüz?**

Fərziyyələr söylənilir.

### **TƏDQİQATIN APARILMASI**

Şagirdlər dərslikdə olan materiallarla tanış olurlar. Quşların çəkilmə mərhələlərinə əməl etməklə qruplardakı şagirdlər rəsmi təsvir edirlər. Bundan əlavə, quşlar haqqında məlumat toplayırlar. Hər qrupa dərslikdə təsvir ardıcılılığı verilən müxtəlif quş şəkli tapşırıla bilər. Onların sərbəst işi zamanı müəllim quşun hissələri arasında olan nisbəti - mütənasibliyi, onların formasını, rəngini nəzərə almağı tapşırır. İşin sonunda rəsmlər rənglənir.

XQEÖŞ-lər qruplarda rəngləmə işini yerinə yetirə bilərlər.

### **MƏLUMAT MÜBADİLƏSİ**

Qruplar rəsmlərini təqdim edirlər və quşların yaşayış tərzi, onun hissələrinin nisbəti, forması, rəngi haqqında məlumat verirlər. Bu zaman digər qruplar iş haqqında fikirlərini bildirirlər.

### **MƏLUMATIN MÜZAKİRƏSİ VƏ TƏŞKİLİ**

– Quşları təsəvvürə əsasən çəkmək üçün onun hansı xüsusiyyətlərini nəzərə aldınız? Mərhələlərdə nə etdiniz?

### **ÜMUMİLƏŞDİRİMƏ VƏ NƏTİCƏ**

- Təsəvvürə əsasən rəsm nə deməkdir?
- Heyvan və quşları təsvir edən rəssam necə adlanır?
- Yaxşı təsəvvürə malik olmaq üçün diqqətli olmalı, müşahidələr aparmalı, gördüklerinizi yadda saxlamalısınız.

### **YARADICI TƏTBİQETMƏ**

Quşların üzərində olan naxışlardan istifadə edərək paltarı bəzəmək.

### **QİYMƏTLƏNDİRİMƏ**

*Qiymətləndirmə meyarları:*

- Təsviretmə;
- Şərhətmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Quşları hissələrinin nisbi ölçülərini nəzərə almadan təsvir edir.	Quşları nisbi dəqiqliklə nümunələr əsasında təsvir edir.	Quşları nisbi dəqiqliyini kiçik nöqsanlarla təsvir edir.	Quşları nisbi dəqiqliklə düzgün təsvir edir.
Təsəvvürə əsasən quşları forma baxımından çətinliklə şərh edir.	Təsəvvürə əsasən quşları forma baxımından suallar əsasında şərh edir.	Təsəvvürə əsasən quşları forma baxımından qısa şərh edir.	Təsəvvürə əsasən quşları forma baxımından ətraflı şərh edir.

LAYİHE

## 22. TƏBİƏTİN GÖZƏLLİYİ TİKMƏLƏRDƏ

Məşqələ növü	dekorativ –tətbiqi fəaliyyət
Alt standart	1.1.2.; 1.1.3.; 2.1.1.
Təlim nəticələri	<ul style="list-style-type: none"><li>Dekorativ-tətbiqi sənətin tikmə növünü nümunələrə görə digərlərindən fərqləndirir.</li><li>Azərbaycanın görkəmli təsviri sənət nümayəndəsi Mirzə Qədim İrəvanı və onun ən məşhur əsərlərini tanır.</li><li>Sadə və rəngli karandaşlar, flamasterlər vasitəsilə tikmələrdə verilən naxışların təsvirini yaradır.</li></ul>
İstifadə olunan iş formaları	cütlərlə iş
İstifadə olunan üsullar	açar sözlər, qalereya gəzintisi, Venn diaqramı
Fənlərarası integrasiya	Az-d. 1.1.1.; 1.2.1.; X-d. 1.1.2.; H-b.1.1.1.; 1.3.2.
Təchizat	rəngli qələmlər və flomasterlər

### DƏRSİN GEDİŞİ

#### MOTİVASIYA

Müəllim yazı lövhəsindən müəyyən olunmuş hərfləri fərqli rəngdə olan aşağıdakı açar sözləri yazır:

ÖRTÜK, GEYİM, MÜTƏKKƏ, MƏRHƏBA, PƏRDƏ

Sonra soruşur:

- Bunlar nədir? (məişətdə istifadə etdiyimiz əşyalar)
- Bu əşyalar və onların gözəlliyi haqqında nə deyə bilərsiz? (fərziyyələr)
- Fərqli rəngdə olan hərfləri sira ilə oxusaq hansı söz alınır? (tikmə)
- Bu əşyaların üzərində rəngli ipək saplarla işlənilmiş bəzəklər olur. Bu bəzəklər – xalq sənətinin növü olan tikmə üsulu ilə icra olunmuşdur.

**Tədqiqat sualı: Tikmələrdə verilən naxışları necə çəkmək olar? Mirzə Qədim İrəvaninin çəkdiyi rəsmlərin məzmunu haqqında nə deyə bilərsiz?**

Müəllim şagirdlərin dedikləri bütün fikirləri yazı lövhəsinə yazır.

#### TƏDQİQATIN APARILMASI

Şagirdlər dərslikdə olan materiallara tanış olurlar. Müəllim onlara mövzu haqqında suallar verir:

- Bu gün hansı rəssam haqqında öyrəndiniz?
- Mirzə Qədim İrəvaninin nümunə kimi verilmiş əsərlərində nə təsvir olunub?

Müəllim rəsmi cütlükdə təsvir edəcəklərini bildirir. Hər şagird yanında oturan yoldaşı ilə nəbatı və heyvanat aləminə aid tikmə naxışları düşünür və çəkir. Naxışlarda qızılıgül, qərenfil, lalə, zanbaq, nar, heyva çiçəkləri, müxtəlif formalı yarpaqlar, bülbülb, tovuz quşu və digər formalardan istifadə edirlər. Müəllim şagirdlərin sərbəst işi zamanı onlara yaxınlaşıb istiqamət verir.

XQEŞ-lər forması təsvir edilmiş tikmə naxışlarını rəngli karandaşlarla rəngləyirlər.

#### MƏLUMAT MÜBADİLƏSİ

Hər cütlük təsvir etdiyini təqdim edir. Digər şagirdlər də öz fikirlərini bildirirlər.

#### MƏLUMATIN MÜZAKİRƏSİ VƏ TƏŞKİLİ


Müəllim soruşur:

- Mirzə Qədim İrəvaninin hansı əsərlərini tanıyırsız və orada verilən rəng çalarları haqqında nə deyə bilərsiz?
- Tikmələrdə verilən naxışları hansı ardıcılıqla çəkdiniz?

#### ÜMUMİLƏŞDİRİRMƏ VƏ NƏTİCƏ

Dekorativ-tətbiqi sənətin növlərindən tikmə və dulusçuluğu əsas xüsusiyyətlərini nəzərə alaraq Venn diaqramı vasitəsilə təhlil edin.

LAYİHE



### **YARADICI TƏTBİQETMƏ**

Parça materialından olan məişət əşyasını təsvit etmək və tikmələrdə verilən naxışlarla bəzəmək.

### **QİYMƏTLƏNDİRİMƏ**

*Qiymətləndirmə meyərləri:*

- Fərqləndirmə;
- Təlim;
- Yaratma.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Dekorativ-tətbiqi sənətin tikmə növünü nümunələrə görə digərlərindən kobud səhvərə yol verərək fərqləndirir.	Dekorativ-tətbiqi sənətin tikmə növünü nümunələrə görə digərlərindən suallar əsasında fərqləndirir.	Dekorativ-tətbiqi sənətin tikmə növünü nümunələrə görə digərlərindən kiçik qüsurlara yol verərək fərqləndirir.	Dekorativ-tətbiqi sənətin tikmə növünü nümunələrə görə digərlərindən düzgün fərqləndirir.
Azərbaycanın görkəmli təsviri sənət nümayəndəsi Mirzə Qədim İrvəvanının yalnız dərslikdə verilən əsərlərini tanır.	Azərbaycanın görkəmli təsviri sənət nümayəndəsi Mirzə Qədim İrvəvanı və onun ən məşhur əsərlərini müəllimin köməyi ilə tanır.	Azərbaycanın görkəmli təsviri sənət nümayəndəsi Mirzə Qədim İrvəvanı və onun ən məşhur əsərlərini tanır.	Azərbaycanın görkəmli təsviri sənət nümayəndəsi Mirzə Qədim İrvəvanı və onun əksər məşhur əsərlərini tanır.
Tikmələrdə verilən naxışların təsvirini yalnız sadə və rəngli karandaşlar vasitəsilə yaradır.	Sadə və rəngli karandaşlar, flamasterlər vasitəsilə tikmələrdə verilən naxışların təsvirini nümunələr əsasında yaradır.	Sadə və rəngli karandaşlar, flamasterlər vasitəsilə tikmələrdə verilən naxışların təsvirini kiçik səhvərlə yaradır.	Sadə və rəngli karandaşlar, flamasterlər vasitəsilə tikmələrdə verilən naxışların təsvirini sərbəst yaradır.

### **23. BƏZƏK ƏŞYALARI**

Məşqələ növü	dekorativ-tətbiqi fəaliyyət
Alt standart	1.1.2.; 2.1.1.; 2.2.1.
Təlim nəticələri	<ul style="list-style-type: none"> <li>• Dekorativ-tətbiqi sənətin növü olan zərgərliyi digərnümunələrə görə fərqləndirir.</li> <li>• Sadə karandaş və flomasterlər vasitəsi ilə muncuq təsvirləri yaradır.</li> <li>• Sadə materiallar olan flomasterlər, plastilin, məftildən ritmik, dekorativ kompozisiya tərtib edir.</li> </ul>
İstifadə olunan iş formaları	qrup işi
İstifadə olunan üsullar	müzikal, konseptual cədvəl, qalereya gəzintisi
Fənlərarası integrasiya	Az-d. 1.1.1.; Tex. 1.1.2.; 1.1.3.; H-b. 1.1.1.; 1.3.1.
Təchizat	flomasterlər, plastilin, məftil

### **DƏRSİN GEDİŞİ MOTİVASIYA**

Müəllim şagirdləri muncuq, üzük, sırşa və boyunbağı şəkilləri ilə 4 qrupa ayırrı. Grupların qarşısına həmin bəzək əşyasının A4 formatda şəklini qoyur. Sonra həmin şəkilləri onlardan alıb yazı lövhəsinə bərkidir və soruşur:

- Bunlar nədir? (Muncuq, üzük, sırşa və boyunbağı şəkilləri).
- Birlikdə onları necə adlandırmaq olar? (Bəzək əşyaları).
- Bəzək əşyalarının rolü nədən ibarətdir? (fərziyyələr)

**Tədqiqat suali:** Zərgərliyi digər dekorativ-tətbiqi sənət nümunələrindən necə fərqləndirmək olar? Muncuğun plastilindən yaratmaq üçün nə etmək lazımdır?

Fərziyyələr söylənilir.

### **TƏDQİQATIN APARILMASI**

Şagirdlər dərslikdə olan materiallarla tanış olurlar. Müəllim məzmunu mənimsətmək üçün müzakirə aparır və deyir:

- Biz sizinlə dekorativ-tətbiqi sənətin dulusçuluq, tikmə, zərgərlik kimi növlərini öyrəndik. Yazı lövhəsindən asilan cədvəl vasitəsilə onları fərqləndiririn.

Sonra müəllim yazı lövhəsinə tərtib etdiyi konseptual cədvəli bərkidir. Şagirdlər dekorativ-tətbiqi sənətin növləri arasında olan fərqi dərk etdiklərini göstərmək üçün onu doldururlar. Bu zaman müəllim müzakirə aparmaq üçün yönəldici suallar verir.

Meyarlar DTS-in əsas növləri	Materialı	Yaradılma üsulları	Məişətdə istifadəsi	Insanlara faydası
Dulusçuluq				
Tikmə				
Zərgərlik				

Müəllim konseptual cədvəli doldurduqdan sonra qruplara müxtəlif muncuq düzümü çəkməyi və onları flomasterlərlə rəngləməyi tapşırır. Şagirdlər ən çox xoşlarına gələn muncuğun seçib plastilindən düzəldirlər. Muncuğun plastilindən düzəldilməsi ardıcılılığı dərslikdə verilib.

XQEÖŞ-lər də qrupların işinə cəlb oluna bilərlər. Müəllim nəzarət etməlidir ki, onlara daha bəsit tapşırıqlar verilsin.

### **MƏLUMAT MÜBADİLƏSİ**

Qruplar düzəldiklərini nümayiş etdirirlər və onları yazı lövhəsinin qarşısına düzürlər. Qalereya gəzintisi üsulu vasitəsilə digər qruplar işlərə öz münasibətini bildirirlər.

### **MƏLUMATIN MÜZAKİRƏSİ VƏ TƏŞKİLİ**

- Bəzək əşyalarının gözəlliyi nədədir? Hər bir mərhələdə nə etdiniz?

### **ÜMUMİLƏŞDİRİRMƏ VƏ NƏTİCƏ**

- Dekorativ-tətbiqi sənət nədir? Zərgər kimdir?
- Sizin fikrinizcə, rəssamlar bəzək əşyalarını nə üçün düşünüb'lər?

### **YARADICI TƏTBİQETMƏ**

İstənilən bəzək əşyasının rəsmini çəkmək.

### **QİYMƏTLƏNDİRİRMƏ**

*Qiymətləndirmə meyarları:*

- Fərqləndirmə;
- Yaratma;
- Tərtibetmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Dekorativ-tətbiqi sənətin növü olan zərgərliyi digərnümunələrə görə kobud səhv'lərlə fərqləndirir.	Dekorativ-tətbiqi sənətin növü olan zərgərliyi digərnümunələrə görə müəllimin köməyi ilə fərqləndirir.	Dekorativ-tətbiqi sənətin növü olan zərgərliyi digərnümunələrə görə kiçik səhv'lərlə fərqləndirir.	Dekorativ-tətbiqi sənətin növü olan zərgərliyi digərnümunələrə görə düzgün fərqləndirir.

Sadə karandaş və flomasterlər vasitəsi ilə muncuq təsvirləri çətinliklə yaradır.	Sadə karandaş və flomasterlər vasitəsi ilə muncuq təsvirlərini nümunələr əsasında yaradır.	Sadə karandaş və flomasterlər vasitəsi ilə muncuq təsvirlərini kompozisiya həllini nəzərə almadan yaradır.	Sadə karandaş və flomasterlər vasitəsi ilə muncuq təsvirləri sərbəst yaradır.
Sadə materiallar olan flomasterlər, plastilin, məftildən yalnız dekorativ kompozisiya tərtib edir.	Sadə materiallar olan flomasterlər, plastilin, məftildən ritmik, dekorativ kompozisiyani suallar əsasında tərtib edir.	Sadə materiallar olan flomasterlər, plastilin, məftildən ritmik, dekorativ kompozisiyani səliqəsiz tərtib edir.	Sadə materiallar olan flomasterlər, plastilin, məftildən ritmik, dekorativ kompozisiyani sərbəst tərtib edir.

## 24. NAĞILLARDA XEYİRXAHLIQ VƏ QƏDDARLIQ

Məşğələ növü	mövzu üzrə rəsm
Alt standart	2.1.1.; 3.1.1.
Təlim nəticələri	<ul style="list-style-type: none"> <li>Sadə və rəngli karandaşlar, flamasterlər, pastel təbaşirlər vasitəsilə illüstrasiyalar yaradır.</li> <li>Nağıllara çəkilmiş illüstrasiyaları məzmun və forma baxımından şərh edir.</li> </ul>
İstifadə olunan iş formaları	qrup işi
İstifadə olunan üsullar	müzakirə, t-sxem
Fənlərarası integrasiya	H-b. 1.1.1.; 1.3.2.; Az-d. 1.2.1.; Tex. 1.3.3.; 1.3.6.
Təchizat	rəngli karandaşlar, flomasterlər, pastel tabaşirlər

### DƏRSİN GEDİŞİ MOTİVASIYA

Müəllim Təpəgözün rəsmini göstərir.

– Bu, kimin rəsmidir? (Təpəgözün). O, kimdir? Onun haqqında nə bilirsiniz? (Nağıl qəhrəmanı).

Sonra kiçik qadın ayaqqabısı, odun şələsi, findiq qabığı, un və ya xəmir şəkillərini göstərir.

– Göstərilən rəsmlərdəki əşyalar hansı nağıl qəhrəmanına aiddir? (fərziyyələr)

– Bu nağıllarda hansı qəhrəman xeyirxah, hansı qəddar obrazı ilə yadda qalib? (fərziyyələr).

Müəllim şagirdləri nağıl personajlarına görə (Göyçək Fatma, Cirtdan, Tiq-tiq xanim, Qoğal, Təpəgöz) qruplara ayıraq, hər qrupa öz qəhrəmanı haqqında məlumat verməyi tapşırır. Hər qrup nümayəndələri öz araslarında müzakirə etdikləri qəhrəmanın “+” və “-“ cəhətlərini t-sxem vasitəsilə tərtib edərək cavablandırırlar.

“+” cəhətlər	“-“ cəhətlər
—	—

Şagirdlər dərslikdə olan materiallərlə tanış olurlar.

**Tədqiqat sualı: İllüstrasiya çəkən zaman nəyi nəzərə almaq lazımdır?**

Fərziyyələr dinlənilir.

### TƏDQİQATIN APARILMASI

Qruplar öncə illüstrasiya çəkəcəkləri nağılı müəyyənləşdirirlər. Sonra bu nağıldan bir süjet seçirlər. Kompozisiya qaydalarına əməl etməklə təsvir edirlər. Nəzərə alırlar ki, rəsmidə boşluq olmasın və personajlar arasında əlaqə yaransın. Müəllim də onlara müəyyən istiqamətlər verir və iş zamanı bütün uşaqların iştirakının vacibliyini xüsusi vurğulayır. Bundan başqa təqdimat zamanı çəkdikləri illüstrasiyanın məzmununu və forması haqqında məlumat verəcəklərini xatırladır. Şagirdlər rəsmi sadə karandaşla qurduqdan sonra onu rəngləyirlər. XQEÖŞ-lər isə yalnız nağıl qəhrəmanını təsvir edirlər.

### MƏLUMAT MÜBADİLƏSİ

Qruplar çəkdikləri illüstrasiyani təqdim edir və təsvirin məzmunu, forması haqqında məlumat verirlər. Bu zaman digər qruplar iş haqqında fikirlərini bildirirlər.

## MƏLUMATIN MÜZAKİRƏSİ VƏ TƏŞKİLİ

- İllüstrasiya nədir və onu necə çəkmək olar?
- Dərslikdəki illüstrasiyalar haqqında nə deyə bilərsiniz?

## ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ

- Oxuduğun nağıllarda təsvir olunan obrazlar haqqında nə deyə bilərsiz?

## YARADICI TƏTBİQETMƏ

“Bir qalanın sırrı” nağılında olan “Qəddar hökmət” obrazını təsvir etmək.

## QİYMƏTLƏNDİRMƏ

Qiymətləndirmə meyarları:

- Yaratma;
- Şərhətmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Sadə və rəngli karandaşlar, flamasterlər, pastel təbaşirlər vasitəsilə illüstrasiyaları mütənasiblikdə kobud səhv edərək yaradır.	Sadə və rəngli karandaşlar, flamasterlər, pastel təbaşirlər vasitəsilə illüstrasiyaları müəllimin köməyi ilə yaradır.	Sadə və rəngli karandaşlar, flamasterlər, pastel təbaşirlər vasitəsilə illüstrasiyaları kompozisiya həllində səhv edərək yaradır.	Sadə və rəngli karandaşlar, flamasterlər, pastel təbaşirlər vasitəsilə illüstrasiyaları sərbəst yaradır.
Nağıllara çəkilmiş illüstrasiyaları yalnız məzmun baxımından şərh edir.	Nağıllara çəkilmiş illüstrasiyaları məzmun və forma baxımından suallar əsasında şərh edir.	Nağıllara çəkilmiş illüstrasiyaları məzmun və forma baxımından qısa şərh edir.	Nağıllara çəkilmiş illüstrasiyaları məzmun və forma baxımından ətraflı şərh edir.

## 25. NƏQLİYYAT VASİTƏLƏRİNİ ÇƏKİRİK

Məşqələ növü	naturadan rəsm (təsəvvürə əsasən)
Alt standart:	2.1.1.; 2.1.3.
Təlim nəticələri:	<ul style="list-style-type: none"><li>• Sadə və rəngli karandaşlar, flamasterlər vasitəsilə nəqliyyat vasıtəsinin təsvirini yaradır.</li><li>• Nəqliyyat vasıtəsinə nisbi dəqiqliklə təsvir edir.</li></ul>
İstifadə olunan iş formaları	qrup işi
İstifadə olunan üsullar	müzakirə
Fənlərarası integrasiya	Az-d.3.1.5.; Tex. 1.3.2.; 4.1.2.; Riy. 3.1.1.
Təchizat	flomasterlər, rəngli karandaşlar

## DƏRSİN GEDİŞİ

### MOTİVASIYA

Müxtəlif maşın şəkilləri yazı lövhəsindən asılır. Müəllim soruşur:

- Bunlar nədir? (Maşınlar).
- Maşınlar nə üçün lazımdır? (Bizi bir yerdən digər yerə aparmaq üçün).
- Şəkillərdə gördünüz maşınlar – nəqliyyat vasitələri necə adlanır? (fərziyyələr)
- Daha hansı nəqliyyat vasitələrini tanıyırsınız? (fərziyyələr)

**Tədqiqat sualı: Nəqliyyat vasitələrinin rəsmini təsəvvürə əsasən necə çəkmək olar?**

Fərziyyələr deyilir. Bəzi şagirdlər yazı lövhəsində onları çəkirərlər.

### TƏDQİQATIN APARILMASI

Vərəqlərdə yazılmış *avtobus*, *maşın*, *helikopter*, *gəmi* sözlərinə əsasən şagirdlər 4 qrupa ayrırlar. 1-ci qrup avtobus, 2-ci qrup maşın, 3-cü qrup helikopter, 4-cü qrup gəmi təsvirini yaddaşa əsaslanaraq çəkir. Bunun üçün şagirdlər dərslikdə verilən mətnlə tanış olurlar. Orada göstərilən ardıcılığa əməl etməklə,

nəqliyyat vasitələrini təsvir edirlər. Təsvir zamanı nəqliyyat vasitəsinin hissələri arasında olan mütənasibliyi, nisbi ölçüləri nəzərə alırlar.

XQEÖŞ-lər isə avtobus çəkən qrupda əyləşə bilərlər.

**ƏLAVƏ MATERIAL:** Müəllim deyir: Uşaqlar, hamınız maşına minmisiniz və oyuncaqlarınızın arasında rəssam-konstrukturların sizin üçün yaratdıqları nəqliyyatın müxtəlif növləri də var: avtobus, tramvay, yüksək maşını, qatar, təyyarə, helikopter...

Evinizdə nə qədər oyuncaq maşın növləri var! Onlardan da çoxuna şəhərimizin küçələrində rast gəlmək olar! Sizin fikrinizcə, müasir avtomobilərin formaları nə üçün axıcıdır? Müxtəlif növ maşınların yaradılmasında dizaynerin təbiəti müşahidə etməyinin nə kimi rolu var? Konstrukturlar təbiətin dərin sırlarına nə dərəcədə yiyələnə bilərlər? Onların fantaziyasının hüdudu yoxdur, saysız-hesabsızdır! Məsələn, konstrukturlar kenquru-avtomobil icad etmək fikrindədirler. Belə avtomobilərə yaxşı yollar lazım deyil, onlar hər yerdən keçəcək, bütün maneələri aşacaq. Diqqətəlayiq faktdır ki, indi dizaynerlər pinqvirlərə də çox diqqət yetirirlər. Axı pinqvin ağır tərəfənməyinə baxmayaraq, təhlükə vaxtı çox cəld və çəvik ola bilir – qar üzərində uzanıb, ayaq və qanadları ilə çox sürətlə sürüsür.

## MƏLUMAT MÜBADİLƏSİ

Qruplar işlərini nümayiş etdirirlər. Çəkdikləri nəqliyyat vasitəsinin hissələrinin nisbi ölçüləri müzakirə edildi. Digər qruplar fikirlərini bildirirlər.

## MƏLUMATIN MÜZAKİRƏSİ VƏ TƏŞKİLİ

Müəllim diqqəti tədqiqat sualına yönəldir və soruşur:

- Nəqliyyat vasitələrini təsəvvürə əsasən çəkmək üçün onun hansı xüsusiyyətlərini nəzərə aldınız?
- Hər mərhələdə nə etdiniz?

## ÜMUMİLƏŞDİRİMƏ VƏ NƏTİCƏ

– Nəqliyyat vasitələri arasında hansı fərqlər var?

1, 2-ci qruplar avtobusla maşının, 3, 4-cü qruplar isə helikopter ilə gəminin fərqini, onlar haqqında bildikləri məlumatları söyləyirlər.

## YARADICI TƏTBİQETMƏ

Mövcud olmayan, xəyallarında canlandırdıqları nəqliyyat vasitəsini çəkmək.

## QİYMƏTLƏNDİRİMƏ

*Qiymətləndirmə meyarları:*

- Yaratma;
- Təsviretmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Sadə və rəngli karandaşlar, flamasterlər vasitəsi-lə nəqliyyat vasitəsinin təsvirini çətinliklə yaradır.	Sadə və rəngli karandaşlar, flamasterlər vasitəsi-lə nəqliyyat vasitəsinin təsvirini nümunələr əsasında yaradır.	Sadə və rəngli karandaşlar, flamasterlər vasitəsi-lə nəqliyyat vasitəsinin təsvirini kiçik səhvlərlə yaradır.	Sadə və rəngli karandaşlar, flamasterlər vasitəsi-lə nəqliyyat vasitəsinin təsvirini sərbəst yaradır.
Nəqliyyat vasitəsinə nisbi dəqiqlik də kobud səhv-lərə yol verməklə təsvir edir.	Nəqliyyat vasitəsinə nisbi dəqiqlik də müəllimin köməyi ilə təsvir edir.	Nəqliyyat vasitəsinə nisbi dəqiqliyi əsasən nəzərə alaraq təsvir edir.	Nəqliyyat vasitəsinə nisbi dəqiqlik də düzgün təsvir edir.

## 26. GÜLLƏRİN MÖCÜZƏSİ

Məşğələ növü	dekorativ-tətbiqi fəaliyyət (aplikasiya)
Alt standart	2.2.1.; 3.1.1.
Təlim nəticələri	<ul style="list-style-type: none"><li>• Rəngli kağız, kartondan ritmik, dekorativ kompozisiya tərtib edir.</li><li>• Düzəldikləri gülləri məzmun və forma baxımından şərh edir.</li></ul>
İstifadə olunan iş formaları	fərdi iş
İstifadə olunan üsullar	müzakirə, qalereya gəzintisi, esse
Fənlərarası integrasiya	İnf. 1.2.1.; Tex. 1.3.2.; 1.3.3.; Az-d. 1.2.1.
Təchizat	rəngli kağızlar, karton, qayçı, yapışqan

## DƏRSİN GEDİŞİ

### MOTİVASIYA

Müxtəlif gül dəstələrindən ibarət kompozisiyaların rəsmləri asılır.

- Gördünüz rəsmlərdə nələr təsvir olunub? (Gullər)
- Onlara ən çox haralarda rast gelinir? (fərziyyələr)
- Gullərdən necə istifadə etmək olar? (fərziyyələr)
- Bu gün rəngli kağızlardan gullər düzəldəcəksiniz.

**Tədqiqat sualı:** Rəngli kağızlardan gullər düzəltmək üçün nə etmək lazımdır?

Fərziyyələr söylənilir.

### TƏDQİQATIN APARILMASI

Şagirdlər dərslikdə olan materiallarla tanış olurlar. Burada gullərdən aplikasiya düzəltməyin qaydası mərhələlərlə verilmişdir. Şagirdlər gullərdən aplikasiya düzəltmək üçün birinci mərhələdə rəngbərəng dairə kəsir, simmetriya oxundan qatlayır.

İkinci mərhələdə qatlanmış yarımdairələri dörd bərabər hissəyə bölgürələr. Üçüncü mərhələdə onu kiçik dairəyə kimi xətlər boyunca kəsirlər. Dördüncü mərhələdə kəsilmiş hissələri buraraq sixırlar. Sonra bundan daha iki nümunə hazırlayırlar. Beşinci mərhələdə gülün hazırlanmış hər nümunəsinə iç-içə yerləşdirərək bərkidirlər. Altıncı mərhələdə yarpaqlarını da göstərilən ardıcılıqla kəsərək onları uyğun bildikləri rəngli və-rəqə yapısdıraraq açıqca düzəldirlər. Müəllim təqdimat zamanı şagirdlərə düzəltdiyi gullərin hansı fəslə aidiyi, hansı rəngə, yabanı və ya ev gülü olduğu, forması haqqında məlumat verəcəklərini xatırladır.

XQEŞ-lər adı çobanyastığı gülünü düzəldə bilərlər.

### MƏLUMAT MÜBADİLƏSİ

Bütün düzəldilən açıqcalar sərgi şəklində yazı lövhəsinin qarşısına düzülür. Şagirdlər gullərin məzmunu və forması haqqında məlumat verirlər. Qalereya gəzintisi üsulundan istifadə etməklə onlar yoldaşlarının işləri ilə tanış olurlar.

### MƏLUMATIN MÜZAKİRƏSİ VƏ TƏŞKİLİ

Müəllim diqqəti tədqiqat sualına yönəldir və soruşur:

- Gullərdən aplikasiya düzəltmək üçün onun hansı xüsusiyyətlərini nəzərə aldınız?
- Hər bir mərhələdə nə etdiniz?

### ÜMUMİLƏŞDİRİRMƏ VƏ NƏTİCƏ

Müəllim:

- Gullər haqqında 5 dəqiqlik esse yazın.
- Hər kəs hazırladığı aplikasiyaları anasına hədiyyə verə bilər. Sizin düzəltdiyiniz gül dəstəsi ananızın çox xoşuna gələcək, onun üçün əsl hədiyyə olacaq – axı onu siz öz əllerinizlə düzəltmisiniz.

### YARADICI TƏTBİQETMƏ

Rəngli kağızlardan istədikləri gülü düzəltmək.

### QİYMƏTLƏNDİRİRMƏ

*Qiymətləndirmə meyarları:*

- Tərtibetmə;
- Şərhetmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Rəngli kağız, kartondan ritmik, dekorativ kompozisiyanı mütənasibliyə əməl etmədən tərtib edir.	Rəngli kağız, kartondan ritmik, dekorativ kompozisiyanı nümunələr əsasında tərtib edir.	Rəngli kağız, kartondan ritmik, dekorativ kompozisiyanı səliqəsiz tərtib edir.	Rəngli kağız, kartondan ritmik, dekorativ kompozisiyanı sərbəst tərtib edir.
Düzəldikləri gulləri məzmun və forma baxımından çətinliklə şərh edir.	Düzəldikləri gulləri məzmun və forma baxımından suallar əsasında şərh edir.	Düzəldikləri gulləri məzmun və forma baxımından ləkonik şərh edir.	Düzəldikləri gulləri məzmun və forma baxımından geniş şərh edir.

## 27. DÜNYANIN MƏŞHUR MUZEYLƏRİ

Məşgələ növü	təsviri sənət haqqında söhbət
Alt standart	3.1.1.; 3.1.2.
Təlim nəticələri	<ul style="list-style-type: none"><li>Muzeylərdə olan sənət əsərlərini məzmun və forma baxımından şərh edir.</li><li>Verilmiş əsərdə rəng çalarlarını izah edir.</li></ul>
İstifadə olunan iş formaları	qrup işi
İstifadə olunan üsullar	beyin həmləsi, ziqzaq
Fənlərarası integrasiya	Az-d.1.2.1.; İnf. 1.2.1.; 1.2.3.; H-b.. 1.3.2.
Təchizat	vatman vərəqi

### DƏRSİN GEDİŞİ MOTİVASIYA

Müəllim müxtəlif muzey şəkillərini yazı lövhəsindən asaraq soruşur:

- Şəkillərdə nəyin təsvirini görürsünüz? (fərziyyələr)
- Bunlar muzeylərin təsviridir. Muzey deyəndə nə başa düşürsünüz? Fərziyyələr yazı lövhəsinə bərkidilmiş vatman vərəqinə yazılır. (Xalq üçün dəyərli olan təsviri incəsənət əsərlərinin saxlandığı yer).

### TƏDQİQAT SUALI: İNCƏSƏNƏT ƏSƏRLƏRİNİN MUZEYLƏRDƏ SAXLANILMASININ SƏBƏBI NƏDƏDİR?

Müəllim şagirdlərin dedikləri bütün fikirləri yazı lövhəsinə yazar.

### TƏDQİQATIN APARILMASI

Şagirdlər Topqapı sarayı, Luvr, Ermitaj və Azərbaycan İncəsənət muzeylərinin şəkilləri ilə 4 “doğma” qrupa ayrılırlar. Hər “doğma” qrupun üzvləri 1-dən 3-ə kimi sayırlar. Eyni rəqəmi sayan şagirdlər “ekspert” qruplarda əyləşirlər. 1-ci “ekspert” qrupu dərslikdən Luvr muzeyi, 2-ci “ekspert” qrupu Topqapı sarayı muzeyi və 3-cü “ekspert” qrupu isə Ermitaj muzeyi haqqında məlumatlanırlar. “Ekspert” qrupların hər biri öz muzeyi haqqında məlumatı dəqiqləşdiridikdən sonra “doğma” qruplarına qayıdır. “Doğma” qruplarda hər ekspertdən 1 və ya 2 nümayəndə olur. Onlar öz muzeyləri və orada saxlanılan nümunələr haqqında yoldaşlarına da məlumat verirlər. Nəticədə hər “doğma” qrup bütün muzeylər və oradakı nümunələr haqqında məlumat toplayır. Şagirdlər muzeydə olan məşhur sənət əsərlərini məzmun və forma baxımından təhlil edir, rəng çalarları haqqında müzakirə aparırlar. Sonra mövzu haqqında təqdimat hazırlanır və vərəqdə tərtib edilir.

XQEÖŞ-lər muzeylərdən birinin şəklini çəkirlər.

### MƏLUMAT MÜBADİLƏSİ

Hər qrup nümayəndəsi öyrəndikləri haqqında təqdimat verir. Digər şagirdlər də öz fikirlərini bildirirlər.

### MƏLUMATIN MÜZAKİRƏSİ VƏ TƏŞKİLİ

Müəllim soruşur:

- Muzeylər haqqında nə öyrəndiniz? Azərbaycan sənətkarlarının əsərləri olan hansı muzeyləri tanıyırsınız? Muzeylər nə üçün yaradılır? Dünyanın məşhur muzeyləri hansılardır? Orada olan əsərlər - onların məzmunu, forması, rəngi haqqında nə deyə bilərsiz? İncəsənət əsərlərinin muzeylərdə saxlanılmasının səbəbi nədir?

### ÜMUMİLƏŞDİRİMƏ VƏ NƏTİCƏ

Müəllim beyin həmləsi zamanı şagirdlərin muzeylər və nümunələr haqqında dedikləri fikirlərin üzərinə qayıdır. Onları bir-bir oxuyur, düz və səhv fikirlər müzakirə olunur.

### YARADICI TƏTBİQETMƏ

Məşhur muzeylər haqqında əlavə məlumat toplamaq.

LAYİHE

## **QİYMƏTLƏNDİRİMƏ**

*Qiymətləndirmə meyarları:*

- Şərhətmə;
- İzahətmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Muzeylərdə olan sənət əsərlərini yalnız məzmun baxımından şərh edir.	Muzeylərdə olan sənət əsərlərini məzmun və forma baxımından müəllimin köməyi ilə şərh edir.	Muzeylərdə olan sənət əsərlərini məzmun və forma baxımından qısa şərh edir.	Muzeylərdə olan sənət əsərlərini məzmun və forma baxımından ətraflı şərh edir.
Verilmiş əsərdə rəng çalarlarını çətinliklə izah edir.	Verilmiş əsərdə rəng çalarlarını suallar əsasında izah edir.	Verilmiş əsərdə rəng çalarlarından əsaslarını izah edir.	Verilmiş əsərdə rəng çalarlarını geniş izah edir.



## **KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ NÜMUNƏLƏRİ**

**Qeyd.** Summativ qiymətləndirmə nümunələrində tövsiyə olunan tapşırıqlar müxtəlidir. Təqdim olunan tapşırıq nümunələri şagirdin bölmədə öyrəndikləri bilik və bacarıqları qiymətləndirmək üçün tərtib olunmuş tapşırıqlardır. Nümunələrdə sonuncu – yaradıcı tapşırıq şagirdin yaradıcılıq qabiliyyətinin qiymətləndirilməsi üçün nəzərdə tutulmuşdur. Yaradıcı tapşırığın əhəmiyyəti böyük olduğu üçün şagirdi qiymətləndirərkən bu tapşırıqların yerinə yetirilməsinə üstünlük verilməsi məqsədə uyğundur. Müəllim kiçik summativ qiymətləndirmə zamanı şagirdin bilik və bacarığını yalnız yaradıcı tapşırıqla da yoxlaya bilər. Lakin bu, elə bir tapşırıq olmalıdır ki, bir neçə mövzunu özündə cəmləşdirsin, bilik və bacarıqları da əks etdirsin. Nümunə olaraq KSQ №3-ə baxmaq olar.

**KIÇIK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ nümunəsi (KSQ №1)**

Ad \_\_\_\_\_ Soyad \_\_\_\_\_ Sınıf \_\_\_\_\_ Tarix \_\_\_\_\_

Suallar	1	2	3	4	5	6	7	8	9	10	Yaradıcı tapşırıq	Mənzərə	Ümumi
<b>Cavab variantı</b>	a.	a.	a.	a.								Kompozisiya	<i>Suallar+ yaradıcı tapşırıq</i>
	b.	b.	b.	b.								Payız fəsli	
	c.	c.	c.	c.								Rəng həlli (qarışq rəng)	
<b>Qiymət</b>												Orijinalliq (yaradıcılıq)	
												<b>Qiymət</b>	

<p><b>1. Rəssam — insandır:</b></p> <p>a. hekayələr yaradan b. musiqi bəstələyən c. incəsənət əsərləri yaradan</p>	<p><b>2. Akvarel boyası:</b></p> <p>a. qatıdır, sudan az istifadə olunur b. yapışqandır, sudan istifadə olunmur c. şəffafdır, sudan çox istifadə olunur</p>
<p><b>3. Quaş boyası:</b></p> <p>a. qatıdır, sudan az istifadə olunur b. yapışqandır, sudan istifadə olunmur c. şəffafdır, sudan çox istifadə olunur</p>	<p><b>4. Payızda daha çox hansı rəngləri müşahidə edirik?</b></p> <p>a. qırmızı, sarı, narıncı b. ağ, mavi, göy c. yaşıl, çəhrayı, qəhvəyi</p>
<p><b>5. Əsas rəngli karandaşlarla boyayın.</b></p> 	<p><b>6. Qarışq rəngli karandaşlarla boyayın.</b></p> 
<p><b>7. İsti rəngli karandaşlarla boyayın.</b></p> 	<p><b>8. Soyuq rəngli karandaşlarla boyayın.</b></p> 
<p><b>9. Hansı 2 rəngin qarışığından yaşıl rəng alınır? Rənglə və qeyd edin.</b></p>  <hr/> <hr/> <hr/>	<p><b>10. Hansı 2 rəngin qarışığından bənövşəyi rəng alınır? Rənglə və qeyd edin.</b></p>  <hr/> <hr/> <hr/>
<p><b>Yaradıcı tapşırıq.</b> A4 formatlı vərəqdə qarışq rənglərdən ibarət rəsm çəkin. Burada payız fəsliini göstərməyə çalışın. Səliqəli rənglərin, kompozisiyanı düzgün yerləşdirin. Qiymətləndirmə meyarları ilə cədvəldə tanış olun.</p>	

**KIÇIK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ nümunəsi (KSQ № 2)**

Ad \_\_\_\_\_ Soyad \_\_\_\_\_ Sınıf \_\_\_\_\_ Tarix \_\_\_\_\_


Suallar	1	2	3	4	5	6	7	8	9	10	Yaradıcı tapşırıq	Simmetrik əşyalar	Suallar+ yaradıcı tapşırıq	Ümumi
<b>Cavab variantı</b>	a.	a.	a.	a.	a.	a.	a.	a.	a.	a.		Kompozisiyanın qurulması		
	b.	b.	b.	b.	b.	b.	b.	b.	b.	Səliqəli rəngləmə				
	c.	c.	c.	c.	c.	c.	c.	c.	c.	Orijinalliq (yaradıcılıq)				
<b>Qiymət</b>										<b>Qiymət</b>				

<b>1. Naturadan rəsm nədir?</b> a. qarşımızda olan varlıqları çəkmək b. oxunanın əsasında fikirləşib çəkmək c. təxəyyülə əsasən çəkmək	<b>2. Ornament nədir?</b> a. təkrarlanan naxış b. bəzək əşyası c. bəzəkli xalça
<b>3. Həndəsi ornament ibarətdir:</b> a. bitkilərdən b. fiqurlardan c. heyvanlardan	<b>4. Nəbatı ornament ibarətdir:</b> a. fiqurlardan b. bitkilərdən c. heyvanlardan
<b>5. Aplikasiya — təsvirdir:</b> a. rəngli kağızlarla yapışdırılmış b. plastilindən yapılmış c. boyalarla çəkilmiş	<b>6. Simmetriya nə deməkdir?</b> a. hissələr fərqlənməlidir b. hissələr ayrı olmalıdır c. hissələr üst-üstə düşməlidir
<b>7. Heyvan və quşları çəkən rəssam necə adlanır?</b> a. natura b. müşahidəçi c. animalist	<b>8. Quş, heyvan, balıq və həşəratların təsviri necə adlanır?</b> a. qrafika b. animalistika c. aplikasiya
<b>9. Animalistika janrına aid olanları rəngli karandaşlarla boyayın, olmayanı qeyd edin.</b>   a.  b.  c.	<b>10. Simmetrik olmayı rəngləyin və qeyd edin.</b>   a.  b.  c.
<b>Yaradıcı tapşırıq:</b> A4 formatlı rəsm vərəqində simmetrik obyektlərdən ibarət maraqlı rəsm çək. Rəsmin kompozisiyasının düzgün qurulmasını nəzərə alın. Qiymətləndirmə meyarları ilə cədvəldə tanış olun .	

**KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ nümunəsi (KSQ № 3)**

Ad \_\_\_\_\_ Soyad \_\_\_\_\_ Sınıf \_\_\_\_\_ Tarix \_\_\_\_\_

<b>Suallar</b>	<b>1</b>	<b>2</b>	<b>3</b>	<b>4</b>	<b>5</b>	<b>6</b>	Yaradıcı tapşırıq	Rəssamın ən məşhur əsərlərinin adı	Ümumi <i>Suallar+ yaradıcı tapşırıq</i>
<b>Cavab variantı</b>	a.	a.	a.	a.	a.	a.		Rəssam əsərlərinin təhlili	
	b.	b.	b.	b.	b.	b.		Məlumatın dolğunluğu	
	c.	c.	c.	c.	c.	c.			
								<b>Qiymət</b>	

<b>1. Təbiət təsvirləri necə adlanır?</b> a. Mənzərə b. Natürmort c. Animalistika	<b>2. Əşyaların təsviri necə adlanır?</b> a. Mənzərə b. Natürmort c. Animalistika
<b>3. Heykəltəraş – rəssamdır:</b> a. Rəsm çəkən b. Aplikasiya hazırlayan c. Heykəl yaradan	<b>4. Hansı rəssam öz əsərlərini daha çox neft daşlarına həsr etmişdir?</b> a. Cəlal Qayağdı b. Mikayıl Abdullayev c. Maral Rəhmanzadə
<b>5. Mənzərə rəsmində təsvir olunanları rəngli karandaşlarla boyayın.</b>   a.  b.  c.	<b>6. Natürmortlarda təsvir olunanları rəngli karandaşlarla boyayın.</b>   a.  b.  c.

**7. Azərbaycanın görkəmli rəssamları haqqında bildiklərinizi yaz. Qiymətləndirmə meyarları ilə cədvəldə tanış olun.**





Rəssamlar	Rəssamın ən məşhur əsərlərinin adı	Rəssam öz əsərlərində daha çox nələri təsvir edirdi?	Rəssam öz əsərlərini təsviri sənətin hansı növlərində yaratmışdır?
Mikayıl Abdullayev			
Maral Rəhmanzadə			
Cəlal Qayağdı			

LAYİHƏ

**KIÇIK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ nümunəsi (KSQ № 4)**

Ad \_\_\_\_\_ Soyad \_\_\_\_\_ Sınıf \_\_\_\_\_ Tarix \_\_\_\_\_

Suallar	1	2	3	4	5	6	7	8	Yaradıcı tapşırıq variantı	Yaradıcı tapşırıq tapşırıq	Ümumi
<i>Cavab variantı</i>	a.	a.	a.	a.	a.	a.					<i>Suallar+ yaradıcı tapşırıq</i>
	b.	b.	b.	b.	b.	b.					
	c.	c.	c.	c.	c.	c.					
<i>Qiymət</i>											
<i>Qiymət</i>											

<b>1. İllüstrasiya – çəkilmiş təsvirdir:</b> a. Hekayəyə b. Mətnə c. Natura üzrə	<b>2. İllüstrator – rəssamdır:</b> a. Kitabdakı hadisələri çəkən b. Naturada olanları çəkən c. Mövzu üzrə çəkən.
<b>3. Novruz süfrəsi nəyə aiddir?</b> a. Mənzərə b. Natürmort c. Hər ikisinə	<b>1. Qiş fəslində hər tərəf rəngə boyanır:</b> a. Ağ b. Qırmızı c. Yaşıl
<b>2. Qiş fəlinə aid olanları rəngli karandaşlarla boyayın.</b>   a. b. c.	<b>3. Yaz fəlinə aid olanları rəngli karandaşlarla boyayın.</b>   a. b. c.
<b>4. Novruz yumurtalarını naxışlarla bəzəyin və rəngli karandaşlarla boyayın.</b>  	<b>8. Yaz ağacınınında çataşmayın detalları çəin və boyayın.</b>  
<b>Yaradıcı tapşırıq.</b> A 4 formatlı rəsm vərəqində yaz mənzərəsini təsvir edin. Yaz fəlinin əlamətlərini rəsmidə göstərməyə çalışın. Vərəqdə kompozisiyanı düzgün qurun və səliqəli rəngləyin. Qiymətləndirmə meyarları ilə cədvəldə tanış ol.	LAYIHE

**KIÇIK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ nümunəsi (KSQ № 5)**

Ad\_\_\_\_\_ Soyad\_\_\_\_\_ Sınıf\_\_\_\_\_ Tarix\_\_\_\_\_

<b>Suallar</b>	<b>1</b>	<b>2</b>	<b>3</b>	<b>4</b>	<b>5</b>	<b>6</b>	<b>7</b>	<b>8</b>	<b>Yaradıcı tapşırıq</b>	<b>Natürmort</b>	<b>Ümumi</b>
<b>Cavab variantı</b>	a.	a.	a.	a.	a.	a.				Kompozisiya	
	b.	b.	b.	b.	b.	b.			Saxsı qablar		
	c.	c.	c.	c.	c.	c.			Rəngləmə		
									Orijinalliq (yaratıcılıq)		
<b>Qiymət</b>									<b>Qiymət</b>		

<b>1. Hansı rəssam tikmələr üçün naxış-rəsmlər çəkmişdir?</b> a. Maral Rəhmanzadə b. <b>Mirzə Qədim İrəvani</b> c. Mikayıl Abdullayev	<b>2. Tikmələrdə naxışlar görmək olar:</b> a. Gül-çiçəklərin b. Quş və heyvanların c. Hər ikisinin
<b>1. Dulusçuluq sənətinə aiddir:</b> a. <b>Gil</b> əşyalar b. Şüşə əşyalar c. Mis əşyalar	<b>2. Təsəvvür əsasında rəsm çəkilir:</b> a. Əvvəlki müşahidələrə əsasən b. Ətrafa baxıb çəkərkən c. Yadda saxlamaq əsasında
<b>3. Yapma işlərini yerinə yetirmək olar:</b> a. Rəngli kağızlarla b. <b>Gil</b> ilə c. Pastel təbaşirlərlə	<b>4. Gildən qablar hazırlayırlar:</b> a. <b>Saxsı</b> b. Şüşə c. Mis
<b>5. Verilmiş formaya uyğun balıq çəkin, pulcuqlarını bəzəyin və rəngləyin.</b>	<b>6. Saxsı qabın ikinci yarısını çəkərək tamamlayın. Üzərini naxışlarla bəzəyin və uyğun rənglə boyayın.</b>
<b>Yaradıcı tapşırıq:</b> A4 formatlı rəsm vərəqində saxsı qablardan ibarət natürmort çəkin. Vərəqdə qabların kompozisiyasının düzgün qurulmasını nəzərə alın. Qabları müxtəlif formalarda çəkin, uyğun rənglə boyayın və üzərini bəzəyin. Qiymətləndirmə meyarları ilə cədvəldə tanış olun.	

LƏYİHƏ

**KIÇIK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ nümunəsi (KSQ № 6)**

Ad\_\_\_\_\_ Soyad\_\_\_\_\_ Sınıf\_\_\_\_\_ Tarix\_\_\_\_\_

<b>Suallar</b>	<b>1</b>	<b>2</b>	<b>3</b>	<b>4</b>	<b>5</b>	<b>6</b>	<b>7</b>	Yaradıcı tapşırıq	Nağıl	Ümumi <i>Suallar+ yaradıcı tapşırıq</i>
<b>Cavab variantı</b>	a.	a.	a.	a.	a.	a.	a.		Kompozisiya	
	b.	b.	b.	b.	b.	b.	b.		Nəqliyyat vasitələri	
	c.	c.	c.	c.	c.	c.	c.		Rəngləmə	
									Orijinalliq (yaradıcılıq)	
<b>Qiymət</b>									<b>Qiymət</b>	

<b>1. Bəzək əşyası aiddir:</b> a. Zərgərliyə b. Mənzərəyə c. Natürmorta	<b>2. Zərgərlik əşyaları bəzənilir:</b> a. Mirvarilərlə b. Qiymətli daşlarla c. Hər ikisi ilə
<b>3. Nəqliyyat vasitələrinə aiddir:</b> a. Avtobus, qatar b. Təyyarə, gəmi c. Hər ikisi	<b>4. Zərgər – rəssamdır:</b> a. qab-qacaq düzəldən b. mebel quraşdırın c. bəzək əşyaları hazırlayan
<b>5. Bəzəkli əşyalar arasında zərgərliyə aid olmayanı rəngləyin.</b>	



a.




b.



c.

**6. Nəqliyyat vasitəsinin çəkərək tamamlayın və rəngləyin.**



**7. Güldən və gülün yarı hissəsinin çəkərək tamamlayın və rəngləyin.**



**Yaradıcı tapşırıq:** A4 formatlı rəsm vərəqində təxəyyülünə əsasən elə bir nağıl düşünün və çəkin ki, orada nəqliyyat vasitələri olsun. Nağılin əsas qəhrəmanını müəyyən edin. Vərəqdə nağılin kompozisiyasının düzgün qurulmasını nəzərə alın. Çəkdiyiniz illüstrasiyanı adlandırın. Qiymətləndirmə meyarları ilə cədvəldə tanış olun.

Müəllim qiymətləndirmə vasitələrinin hazırlanmasında dərsliyin hər bölmə üzrə “Ümumiləşdirici tapşırıqlar” blokunda olan tapşırıq növlərinindən də istifadə edə bilər.

**ÖZÜMÜ YOKLA**  
1-ci bölmə üzrə

1. Rəssamın istifadə etdiyi materialan ardıcılığa osasan göstər:

quaq → pastel tabagır → akvarel → plastilin

1 2 3 4

2. Elas ve qəsiq rəngləri sadə.

1 2 3 4 5 6 7

3. Elas rəngləndən hansı qarışq rənglər alır? Nümunələr əsərsində izah et.

4. Rəssam əsərində müəyyən et:

\*Gəsə ve qəsiq rənglər \*İti ve ya soyuq rənglər

Gülli Məmmədov - "Balaca Eləmə"  
Məlik Məmmədov - "Nüfuzlu qəlibat"

5. Dizgün vəslim kompozisiyani müəyyən et.

1 2 3 4

15

**ÖZÜMÜ YOKLA**  
3-cü bölmə üzrə

1. Əcim Gəlimzadənin və Behruz Kangal'inin çox çəkildikleri təsvirli kədərlərə osən nəşr:

İnsan in gündəlik hayatı Tabət təsvirli İnsan xəmirinə təsviri

2. İtadələrə hansı janrları müəyyən etmək olar?

3. Ortaçı ve aqlıatsbyanı göstər. Onların bir-birindən fərqi izah et.

a b  
c d

4. Kağızda iş nümunələrində animalistika janrlına aid olan müəyyən et.

5. Rəssam əsərini arəndəki fərqli izah et.

Toğrul Nəsimibayov: "Mujam"  
Zakir Għmedov: "Mujam"

34

**ÖZÜMÜ YOKLA**  
2-ci bölmə üzrə

1. Naxışların nağılırlar çəkildiyi rəsmlər neçə adları?

2. Nağıldan veyinə obrazlar həqqunda na dəyə bilərsən?

3. Naxış nümunəsi arəndəki butanı müəyyən et.

4. Gördiydin eynəklər hansı tullantılardan hazırlanmışdır?

1 2  
3 4

5. Yalan neçə hazırlamaq olar?

1 2  
3 4  
5

GÖYÇƏK FATMA

**ÖZÜMÜ YOKLA**  
2-ci bölmə üzrə

1. Bəylər üzərində naxışları müəyyən et:  
\*Nəbəti naxışlar \*Həndəsi naxışlar

1 2 3 4

2. Qabır hansı materialdan hazırlanır?

3. Böylərdən simmetrik olanı sadəla.

4. Rəssam əsərində janrları ardıcılığa osasan müəyyən et:

manzara → natüromot → sənəti əsərlər → portret

1 2 3 4  
Rüya Həmədov: "Şəhərin dəriyəsi"  
David Kazmov: "Səsən Vərjini"  
Tetran Abbott: "Kənd"  
Nadi Gülməmmənov: "Gəzir"

5. Hər bir rəssam əsərine illi sual təkif ol. Bu suallar əsərdən məzmununa aid olun ve təsvir sənətin janrlını müəyyən etsin.

Mapalən:

1. David Kazmov əsərində kim təsvir olunmuşdur? (S. Vurğun: İnsan)  
2. İnsanın üz döşələri, xarakteri, xəhali təsvir olunan əsərlər neçə adları? (portret)

25

**ÖZÜMÜ YOKLA**  
3-cü bölmə üzrə

1. Rəssamların əsərində Novruz bayramının elas xüsusiyyətləri həqqunda danış.

Səfiyələr Məzəzadə: "Novruz"  
Elnur Səmədov: "Novruz hazırlığı"

Xalidə Səfərova: "Novruz bayramı"  
Anar Hüseynzadə: "Novruz bayramı"

2. Əsərdə təsvir olunan janrı ilə bağlı?

3. Rəssamlar dəhər çox isti və yaxud soyuq rənglərdən istifadə etmişlər?

4. Vətlinin qəliyələr arasında yaz festivale aid olan müəyyən et:

LAYİHE

62

## MƏNBƏLƏR

1. Ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün fənn kurikulumları. Bakı, "Təhsil", 2008.
2. C.Həsənzadə, E.Hacınski. Ayna – Uşaq Ensiklopediyası. EXXON MMM. "İncəsənətin misilsiz sərvəti", Bakı. "Ayna Mətbuat evi", 1999.
3. Ə.R.Salamzadə, K.M.Məmmədzadə. "Şəki xanlarının sarayı". Bakı, "Elm", 1986.
4. A.Nəbiyev. "Novruz" (folklor materialları). Bakı, 1989.
5. S.A.Zamanlı. "Novruz" (Azərbaycan Respublikasının milli bayramları, tarixi günləri, metodik tövsiyələr). Bakı, 1999.
6. Autor-sostavitel: M.Nadžafov. "Живопись Азербайджанской ССР", 1960. "Советский художник", Москва, 1976 г.
7. "Искусство Советского Азербайджана. Живопись. Графика. Скульптура". Москва, "Советский художник".
8. Lətiif Kerimov. "Азербайджанский ковер". Издательство "Гянджелик", Баку, 1983, том 2.
9. "Художественные сокровища музеев Москвы". Издательство "Советский художник", 1978.
10. M.K.Prettje и A. Kapaldo. "Творчество и выражение", том 2. Москва, "Советский художник", 1985.
11. I.V.Razdobreeva, I.Levitan. Серия "Русские художники". Издательство "Аврора", Ленинград, 1971.
12. "Детская энциклопедия", том 12. Издательство "Педагогика", Москва, 1977.
13. A. M.Lavrov. "Школа. Учитель. Искусство". Москва, "Просвещение", 1981.
14. Э.М.Белютин. "Основы изобразительной грамоты". Издательство "Советская Россия", Москва, 1961.
15. "Рисунок и живопись" том 1. Государственное издательство "Искусство". Москва, 1961.
16. "Энциклопедический словарь юного художника". Москва, "Педагогика", 1983.
17. I.Bojekova. "Искусство и быт". Сборник, выпуск 3. Издательство "Советский художник", Москва.

LAYİHƏ

## **BURAXILIŞ MƏLUMATLARI**

### **Təsviri incəsənət – 2**

*Ümumtəhsil məktəblərinin 2-ci sinfi üçün  
Təsviri incəsənət fənni üzrə dərsliyin  
metodik vəsaiti*

#### **Tərtibçi heyət:**

Müəlliflər:

**Yeganə Qələndar qızı Cəlilova  
Kəmalə Əhməd qızı Cəfərzadə**

Nəşriyyat redaktoru

**Kəmalə Abbasova**

Texniki redaktor

**Zeynal İsayev**

Dizayner

**Taleh Məlikov**

Korrektor

**Aqşin Məsimov**

*Azərbaycan Respublikası Təhsil Nazirliyinin qrif nömrəsi:*

**© Azərbaycan Respublikası Təhsil Nazirliyi – 2021**

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

Hesab-nəşriyyat həcmi 5,6. Fiziki çap vərəqi 10. Səhifə sayı 64.  
Kağız formatı 57x82 1/8. Tiraj 7514. Pulsuz. Bakı – 2021

“BAKİ” nəşriyyatı  
Bakı, AZ 1001, H.Seyidbəyli küç. 30

LAYİHƏ